

TEST: 2967#01#Y15#01#500

Test	2967#01#Y15#01#500
Fənn	2967 - Ət sənayesi müəssisələrinin texnoloji layihələndirilməsi
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	45
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☒

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	100 %

Sual: Ət sənayesi qida məhsulları ilə yanaşı daha hansı məhsullar istehsalını həyata keçirir? (Çəki: 1)

- ☒ çox qiymətli texniki məhsullar, heyvandarlıqda istifadə olunan müxtəlif çeşidli yem məhsulları, habelə bir çox dərman preparatları istehsalını
- ☐ texniki məhsullar istehsalını
- ☐ dərman preparatlarının istehsalını
- ☐ yem məhsullarının istehsalını
- ☐ heyvandarlıqda istifadə olunan müxtəlif çeşidli yem məhsulları, habelə bir çox dərman preparatları istehsalını

Sual: Son illərdə Azərbaycan Respublikasında hansı bölgədə "Qafqaz" konserv zavodu inşa edilmişdir? (Çəki: 1)

- ☐ Quba
- ☒ Xaçmaz
- ☐ Lerik

- ☐ Şəki
- ☐ Qəbələ

Sual: Müasir dövrdə ət sənayesi müəssisələrinin neçə tipi mövcuddur? (Çəki: 1)

- ☐ 3
- ☐ 4
- ☒ 5
- ☐ 6
- ☐ 7

Sual: Soyuqsallaqxanalar nəyə deyilir? (Çəki: 1)

- ☒ sallaqxanası və soyuducusu olan müəssisələrə
- ☐ mal-qaranın və ya quşların ilkin emalı üzrə sadə müəssisələrə
- ☐ ət emalı zavodlarına
- ☐ quşların və kəsilmiş bütün quş məhsullarının kompleks emalı üzrə müəssisələrə
- ☐ mal – qaranın və kəsilmiş bütün heyvanların kompleks emalını həyata keçirən müəssisələrə

BÖLMƏ: 0102

Ad	0102
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	100 %

Sual: Müasir dövrdə ət sənayesi müəssisələrinin tipləri hansı bənddə tam verilib? (Çəki: 1)

- ☐ sallaqxanalar, soyuq sallaqxanalar
- ☐ ət kombinatları, quş əti kombinatları
- ☐ kəsilmiş heyvanların emalı üzrə ixtisaslaşmış müəssisələr
- ☒ sallaqxanalar, soyuq sallaqxanalar, ət kombinatları, quş əti kombinatları, kəsilmiş heyvanların emalı üzrə ixtisaslaşmış müəssisələr
- ☐ sallaqxanalar, soyuqsallaqxanalar, ət kombinatları

Sual: Ət kombinatları dedikdə nə nəzərdə tutulur? (Çəki: 1)

- ☐ sallaqxanası və soyuducusu olan müəssisələr
- ☒ mal – qaranın və kəsilmiş bütün heyvanların kompleks emalını həyata keçirən müəssisələr
- ☐ quşların və kəsilmiş bütün quş məhsullarının kompleks emalı üzrə müəssisələr
- ☐ ət emalı zavodları
- ☐ mal-qaranın və ya quşların ilkin emalı üzrə sadə müəssisələr

Sual: Quş əti kombinatları dedikdə hansı müəssisələr nəzərdə tutulur? (Çəki: 1)

- ☐ mal-qaranın və ya quşların ilkin emalı üzrə sadə müəssisələr
- ☐ ət emalı zavodları
- ☒ quşların və kəsilmiş bütün quş məhsullarının kompleks emalı üzrə müəssisələr
- ☐ mal – qaranın və kəsilmiş bütün heyvanların kompleks emalını həyata keçirən müəssisələr
- ☐ sallaqxanası və soyuducusu olan müəssisələr

Sual: Kəsilmiş heyvanların emalı üzrə ixtisaslaşdırılmış müəssisələr? (Çəki: 1)

- ☐ sallaqxanası və soyuducusu olan müəssisələr
- ☐ mal – qaranın və kəsilmiş bütün heyvanların kompleks emalını həyata keçirən müəssisələr
- ☐ quşların və kəsilmiş bütün quş məhsullarının kompleks emalı üzrə müəssisələr
- ☒ ət emalı zavodları
- ☐ mal-qaranın və ya quşların ilkin emalı üzrə sadə müəssisələr

Sual: Sallaqxanalar nəyə deyilir? (Çəki: 1)

- ☐ mal – qaranın və kəsilmiş bütün heyvanların kompleks emalını həyata keçirən müəssisələrə
- ☐ quşların və kəsilmiş bütün quş məhsullarının kompleks emalı üzrə müəssisələrə
- ☐ sallaqxanası və soyuducusu olan müəssisələrə
- ☐ ət emalı zavodlarına
- ☒ mal-qaranın və ya quşların ilkin emalı üzrə sadə müəssisələrə

Sual: Ət sənayesində tipik layihələndirmə işləri hansı respublikada daha geniş miqyasda həyata keçirilir? (Çəki: 1)

- ☐ Azərbaycan
- ☐ Türkiyə
- ☐ Gürcüstan
- ☒ Ukrayna
- ☐ Rusiya

Sual: Texniki layihədə hansı işlərə görə əsas məsələlər işlənir? (Çəki: 1)

- ☐ arxitektura – tikinti işlərinə görə
- ☐ iqtisadi səmərəliliyə və istehsalın təşkilinə görə
- ☒ baş plana, texnoloji proseslərə, iqtisadi səmərəliliyə və istehsalın təşkilinə, avadanlıqlara, texnoloji proseslərin avtomatlaşdırılmasına, arxitektura – tikinti işlərinə görə
- ☐ baş plana və texnoloji proseslərə görə
- ☐ texnoloji proseslərin avtomatlaşdırılmasına görə

BÖLMƏ: 0103

Ad	0103
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	100 %

Sual: Mövcud müəssisələrin rekonstruksiyası hansı mənə daşıyır? (Çəki: 1)

- ☐ inşa edilmə
- ☐ dəyişdirmək
- ☐ dağıtmaq
- ☐ başqası ilə əvəzləmək
- ☒ yenidən qurulması

Sual: Layihə nədir? (Çəki: 1)

- ☒ prinsipial əsaslandırma, hesabatlara və qrafiki materiala (çertyoj) malik kompleks texniki sənədlər məcmusu
 - ☐ texniki şərtlər
 - ☐ standartlar toplusu
 - ☐ sənədlər toplusu
 - ☐ qrafiklər toplusu
-

Sual: Layihələndirmənin yüksək texniki səviyyəsini və onun iqtisadi effektivliyini təmin etmək məqsədi ilə hansı layihələrdən geniş istifadə edilir? (Çəki: 1)

- ☐ sadə layihələrdən
 - ☒ tipik layihələrdən
 - ☐ mürəkkəb layihələrdən
 - ☐ köməkçi layihələrdən
 - ☐ qrafiklərdən
-

Sual: Tipik layihə nəyə deyilir? (Çəki: 1)

- ☐ təyinatına görə müxtəlif obyektlərin tikilməsi zamanı çoxdəfəli istifadə üçün nəzərdə tutulan uyğun instansiyalar tərəfindən təsdiq olunan layihəyə
 - ☐ təyinatına görə eyni obyektlərin tikilməsi zamanı birdəfəli istifadə üçün nəzərdə tutulan uyğun instansiyalar tərəfindən təsdiq olunan layihəyə
 - ☒ təyinatına görə eyni obyektlərin tikilməsi zamanı çoxdəfəli istifadə üçün nəzərdə tutulan uyğun instansiyalar tərəfindən təsdiq olunan layihəyə
 - ☐ təyinatına görə müxtəlif obyektlərin tikilməsi zamanı birdəfəli istifadəsi üçün nəzərdə tutulan uyğun instansiyalar tərəfindən təsdiq olunan layihəyə
 - ☐ təyinatına görə eyni obyektlərin tikilməsi zamanı birdəfəli və çoxdəfəli istifadə üçün nəzərdə tutulan uyğun instansiyalar tərəfindən təsdiq olunan layihəyə
-

Sual: İstifadə olunan tipik layihələr tikinti rayonunun hansı göstəricilərinə uyğunlaşdırılır? (Çəki: 1)

- ☐ topoqrafik, geoloji, hidroloji göstəricilərə
 - ☒ topoqrafik, geoloji, hidroloji və iqlim şəraitləri nəzərə alınmaqla, yerli tikinti şərtlərinə
 - ☐ iqlim şəraitləri nəzərə alınmaqla, yerli tikinti şərtlərinə
 - ☐ hidroloji və iqlim şəraitləri nəzərə alınmaqla, yerli tikinti şərtlərinə
 - ☐ geoloji, hidroloji göstəricilərə
-

Sual: Nisbətən sadə obyektlər üçün tipik layihələrdən istifadə etdikdə layihələndirməni neçə mərhələdə aparırlar? (Çəki: 1)

- ☐ dörd
 - ☐ üç
 - ☐ iki
 - ☒ bir
 - ☐ beş
-

Sual: İşçi çertyojlarda obyektin və hər bir elementin hansı göstəriciləri müəyyən edilir? (Çəki: 1)

- ☐ elementin xarakteri və ölçüləri müəyyən edilir
 - ☐ elementin ölçüləri müəyyən olunur
 - ☐ elementin xarakteri detallaşdırılır
 - ☐ elementin son forması detallaşdırılmadan müəyyən edilir
 - ☒ elementin son forması, xarakteri və ölçüləri detallaşdırılır və müəyyən olunur
-

Ad	0201
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	100 %

Sual: Ət məhsulları istehsalı müəssisələrinin tipik layihələrin hazırlayarkən hansı tədbirlər nəzərdə tutulur? (Çəki: 1)

- ☒ havanın, su hövzələrinin və torpağın çirkab suları və tullantılarla çirklənməsinin qarşısını alan tədbirlər, titrəyiş və səsle mübarizə tədbirləri, sanitar – gigiyenik əmək şəraitinin yaxşılaşdırılması və istehsal tullantılarından səmərəli istifadə olunması tədbirləri
- ☐ havanın, su hövzələrinin və torpağın çirkab suları və tullantılarla çirklənməsinin qarşısını alan tədbirlər
- ☐ titrəyiş və səsle mübarizə tədbirləri, sanitar – gigiyenik əmək şəraitinin yaxşılaşdırılması tədbirləri
- ☐ istehsal tullantılarından səmərəli istifadə olunması tədbirləri
- ☐ titrəyiş və səsle mübarizə tədbirləri, sanitar – gigiyenik əmək şəraitinin yaxşılaşdırılması və istehsal tullantılarından səmərəli istifadə olunması tədbirləri

Sual: Layihə və smetalar, bir qayda olaraq hansı qərara əsasən təsdiqlənir? (Çəki: 1)

- ☐ Milli Məclisin qərarı ilə
- ☒ Respublika Hökumətinin müəyyən qərarı ilə
- ☐ İcra başçılarının qərarı ilə
- ☐ Respublika Prezidentinin qərarı ilə
- ☐ Partiya rəhbərlərinin qərarı ilə

Sual: Smeta deyərkən nə başa düşülür? (Çəki: 1)

- ☐ tikintinin çatışmayan xərcləri
- ☐ tikintinin nəzərdə tutulan gəlirlər cədvəli başa düşülür
- ☒ tikintinin nəzərdə tutulan xərclər cədvəli başa düşülür
- ☐ gəlirlərin cəmi
- ☐ xərclərin cəmi

Sual: Çertyojda hansı məlumatlar əks olunur? (Çəki: 1)

- ☒ bina və qurğuların izahını, əsas texniki – iqtisadi göstəriciləri (torpaq hissəsinin sahəsini, tikinti sahəsini, tikinti əmsalını və s.), qəbul olunmuş şərti işarələri və digər vacib məlumatlar
- ☐ texniki-iqtisadi göstəricilər
- ☐ şərti işarələr
- ☐ binaların izahı
- ☐ qurğuların izahı

BÖLMƏ: 0202

Ad	0202
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	100 %

Sual: Bina və ya qurğuların tipik layihəsi nədən ibarət olur? (Çəki: 1)

- ☐ izahat yazısından
- ☒ izahat yazısı və smetaya malik işçi çertyojların tam komplektindən
- ☐ smetadan
- ☐ aktdan
- ☐ protokoldan

Sual: Tipik layihələrdə baş planın sxemlərini hansı xətləri çəkmədən yerinə yetirirlər? (Çəki: 1)

- ☐ üfüqi
- ☐ şaquli
- ☐ maili
- ☒ horizontal
- ☐ düz

Sual: Baş plan sxemini hansı miqyas ilə yerinə yetirirlər? (Çəki: 1)

- ☐ 1:100
- ☐ 1:200
- ☐ 1:300
- ☐ 1:500
- ☒ 1:1000 və ya 1:2000

Sual: Sənaye müəssisələrinin tipik layihəsi əsasən hansı hissələrdən ibarət olmalıdır? (Çəki: 1)

- ☐ texniki-iqtisadi hissə
- ☒ texniki – iqtisadi hissə, baş planın sxemləri, texnoloji hissə, inşaat hissəsi, tikintinin təşkili və smeta sənədləri
- ☐ baş planın sxemləri
- ☐ texnoloji hissə
- ☐ inşaat hissəsi

BÖLMƏ: 0203

Ad	0203
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	100 %

Sual: Tipik layihə nəyə malik olur? (Çəki: 1)

- ☐ işlərin həcmi haqqında, əsas tikinti materiallarına, konstruksiyalara və detallara olan tələbat haqqında məlumatlara
- ☐ bina və qurğuların tikintisini həyata keçirmək üçün əmək sərfiyyatının həcmi haqqında bütün məlumatlara
- ☒ işlərin həcmi haqqında, əsas tikinti materiallarına, konstruksiyalara və detallara olan tələbat haqqında, bina və qurğuların tikintisini həyata keçirmək üçün əmək sərfiyyatının həcmi haqqında bütün məlumatlara, habelə tikintinin smeta dəyərini təyin etmək üçün lazım olan məlumatlara

- ☐ tikintinin smeta dəyərini təyin etmək üçün lazım olan məlumatlara
- ☐ işlərin həcmi haqqında, əsas tikinti materiallarına, konstruksiyalara və detallara olan tələbat haqqında, bina və qurğuların tikintisini həyata keçirmək üçün əmək sərfiyyatının həcmi haqqında bütün məlumatlara

Sual: Ölkənin müxtəlif rayonlarında tikilməsi üçün nəzərdə tutulan tipik layihələri hansı tikinti şərtlərinə münasib olaraq tərtib edirlər? (Çəki: 1)

- ☒ hesablanmış qış temperaturu - 30 S birinci coğrafi rayon üçün – küləyin sürətli təzyiqi və qar örtüyü
- ☐ hesablanmış qış temperaturu - 40 S birinci coğrafi rayon üçün – küləyin sürətli təzyiqi və qar örtüyü
- ☐ hesablanmış qış temperaturu - 10 S birinci coğrafi rayon üçün – küləyin sürətli təzyiqi və qar örtüyü
- ☐ hesablanmış qış temperaturu - 20 S birinci coğrafi rayon üçün – küləyin sürətli təzyiqi və qar örtüyü
- ☐ hesablanmış qış temperaturu - 5 S birinci coğrafi rayon üçün – küləyin sürətli təzyiqi və qar örtüyü

Sual: Tipik layihənin işçi çertyojlarının ayrı-ayrı sahələrinin planları hansı miqyasda göstərilir? (Çəki: 1)

- ☐ 1:10 -1:20
- ☐ 1:30-1:40
- ☐ 1:10-1:50
- ☐ 1:50-1:1000
- ☒ 1:50-1:100

BÖLMƏ: 0301

Ad	0301
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☐
Suallar təqdim etmək	100 %

Sual: Tikinti rayonunun iqtisadi xarakteristikasına nə daxildir? (Çəki: 1)

- ☐ əhalinin sayı
- ☐ təsərrüfatın əsas istiqaməti
- ☒ təsərrüfatın əsas istiqamətləri, əhalinin sayı, coğrafi məlumatlar
- ☐ coğrafi məlumatlar
- ☐ təsərrüfatın əsas istiqamətləri, əhalinin sayı

Sual: Rayonda heyvandarlığın inkişafı haqqında məlumatları əks etdirən cavab hansı variantda verilmişdir? (Çəki: 1)

- ☐ diri və kəsim çəkisi göstərilməklə mal – qaranın növ və cinslərə görə mövcudluğu
- ☐ heyvandarlığın inkişaf istiqamətləri, mal – qaranın damazlıq inkişafı
- ☐ yem resursları, mal-qaranın tikinti nöqtəsində dəşinməsinin orta radiusu
- ☒ diri və kəsim çəkisi göstərilməklə mal – qaranın növ və cinslərə görə mövcudluğu, heyvandarlığın inkişaf istiqamətləri, mal – qaranın damazlıq inkişafı, yem resursları, mal-qaranın tikinti nöqtəsində dəşinməsinin orta radiusu, məhsuldarlığa və mal-qaraya olan tələbatı göstərilməklə mal – qara emalı üzrə fəaliyyət göstərən müəssisələrin mövcudluğu

☐ məhsuldarlığa və mal-qaraya olan tələbatı göstərməklə mal – qara emalı üzrə fəaliyyət göstərən müəssisələrin mövcudluğu

Sual: Ət sənayesi müəssisələrinin tikintisinin texniki – iqtisadi əsaslandırılmasını əks etdirən göstəricilər hansı bənddə tam verilib? (Çəki: 1)

- ☒ tikinti rayonunun iqtisadi xarakteristikası, rayonda heyvandarlığın inkişafı haqqında məlumatlar, layihələndirilən müəssisənin xarakteristikası
 - ☐ tikinti rayonunun iqtisadi xarakteristikası, rayonda heyvandarlığın inkişafı haqqında məlumatlar
 - ☐ layihələndirilən müəssisənin xarakteristikası
 - ☐ rayonda heyvandarlığın inkişafı haqqında məlumatlar, layihələndirilən müəssisənin xarakteristikası
 - ☐ tikinti rayonunun iqtisadi xarakteristikası
-

Sual: Texniki – iqtisadi əsaslandırma nəyi təsdiq edir? (Çəki: 1)

- ☐ yeni müəssisənin tikilməsinin və ya mövcud müəssisənin yenidən qurulmasının (rekonstruksiya olunması) iqtisadi cəhətdən məqsədəuyğunluğunu təsdiq edir
 - ☒ yeni müəssisənin tikilməsinin və ya mövcud müəssisənin yenidən qurulmasının (rekonstruksiya olunması) iqtisadi cəhətdən məqsədəuyğunluğunu və texniki cəhətdən mümkünlüyünü təsdiq edir
 - ☐ avadanlıqların texniki göstəricilərinin doğruluğunu təsdiq edir
 - ☐ binaların uyğunluğunu təsdiq edir
 - ☐ standartın tələblərini müəyyən edir
-

Sual: Layihələndirilən müəssisənin texniki əlaqələri və kapital qoyuluşunun həcmi haqqında dəqiq məlumat almaq üçün nə vaxta qədər texniki araşdırma aparılır? (Çəki: 1)

- ☐ layihə bitənədək
 - ☐ layihənin birinci hissəsi başa çatanaqədər
 - ☒ layihə başlayanadək
 - ☐ vaxt məhdudiyyəti yoxdur
 - ☐ 1 gün ərzində
-

Sual: Elektrik enerjisinin kənardan alınması imkanı olduqda nə göstərilir? (Çəki: 1)

- ☐ məkan
 - ☐ miqdar
 - ☒ tariflər
 - ☐ məkan və tariflər
 - ☐ miqdar və tariflər
-

Sual: Texniki araşdırmalar zamanı hansı amillər araşdırılır? (Çəki: 1)

- ☐ obyektin sahəsi
 - ☐ İES sahəsi
 - ☐ müəssisənin istehsal gücü
 - ☒ obyektin mövcud və ya tikilən istilik elektrik stansiyalarına (İES) birləşdirilmə imkanları
 - ☐ texniki şərtlər
-

BÖLMƏ: 0302

Ad	0302
Suallardan	6
Maksimal faiz	6

Sual: Texniki araşdırmalar prosesində istismar şərtlərinə hansılar daxildir? (Çəki: 1)

- ☐ geoloji məlumatlar
- ☐ hidroloji məlumatlar
- ☐ metroloji məlumatlar
- ☒ tikinti meydançasının ölçüləri və relyefi, geoloji, hidroloji və metroloji məlumatlar
- ☐ tikinti meydançasının ölçüləri və relyefi

Sual: Meydançada tikinti və montaj işlərinin təşkili şərtləri hansı variantda tam verilib? (Çəki: 1)

- ☐ tikinti dövründə enerji və su ilə təchizat
- ☐ fəhlələrin yaşayış yeri ilə təminatı
- ☐ yerli tikinti materiallarının təyini
- ☐ hazır tikinti elementlərinin, konstruksiyaların təyini
- ☒ tikinti dövründə enerji və su ilə təchizat, fəhlələrin yaşayış yeri ilə təminatı, yerli tikinti materiallarının, hazır tikinti elementlərinin, konstruksiyaların təyini

Sual: Tikinti sahəsinin relyefi haqqında mülahizə yürütmək üçün texniki araşdırma aparılarkən hansı xətlər çəkilir və nə qurulur? (Çəki: 1)

- ☐ üfüqi xətlər çəkilir avadanlığın sxemi qurulur
- ☒ horizontallar çəkilməklə tikinti sahəsinin planı qurulur
- ☐ şaquli xətlər çəkilir tikinti obyektinin planı qurulur
- ☐ maili və horizontal xətlər çəkilir
- ☐ üfüqi və şaquli xətlər çəkilir

Sual: Layihələndirilən obyektin enerji təchizatı sistemini seçmək üçün toplanan məlumatlar hansı variantda tam verilib? (Çəki: 1)

- ☒ mövcud (tikilən və layihələndirilən) mərkəzi rayon və ya yerli elektrik stansiyaları və onların gücü haqqında
- ☐ bütün elektrik stansiyalarının gücü haqqında
- ☐ mərkəzi rayon haqqında
- ☐ layihələndirilən rayon haqqında
- ☐ bütün lazımi məlumatlar

Sual: Texniki araşdırma materiallarında hansı məlumatlar işıqlandırılır? (Çəki: 1)

- ☒ layihələndirilən müəssisənin özünün qazanxanasının tikilməsi və bu qazanxanada işlədiləcək yerli yanacaq növü, tələb olunan miqdarı, onun keyfiyyəti və dəyəri haqqında məlumatlar
- ☐ layihələndirilən müəssisənin özünün qazanxanasının tikilməsi və bu qazanxanada işlədiləcək yerli yanacaq növü
- ☐ layihələndirilən müəssisənin özünün qazanxanasının tikilməsi və qazanxanada işlədiləcək yerli yanacaq növü və tələb olunan miqdar
- ☐ yanacağın keyfiyyəti haqqında məlumatlar
- ☐ yanacağın dəyəri haqqında məlumatlar

Sual: Layihələndirilən müəssisənin qaz təminatı haqqında məsələləri həll etmək üçün hansı məlumatlar toplanır? (Çəki: 1)

- ☐ lazım olan qazın miqdarı haqqında məlumatlar

- ☒ istehsalat və digər məqsədlərə lazım olan qazın alınması imkanları haqqında məlumatlar
- ☐ qazın istifadəsi haqqında məlumatlar
- ☐ qazın dəyəri haqqında məlumatlar
- ☐ qazın keyfiyyəti haqqında məlumatlar

BÖLMƏ: 0303

Ad	0303
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	100 %

Sual: Müəssisənin su ilə təchiz olunması məsələsi tədqiq edilərkən hansı göstəricilər qeyd olunur? (Çəki: 1)

- ☐ qrunut sularının səviyyəsini və onların qiymətini
- ☐ su ilə müstəqil təchizat mənbələrinin xarakterini
- ☒ su ilə müstəqil təchizat mənbələrinin xarakterini, qrunut sularının səviyyəsini və onların qiymətini, bir mənbənin müəyyən vaxtda verdiyi suyun miqdarını (mövcud quyulara və ya qazılmış quyular qoşularkən çıxarılan suya görə), suyun kimyəvi və bakterioloji analizlərinin nəticələri
- ☐ suyun kimyəvi və bakterioloji analizlərinin nəticələri
- ☐ bir mənbənin müəyyən vaxtda verdiyi suyun miqdarını (mövcud quyulara və ya qazılmış quyular qoşularkən çıxarılan suya görə)

Sual: Çirkab mayeləri tullamaq və təmizləmək üçün sahələr araşdırılarkən aydınlaşdırılan amillər hansı variantda tam olaraq verilmişdir? 1) tikinti üçün seçilmiş meydançanın yaxınlığında kanalizasiya şəbəkəsi və novlar varmı; 2) birləşdirmə nöqtəsindən tikinti meydançasınadək olan məsafəni; 3) kanalizasiya kollektorlarının birləşmə yerlərində boruların diametrini, kanalizasiya sistemlərini, mövcud təmizləyici tikililərin gücünü; 4) mövcud kanalizasiya şəbəkələrinə birləşdirmə şərtlərini; 5) mövcud kanalizasiya şəbəkəsindən çirkab mayələrinin atılma yerini (növlər mövcud olduqda kanalizasiya sularının bu novlara axıdılmasının mümkünlüyünü qeyd edir, kanalizasiya şəbəkəsi olmadıqda çirkab sularının haraya axıdılmasının mümkünlüyünü göstərilər) (Çəki: 1)

- ☐ 1, 3, 5
- ☐ 2, 4
- ☐ 1, 3, 4, 5
- ☒ 1, 2, 3, 4, 5
- ☐ 1, 2, 5,

Sual: Çirkab sularının axıdılması yeri və onların təmizlənməsi xarakteri haqqında kimin qərarı alınır? (Çəki: 1)

- ☐ müəssisə rəhbərinin
- ☐ sanitar işçilərin
- ☐ sahə rəhbərlərinin
- ☐ mühafizəçilərin
- ☒ sanitar nəzarətçilərin

Sual: Əgər layihələndirilən obyektin elektrik enerjisi almaq üçün stansiyaya birləşdirilmə imkanı mövcuddursa hansı şərtlər göstərməlidir? (Çəki: 1)

- ☐ sahə ərazisinə verilə biləcək cərəyanı, layihələndirilən obyekt üçün stansiyanın kilovatlarla buraxa biləcəyi gücü
- ☒ cərəyanın növünü; stansiyanın qızmadan elektrik cərəyanını yaxşı keçirən məftillərindəki – yeni şinlərindəki cərəyanı, sahə ərazisinə verilə biləcək cərəyanı, layihələndirilən obyekt üçün stansiyanın kilovatlarla buraxa biləcəyi gücü və elektrik enerjisinin ötürülməsinin ehtimal olunan qrafikini, elektrik cərəyanının ötürülməsinin digər texniki şərtlərini
- ☐ elektrik enerjisinin ötürülməsinin ehtimal olunan qrafikini, elektrik cərəyanının ötürülməsinin digər texniki şərtlərini
- ☐ cərəyanın növünü; stansiyanın qızmadan elektrik cərəyanını yaxşı keçirən məftillərindəki – yeni şinlərindəki cərəyanı
- ☐ sahə ərazisinə verilə biləcək cərəyanı, layihələndirilən obyekt üçün stansiyanın kilovatlarla buraxa biləcəyi gücü və elektrik enerjisinin ötürülməsinin ehtimal olunan qrafikini

Sual: Obyektin mövcud və ya tikilən istilik elektrik stansiyalarına (İES) birləşdirilməsi zamanı göstərilən amillər hansı variantda tam verilib? (Çəki: 1)

- ☐ texniki araşdırma materiallarında birləşdirmə stansiyalarından layihələndirilən obyektin ərazisinədək olan məsafəni
- ☐ buxarın və qaynar suyun parametrini, birləşdirmənin texniki parametrlərini (boru kəmərlərinin diametrini, kondensatın qaytarılması və. s)
- ☐ buraxılan buxarın və suyun miqdarını
- ☐ sutkalıq buraxılış qrafikini və tarifləri
- ☒ texniki araşdırma materiallarında birləşdirmə stansiyalarından layihələndirilən obyektin ərazisinədək olan məsafəni, buxarın və qaynar suyun parametrini, birləşdirmənin texniki parametrlərini (boru kəmərlərinin diametrini, kondensatın qaytarılması və. s) buraxılan buxarın və suyun miqdarını, sutkalıq buraxılış qrafikini və tarifləri

Sual: Tikinti sahəsinin relyefi haqqında mülahizə yürütmək üçün texniki araşdırma aparılarkən hansı xətlər çəkilir və nə qurulur? (Çəki: 1)

- ☐ üfüqi xətlər çəkilir avadanlığın sxemi qurulur
- ☒ horizontallar çəkilməklə tikinti sahəsinin planı qurulur
- ☐ şaquli xətlər çəkilir tikinti obyektinin planı qurulur
- ☐ maili və horizontal xətlər çəkilir
- ☐ üfüqi və şaquli xətlər çəkilir

Sual: Layihələndirilən müəssisənin xarakteristikası hansı variantda tam verilib? (Çəki: 1)

- ☐ hazır məhsulun çeşidi, kapital qoyuluşu haqqında təqribi məlumatlar və onların effektivliyi, digər istehsalat sahələri ilə iqtisadi və istehsal əlaqələri
- ☐ rayonda və onun ətrafında qida və qeyri – qida məhsullarına olan tələbat, nəqliyyat vasitələri göstərilməklə məhsulun daşınmasının orta radiusu
- ☐ su ilə təchiz olunma üsulları, çirkab suların tullanması və zibilin kənarlaşdırılması
- ☐ layihələndirilən müəssisənin tikilməsi nöqtəsi, tikinti meydançasının kəşfiyyat seçimi
- ☒ rayonda və onun ətrafında qida və qeyri – qida məhsullarına olan tələbat, nəqliyyat vasitələri göstərilməklə məhsulun daşınmasının orta radiusu, layihələndirilən müəssisənin tikilməsi nöqtəsi, tikinti meydançasının kəşfiyyat seçimi, müəssisənin növbəlik məhsuldarlığı, hazır məhsulun çeşidi, kapital qoyuluşu haqqında təqribi məlumatlar və onların effektivliyi, digər istehsalat sahələri ilə iqtisadi və istehsal əlaqələri, yanacaq və enerji resursları, su ilə təchiz olunma üsulları, çirkab suların tullanması və zibilin kənarlaşdırılması

BÖLMƏ: 0401

Ad	0401
Suallardan	6
Maksimal faiz	6

Sual: Layihələndirilən ət sənayesi müəssisəsinin baş planı nəyə deyilir? (Çəki: 1)

- ☒ Layihələndirilən müəssisənin effektiv işlənməsi üçün tam vəhdət şəklində təşkil olunmuş bütün bina və tikililər relsli və relssiz yollar yeraltı və yerüstü kommunikasiyalar və şəbəkələr yerləşdirilməklə tikinti meydaçasının planı
- ☐ Layihələndirilən müəssisəyə gedən yolların əks olunduğu plan
- ☐ Layihələndirilən müəssisənin bina və korpuslarının əks olunduğu plan
- ☐ Layihələndirilən müəssisənin ölçüləri verilmiş planı
- ☐ Müəssisənin yerləşdiyi ərazinin sxemi

Sual: Baş plan layihələndirilən zaman aşağıdakılardan hansı hökmən nəzərə alınmalıdır? (Çəki: 1)

- ☒ hökmranlıq edən küləklərin istiqaməti
- ☐ müəssisənin böyüklüyü
- ☐ müəssisənin binalarının sayı
- ☐ işçilərin sayı
- ☐ müəssisənin layihələndirildiyi ərazi

Sual: Ət sənayesi müəssisələrinin baş planı layihələndirilərkən hansı mütləq tələblərin rəasional nisbəti daha səmərəli və effektiv qərarlar qəbul etməyə imkan verir? (Çəki: 1)

- ☐ yanğın təhlükəsizliyi tələbləri
- ☒ yanğın təhlükəsizliyi, istehsal (texnoloji axın fasiləsizliyi), sanitar-gigiyenik tələblər
- ☐ texnoloji axın fasiləsizliyi
- ☐ sanitar tələblər
- ☐ gigiyenik tələblər

Sual: Baş planın yanğın təhlükəsizliyi tələbləri nə ilə təyin edilir? (Çəki: 1)

- ☐ texnoloji proseslərin yanğına təhlükəlilik dərəcəsi
- ☐ binaların yanğına dözümlülük dərəcəsi ilə
- ☒ texnoloji proseslərin yanğına təhlükəlilik dərəcəsi və binaların və onların ayrı ayrı elementlərinin yanğına dözümlülük dərəcəsi ilə
- ☐ binaların ayrı-ayrı elementlərinin yanğına dözümlülük dərəcəsi
- ☐ yanğının əhatə etdiyi sahə

Sual: Avtomobillər üçün keçidin eni neçə metr olmalıdır? (Çəki: 1)

- ☐ 3 metr
- ☐ 9 metr
- ☐ 12 metr
- ☒ 6 metr
- ☐ 15 metr

Sual: Keçid hissəsinin və ya sərbəst planlaşdırılmış ərazinin qırağından binanın qırağına qədər olan məsafə neçə metr olmalıdır? (Çəki: 1)

- ☐ 1 metr
- ☐ 5 metr
- ☐ 10 metr

- ☐ 15 metr
☒ 25 metr

BÖLMƏ: 0402

Ad	0402
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	100 %

Sual: Yanğın baş verən halda su ehtiyatları üçün nəzərdə tutulan bütün hovuzlara hansı tip yollar çəkilməlidir? (Çəki: 1)

- ☒ iki tərəfi açıq və ya dolanbac döngəli meydançalar və ya yollar
☐ düz yollar
☐ bir tərəfi açıq dolanbac yollar
☐ bir tərəfi açıq döngəli yollar
☐ döngəli yollar

Sual: Yanğın baş verən halda su ehtiyatları üçün nəzərdə tutulan bütün hovuzlara çəkilən yolların eni necə olmalıdır? (Çəki: 1)

- ☐ 10x10 metr
☒ 12x12 metr
☐ 14x14 metr
☐ 8x8 metr
☐ 4x4 metr

Sual: Binalar arasındakı məsafə nəyə əsasən müəyyənləşdirilir? (Çəki: 1)

- ☐ əvvəlcədən yazılmış qaydalara əsasən
☐ müəssisənin daxili qaydalarına əsasən
☒ mövcud “Yanğın təhlükəsizliyi tədbirlərinə” əsasən
☐ heç bir xüsusi tələb müəyyən edilmir
☐ müvafiq texniki-şərtlərə əsasən

Sual: Hansı şərtlərə görə həmcins olan binaları birləşdirmək olar? (Çəki: 1)

- ☐ istehsalın gigiyenik şərtlərinə görə
☐ istehsalın xüsusi şərtlərinə görə
☐ istehsalın texniki şərtlərinə görə
☒ istehsalın sanitariya-gigiyenik şərtlərinə görə
☐ müəssisənin daxili qaydalarına görə

Sual: İstehsalın sanitariya-gigiyenik şərtlərinə görə hansı tip binaları birləşdirmək olar? (Çəki: 1)

- ☐ binaları birləşdirmək olmaz
☐ üzbəüz binaları
☐ ardıcıl binaları
☐ qonşu binaları
☒ həmcins binaları

Sual: Hansı tip binaların tikilməsi məsləhət görülmür? (Çəki: 1)

- ☒ qapalı həyətə malik
 - ☐ açıq həyətə malik
 - ☐ az mərtəbəli binaların
 - ☐ bir bloklu binaların
 - ☐ çox mərtəbəli binaların
-

Sual: Binaların kənarları arasındakı məsafə nə qədər olmalıdır? (Çəki: 1)

- ☐ 10 metr
 - ☒ 14 metr
 - ☐ 8 metr
 - ☐ 6 metr
 - ☐ 4 metr
-

Sual: İstehlak binaları və qonşu müəssisələr habelə yaşayış massivinin mədəni-məişət binaları arasında hansı zona müəyyənləşdirilməlidir? (Çəki: 1)

- ☐ sanitariya zona
 - ☐ müdafiə zonası
 - ☒ sanitariya-müdafiə zonası
 - ☐ qoruyucu zona
 - ☐ təcrübə zonası
-

Sual: Sanitar-müdafiə zonası 1000 başdan çox mal-qaralı mal bazası və təmizləmə, yuma, mal-qaranın daşınması üçün istifadə olunan vaqonların dezinfeksiya məntəqələrinə malik ot kombineitları üçün neçə metr olmalıdır? (Çəki: 1)

- ☐ 1000 metr
 - ☐ 1500 metr
 - ☐ 2000 metr
 - ☒ 3000 metr
 - ☐ 3500 metr
-

Sual: Baş planın texniki-iqtisadi göstəricilərinin asılı olduğu amillər hansı variantda doğru verilib? (Çəki: 1)

- ☐ tikinti sahəsindən
 - ☒ tikinti sahəsindən, hektarlarla ölçülən ərazidən sahənin istifadəsi və tikilmə əmsallarından
 - ☐ tikinti əmsallarından
 - ☐ hektarlarla ölçülən ərazidən
 - ☐ texniki şərtlərdən
-

BÖLMƏ: 0403

Ad	0403
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	100 %

Sual: Sanitar müdafiə zonaları bu zonanın sinfindən asılı olaraq neçə metr enə malik zolaqlar şəklində olan yaşıllıqlar kimi istifadə olunur ? (Çəki: 1)

- ☐ 3 metr
 - ☒ 3-5 metr
 - ☐ 5 metr
 - ☐ 6 metr
 - ☐ 7 metr
-

Sual: İstehsal şəraitlərinə müvafiq olaraq, ət sənayesinin bütün bina və tikililərini hansı tip binalara bölürlər? (Çəki: 1)

- ☐ istehsal, yardımçı, inzibati-məişət korpuslarına
 - ☐ mal-qaranın və quşların qəbulu saxlanması binalarına
 - ☒ əsas , istehsal, yardımçı, inzibati-məişət korpuslarına, mal-qaranın və quşların qəbulu saxlanması, istilik-texniki təsərrüfatı , sanitar texniki tikililər kimi binalara
 - ☐ sanitar texniki tikililər kimi binalara
 - ☐ əsas və yardımçı binalara
-

Sual: Əsas istehsal binalarının tam verildiyi düzgün variant hansıdır? (Çəki: 1)

- ☐ mal-qaranın kəsim qabağı saxlanma sexləri
 - ☐ soyuducu, konserv zavodu
 - ☐ ət-piy və ət emalı korpusları
 - ☒ ət-piy və ət emalı korpusları, soyuducu, konserv zavodu, quşların kəsim və emalı habelə mal-qaranın kəsim qabağı saxlanma sexləri
 - ☐ quşların kəsim sexləri
-

Sual: Ət-piy və ət emalı korpusları, soyuducu, konserv zavodu, quşların kəsim və emalı habelə mal-qaranın kəsim qabağı saxlanma sexləri hansı tip binalara aiddir? (Çəki: 1)

- ☐ inzibati-məişət korpuslarına
 - ☐ yardımçı binalara
 - ☐ sanitar texniki tikililərə
 - ☐ istilik- texniki təsərrüfatlara
 - ☒ əsas istehsal binalarına
-

Sual: Əsas istehsal binalarını qanunauyğun şəkildə yerləşdirməkdə məqsəd nədir? (Çəki: 1)

- ☒ istehsalın maksimum fasiləsizliyini insan və yük axınının rasionallığını, habelə əsas istehsal binalarının köməkçi binalarla rahat əlaqəsini təmin etmək mümkün olsun
 - ☐ ərazidən səmərəli istifadə mümkün olsun
 - ☐ köməkçi binalarla rahat əlaqə mümkün olsun
 - ☐ insan və yük axınının rasionallığı mümkün olsun
 - ☐ istehsalın maksimum fasiləsizliyi təmin olunsun
-

Sual: Əsas istehsal binalarının həyəti necə olmalıdır? (Çəki: 1)

- ☐ gəzinti üçün uyğun olmalı
 - ☒ avtomobillərin manevr etməsi üçün rahat olmalı
 - ☐ istehsal üçün yararlı olmalı
 - ☐ yaşıllıqla örtülü olmalı
 - ☐ əyləncə üçün uyğun olmalı
-

Sual: Əsas istehsal binaları harada tikilməlidir? (Çəki: 1)

- ☐ yalnız avtomobil yollarına yaxın yerdə

- ☐ yalnız dəmir yollarına yaxın yerdə
- ☒ avtomobil və dəmir yollarına yaxın yerdə
- ☐ şəhərdən uzaqda
- ☐ şəhərin mərkəzində

Sual: Əsas istehsal binaları yerləşdirilərkən vacib amillərin əks olunduğu variant hansıdır? (Çəki: 1)

- ☐ binalar bir-birinə yaxın yerləşdirilməli
- ☐ ərazidə yaşıllıq salınmalı
- ☐ binalarda təhlükəsizlik tədbirləri görülməli
- ☒ külək, zərərli maddələri (məsələn tüstü borusundan çıxan tüstünü) istehsal prosesinə qaytarmasın və o, digər müəssisələr yaşayış məntəqəsi üçün çirklənmə mənbəyinə çevrilməsin
- ☐ istehsal binaları müvafiq tələblərə uyğun tikilməli

Sual: Köməkçi binaların tam əks olunduğu variant hansıdır? (Çəki: 1)

- ☐ xaratornaçı sexi, qaraj, anbarlar
- ☐ mexaniki-çilingər emalatxanası
- ☐ nəzarət ölçü cihazlarının laboratoriyası
- ☐ çamaşırxana, elektrotəmir sexi
- ☒ Mexaniki-çilingər emalatxanasını, xaratornaçı sexini, qarajı, anbarları, çamaşırxananı, elektro təmir sexini, nəzarət ölçü cihazlarının laboratoriyası

Sual: Mexaniki-çilingər emalatxanası, xaratornaçı sexi, qaraj, anbarlar, çamaşırxana, elektrotəmir sexi, nəzarət ölçü cihazlarının laboratoriyası hansı tip binalara aiddir? (Çəki: 1)

- ☒ köməkçi binalara
- ☐ əsas istehsal binalarına
- ☐ sanitariya-texniki tikililərə
- ☐ istilik-texniki təsərrüfatlara
- ☐ inzibati-məişət korpuslarına

Sual: İnzibati-məişət korpusu binalarının tam göstərildiyi variant hansıdır? (Çəki: 1)

- ☐ geyinib-soyunma otaqları
- ☒ baş kontor, geyinib-soyunma otaqları, yeməkhana, tibb məntəqəsi və bu kimi digər binalar
- ☐ baş kontor
- ☐ yeməkhana, tibb məntəqəsi
- ☐ baş kontor, geyinib-soyunma otaqları

BÖLMƏ: 0501

Ad	0501
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	100 %

Sual: Avtomobil yollarını layihələndirərkən bir tərəfli keçidin eni nə qədər olmalıdır? (Çəki: 1)

- ☐ 4 metr

- ☐ 1 metr
- ☐ 2 metr
- ☐ 3 metr
- ☒ 3.5 metr

Sual: Avtomobil yollarını layihələndirərkən iki tərəfli keçidin eni nə qədər olmalıdır? (Çəki: 1)

- ☒ 6.0 metr
- ☐ 5.0 metr
- ☐ 4.0 metr
- ☐ 3.0 metr
- ☐ 2.0 metr

Sual: Avtomobil yollarının dönmə radiusu şəhər və magistral keçidlərlə birləşmə yerlərində nə qədər olmalıdır? (Çəki: 1)

- ☐ 6 metr
- ☐ 7 metr
- ☐ 8 metr
- ☒ 10.0 metr
- ☐ 15 metr

Sual: Ət sənayesi müəssisələrinin baş planında yerləşdirilən bina və tikililər hansı variantda doğru verilib? (Çəki: 1)

- ☐ Ət kombinatları, quş kombinatları
- ☐ Ət emalı zavodları, quş kombinatları
- ☐ Quş kombinatları
- ☐ Ət emalı zavodları
- ☒ Ət kombinatları, ət emalı zavodları, quş kombinatları

Sual: Mal və ya donuz ətinin növbəlik miqdarının ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ sentner
- ☐ ton
- ☐ qram
- ☒ kq
- ☐ ədəd

BÖLMƏ: 0502

Ad	0502
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	100 %

Sual: Kiçik mərtəbəli ət kombinatları dedikdə neçə mərtəbəli nəzərdə tutulur? (Çəki: 1)

- ☐ 3 və ya 4
- ☐ 4 və ya 5
- ☐ 1 və ya 3

- ☐ 2 və ya 3
 - ☒ 1 və ya 2
-

Sual: Qazanxana üçün əsas yanacaq növü kimi nədən istifadə etmək məsləhət görülür? (Çəki: 1)

- ☒ mazut və ya qaz
 - ☐ mazut və ya kerosin
 - ☐ neft və mazut
 - ☐ qaz və neft
 - ☐ qaz və kerosin
-

Sual: Sanitar-texniki qurğular dedikdə nə nəzərdə tutulur? (Çəki: 1)

- ☐ yalnız kanalizasiyalar
 - ☒ su təchizatı, kanalizasiya və çirkab suların təmizlənməsi üçün bina və qurğular
 - ☐ yalnız çirkab suların təmizlənməsi üçün binalar
 - ☐ çirkab suların təmizlənməsi üçün qurğular
 - ☐ su təchizatı
-

Sual: Su kəmərləri qurğuları nədən asılıdır? (Çəki: 1)

- ☐ su borularından
 - ☐ sanitar qurğulardan
 - ☒ qəbul olunmuş su təchizatı mənbələrindən
 - ☐ işçilərdən
 - ☐ müəssisədən
-

Sual: Su üçün çənləri su divarı qurğularının qorunan zonasında yeni çənin divarından qorunma zonasının sərhədinədek olan məsafə nə qədər olmalıdır? (Çəki: 1)

- ☐ 1 metr
 - ☐ 3 metr
 - ☐ 5 metr
 - ☐ 10 metr
 - ☒ 15 metr
-

Sual: Ət kombinatının ərazisində çirkab sularını təmizləmək üçün hansı qurğular mütləq nəzərə alınmalıdır? (Çəki: 1)

- ☒ qum tutucuları və yağ tutucuları
 - ☐ qum tutucuları
 - ☐ yağ tutucuları
 - ☐ su tutucuları
 - ☐ hava tutucuları
-

Sual: Qum tutucuları və yağ tutucuları hansı məhsul istehsal olunan müəssisə ərazisində nəzərdə tutulur? (Çəki: 1)

- ☐ Süd zavodlarının
 - ☒ Ət kombinatlarının
 - ☐ Un dəyirmanlarının
 - ☐ yağ zavodları
 - ☐ şokolad fabrikləri
-

Sual: Avtomobil yollarını layihələndirərkən üç zolaqlı keçidin eni nə qədər olmalıdır? (Çəki: 1)

- ☐ 8.0 metr
- ☒ 9.0 metr
- ☐ 7.0 metr
- ☐ 6.0 metr
- ☐ 5.0 metr

Sual: Ət kombinatında əsas istehsal prosesləri nədən ibarətdir? (Çəki: 1)

- ☐ heyvanların yemlənməsindən
- ☐ cəmdəklərin təmizlənməsindən
- ☐ cəmdəklərin yuyulmasından
- ☐ heyvanların kəsilməsindən
- ☒ heyvanların kəsilməsi və cəmdəklərin hazırlanmasından

Sual: Ət-piy korpusunun yaxınlığında tez-tez ona bitişik olan hansı korpus yerləşdirilir? (Çəki: 1)

- ☒ yem və texniki məhsullar korpusunu
- ☐ yalnız texniki məhsullar korpusu
- ☐ yalnız yem məhsulları korpusu
- ☐ istehsal sexi korpusu
- ☐ xammalın qəbulu korpusu

Sual: Soyuducu korpusuna kolbasa istehsalı üzrə hansı sexi birləşdirirlər? (Çəki: 1)

- ☐ piy emalı sexi
- ☐ sümük emalı sexi
- ☐ yem məhsulları korpusunu
- ☐ texniki məhsullar korpusunu
- ☒ ət emalı sexlərini

Sual: Bir bina üçün hündürlüyün neçə mərtəbədən yüksək olmasına icazə verilmir? (Çəki: 1)

- ☒ 2
- ☐ 3
- ☐ 4
- ☐ 5
- ☐ 6

BÖLMƏ: 0503

Ad	0503
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	100 %

Sual: Baş kontoru, geyinib-soyunma otaqları, yeməxana, tibb məntəqəsi və bu kimi digər binalar hansı tip binalara aiddir? (Çəki: 1)

- ☐ istilik-texniki təsərrüfatlara
- ☐ sanitariya-texniki tikililərə

- ☒ inzibati-məişət korpusuna
 - ☐ köməkçi binalara
 - ☐ əsas istehsal binalarına
-

Sual: Mal-qara üçün hansı binalar aid edilir? (Çəki: 1)

- ☒ paraq, karatin, izolyator, sanitar kəsim yeri və dezinfektor mal-qaranın və quşların qəbulu və saxlanması üçün binalar
 - ☐ paraq, karatin, izolyator, sanitar kəsim yeri üçün binalar
 - ☐ dezinfektor mal-qaranın və quşların qəbulu və saxlanması üçün binalar
 - ☐ izolyator, sanitar kəsim yeri və dezinfektor mal-qaranın və quşların qəbulu və saxlanması üçün binalar
 - ☐ paraq və karatin üçün binalar
-

Sual: Binalara heyvanları bilavasitə gətirmək üçün onları harada tikmək lazımdır? (Çəki: 1)

- ☐ yalnız mal-qaranı kəsindən əvvəl saxlamaq üçün binalara yaxın yerlərdə
 - ☒ nəqliyyat (dəmir yolu, avtomobil) yollarına və mal-qaranın kəsindən əvvəl saxlamaq üçün binalara yaxın yerlərdə
 - ☐ dəmir yollarına yaxın yerlərdə
 - ☐ avtomobil yollarına yaxın yerlərdə
 - ☐ fermalara yaxın yerlərdə
-

Sual: Mal-qara bazası digər ərazilərdən nə ilə ayrılır? (Çəki: 1)

- ☐ binalarla
 - ☐ xüsusi sədlərlə
 - ☒ divar və ya yaşıl zona ilə
 - ☐ bir neçə ağacla
 - ☐ ot və kolluqlarla
-

Sual: Xəstə mal-qaranın qəbulu üçün nəyin olması vacibdir? (Çəki: 1)

- ☐ yalnız yolun olması
 - ☐ yalnız meydançanın olması
 - ☐ baytar həkimin olması
 - ☐ yolun və baytar həkimin olması
 - ☒ yolun və heyvanlara baytar baxış üçün meydançanın olması
-

Sual: İstilik-enerji təssərrüfatına aid olan binaların verildiyi variant hansıdır? (Çəki: 1)

- ☐ qazanxana istilik-elektrik mərkəzi (İEM), transformatorlar, kompressor sexi, yanacaq və ammoniyak saxlamaq üçün anbarlar
 - ☐ transformatorlar, kompressor sexi
 - ☐ yanacaq və ammoniyak saxlamaq üçün anbarlar
 - ☐ qazanxana istilik-elektrik mərkəzi
 - ☒ qazanxana istilik-elektrik mərkəzi (İEM), transformatorlar
-

Sual: Avtomaşınların nəzarət-yoxlama çəkilişi üçün girişdə neçə tonu ölçə bilən tərəzilər nəzərdə tutulur? (Çəki: 1)

- ☐ 40 ton
- ☒ 10 və 30 ton
- ☐ 50 ton
- ☐ 60 ton
- ☐ 5 ton

Sual: Heyvanların kəsimqabağı saxlanması üçün bina ət-piy korpusu ilə nə vasitəsilə birləşdirilməlidir? (Çəki: 1)

- ☐ nərdivan
 - ☒ körpücük
 - ☐ lift
 - ☐ qonşu bina
 - ☐ asfalt yol
-

Sual: Üzvi məhsullar istehsalını hansı korpusda tərtib edirlər? (Çəki: 1)

- ☐ yem korpusunda
 - ☐ ət korpusunda
 - ☒ ət-piy korpusunda
 - ☐ piy korpusunda
 - ☐ texniki korpusunda
-

Sual: Konserv istehsalı otaqlarını hansı korpusla birlikdə tərtib edib ayrı-ayrı sərbəst binalarda yerləşdirirlər? (Çəki: 1)

- ☒ soyuducu-kolbasa korpusu ilə
 - ☐ yem və texniki məhsullar korpusu ilə
 - ☐ ət-piy korpusu ilə
 - ☐ ət emalı sexi ilə
 - ☐ piy korpusu ilə
-

Sual: Çox mərtəbəli binalar üçün kalon torlar neçə metr olur? (Çəki: 1)

- ☐ 5x6, 6x9
 - ☒ 6x6, 6x9
 - ☐ 6x6, 5x10
 - ☐ 1x1, 6x9
 - ☐ 6x6, 9x10
-

Sual: Bir mərtəbəli binalar üçün kalon torlarının ölçüsü hansı variantda doğru verilmişdir? (Çəki: 1)

- ☒ 6x12, 12x18
 - ☐ 5x10, 10x16
 - ☐ 3x9, 8x14
 - ☐ 5x6, 11x17
 - ☐ 6x10, 12x18
-

Sual: Ət sənayesi müəssisələrinin baş planında yerləşdirilən bina və tikililər hansı variantda doğru verilib? (Çəki: 1)

- ☐ Ət kombinatları, quş kombinatları
 - ☐ Ət emalı zavodları, quş kombinatları
 - ☐ Quş kombinatları
 - ☐ Ət emalı zavodları
 - ☒ Ət kombinatları, ət emalı zavodları, quş kombinatları
-

Sual: Müəssisənin gücünün artırılması ilə əlaqədar ərzinin genişləndirilməsi yalnız kimin razılığı ilə mümkündür? (Çəki: 1)

- ☐ mənzil istismar sahəsinin rəisinin
 - ☐ bələdiyyə başçısının
 - ☐ şəhər icra hakimiyyətinin
 - ☒ layihəni təsdiq edən instansiyaların
 - ☐ müəssisənin sahibinin
-

Sual: Sahədən istifadə əmsalı nəyə deyilir? (Çəki: 1)

- ☐ Binalar, relsli və relsiz yollar açıq və örtülü anbarlar daxil olmaqla tikililər və qurğular yerləşən sahələr cəminin ərazinin $\frac{1}{5}$ hissəsinə olan nisbətində
 - ☐ Binalar, relsli və relsiz yollar açıq və örtülü anbarlar daxil olmaqla tikililər və qurğular yerləşən sahələr cəminin ərazinin $\frac{1}{4}$ hissəsinə olan nisbətində
 - ☒ Binalar, relsli və relsiz yollar açıq və örtülü anbarlar daxil olmaqla tikililər və qurğular yerləşən sahələr cəminin ərazinin bütün sahəsinə olan nisbətində
 - ☐ Binalar, relsli və relsiz yollar açıq və örtülü anbarlar daxil olmaqla tikililər və qurğular yerləşən sahələr cəminin ərazinin $\frac{1}{2}$ hissəsinə olan nisbətində
 - ☐ Binalar, relsli və relsiz yollar açıq və örtülü anbarlar daxil olmaqla tikililər və qurğular yerləşən sahələr cəminin ərazinin $\frac{1}{3}$ hissəsinə olan nisbətində
-

Sual: Binalar, relsli və relsiz yollar açıq və örtülü anbarlar daxil olmaqla tikililər və qurğular yerləşən sahələr cəminin ərazinin bütün sahəsinə olan nisbətində nə deyilir? (Çəki: 1)

- ☐ istilik tutumu əmsalı
 - ☒ sahədən istifadə əmsalı
 - ☐ tikilmə əmsalı
 - ☐ bucaq əmsalı
 - ☐ xüsusi istilik tutumu əmsalı
-

Sual: Tikilmə əmsalı nəyə deyilir? (Çəki: 1)

- ☐ binalar və üstü örtülü tikililərin sahələri fərqlərinin ərazinin bütün sahəsinə olan nisbətində
 - ☐ binalar və üstü örtülü tikililərin sahələri cəminin ərazinin bütün sahəsinə olan hasilində
 - ☐ binalar və üstü örtülü tikililərin sahələri cəminin ərazinin $\frac{1}{3}$ hissəsinə olan nisbətində
 - ☒ binalar və üstü örtülü tikililərin sahələri cəminin ərazinin bütün sahəsinə olan nisbətində
 - ☐ binalar və üstü örtülü tikililərin sahələri cəminin ərazinin $\frac{1}{2}$ hissəsinə olan nisbətində
-

Sual: Binalar və üstü örtülü tikililərin sahələri cəminin ərazinin bütün sahəsinə olan nisbətində nə deyilir? (Çəki: 1)

- ☐ tikilmə sahəsi
 - ☐ tikilmə bucağı
 - ☒ tikilmə əmsalı
 - ☐ mütənasiblik əmsalı
 - ☐ tikilmə gradienti
-

Sual: Texniki tədris və ictimai tədbirlərin keçirilməsi üçün otaqlar hansı korpusda yerləşdirilir? (Çəki: 1)

- ☐ istilik-texniki təsərrüfatlarda
 - ☐ sanitariya-texniki tikililərdə
 - ☐ əsas istehsal binalarında
 - ☐ köməkçi binalarda
 - ☒ İnzibati-məişət korpusunda
-

BÖLMƏ: 0601

Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	100 %

Sual: Sxemlərin texnoloji hesabatlarını hansı amillərə görə tərtib olunan layihəyə əsasən yerinə yetirirlər? (Çəki: 1)

- ☐ emal edilən xammalın miqdarına görə
- ☐ istehsal olunan hazır məhsulun həcminə görə
- ☒ emal edilən xammalın miqdarına və istehsal olunan hazır məhsulların həcminə görə
- ☐ istehsal olunan hazır məhsulun çəkisinə görə
- ☐ köməkçi materialların növünə görə

Sual: Texnoloji sxemlərin əsası nəyə deyilir? (Çəki: 1)

- ☐ bənzər məhsullar istehsalının texnoloji sxemləri
- ☐ eyni məhsullar istehsalının texnoloji sxemləri
- ☒ ayrı ayrı məhsullar istehsalının texnoloji sxemləri
- ☐ unlu qənnadı məhsullarının texnoloji sxemləri
- ☐ süd məhsullarının istehsalının texnoloji sxemləri

Sual: Ayrı ayrı məhsullar istehsalının texnoloji sxemlərinə nə deyilir? (Çəki: 1)

- ☐ texnoloji prosesin məqsədi
- ☐ texnoloji şərtlərin əsası
- ☐ texnoloji prosesin əsası
- ☒ texnoloji sxemlərin əsası
- ☐ texnoloji sxemin çatışmazlığı

Sual: Texnoloji sxemlərin yaradılması üçün buraxılan məhsulların çeşidi nə sayılır? (Çəki: 1)

- ☐ texniki şərtlərin əsası
- ☐ texnoloji sxemin əsası
- ☐ texnoloji prosesin məqsədi
- ☐ əlavə məlumat
- ☒ əsas məlumat

Sual: Texnoloji sxemləri tərtib edərkən hansı amilləri dəqiqləşdirirlər? (Çəki: 1)

- ☒ ayrı-ayrı əməliyyatları və onların rejimlərini
- ☐ əməliyyatların rejimlərini
- ☐ əməliyyatların ardıcılığını
- ☐ texnoloji prosesin gedişini
- ☐ texnoloji prosesin məqsədini

Sual: Avadanlıq vahidin sayını ifadə edən ölçü vahidi hansıdır? (Çəki: 1)

- ☒ ədəd
- ☐ kq
- ☐ faiz
- ☐ qram
- ☐ ton

Sual: Növbə ərzində verilən maşına daxil olan xammalın miqdarını ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ ədəd
- ☒ kq
- ☐ qram
- ☐ faiz
- ☐ ton

Sual: Növbənin davamiyyətini ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ faiz
- ☐ dəqiqə
- ☒ saat
- ☐ saniyə
- ☐ ədəd

Sual: Texnoloji avadanlıqların hesablanması hansı amillərin təyin olunması xüsusi əhəmiyyət kəsb edir? (Çəki: 1)

- ☐ konveyerli və konveyersiz çənlərin uzunluğunun təyin olunması
- ☐ asılqan yolların uzunluğunun təyin olunması
- ☐ stolların uzunluğunun təyin olunması
- ☐ konveyerli çənlərin uzunluğunun təyin olunması
- ☒ asılqan yolların, stolların, həm konveyerli və həm də konveyersiz çənlərin uzunluğunun təyin olunması

BÖLMƏ: 0602

Ad	0602
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	100 %

Sual: Texnoloji hesabatlarla başlamazdan əvvəl layihə tapşırığında verilən hansı amili dəqiqləşdirmək lazımdır? (Çəki: 1)

- ☒ buraxılan məhsulların çeşidini
- ☐ buraxılan məhsulun miqdarını
- ☐ buraxılan məhsulun çəkisini
- ☐ buraxılan məhsulun keyfiyyətini
- ☐ buraxılan məhsulun növünü

Sual: Buraxılan məhsulun çeşidi hansı amillər əsasında tərtib olunur? (Çəki: 1)

- ☐ ət-piy və ya ət emalı korpusuna görə, yem və texniki məhsul sexlərinə, qanın emalına görə
- ☒ ət-piy və ya ət emalı korpusuna görə, yem və texniki məhsul sexlərinə, qanın emalına, yapışqan və jelatin, üzvi preparatlar istehsalına, konserv zavoduna, quş emalı kombinatına görə
- ☐ üzvi preparatlar istehsalına, konserv zavoduna, quş emalı kombinatına görə
- ☐ konserv zavoduna, quş emalı kombinatına görə

○ət-piy və ya ət emalı korpusuna görə, yem və texniki məhsul sexlərinə, qanın emalına, yapışqan və jelatinə görə

Sual: Cəmdəyin çəkisini ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ ton
 - ☐ sm
 - ☒ kq
 - ☐ qram
 - ☐ litr
-

Sual: Diri çəkini ifadə edən ölçü vahidi hansıdır? (Çəki: 1)

- ☐ sentner
 - ☐ litr
 - ☐ ton
 - ☒ kq
 - ☐ qram
-

Sual: Diri çəkiyə görə ət çıxımını ifadə edən ölçü vahidi hansıdır? (Çəki: 1)

- ☐ tonla
 - ☐ litrlə
 - ☐ kq-la
 - ☐ promilli ilə
 - ☒ faizlə
-

Sual: Növbə ərzində emal olunan heyvanların miqdarı hansı vahidlə ölçülür? (Çəki: 1)

- ☐ qram
 - ☐ ton
 - ☒ baş
 - ☐ ədəd
 - ☐ kq
-

Sual: Verilən heyvan növünə görə, ət kombinatının növbəlik məhsuldarlığı? (Çəki: 1)

- ☐ litr
 - ☐ ədəd
 - ☐ qram
 - ☐ baş
 - ☒ kq
-

Sual: Bir baş heyvandan alınan xammalın miqdarının ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ ton
 - ☐ qram
 - ☒ kq
 - ☐ sentner
 - ☐ litr
-

Sual: Xammalın çəkisinə nəzərən, hazır məmulat çıxımının ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☒ faiz

- ☐ kq
- ☐ sm
- ☐ litr
- ☐ qram

Sual: Yol sahəsinin (stol, çən) uzunluğunu ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ saniyə
- ☒ metr
- ☐ saat
- ☐ sm
- ☐ dəqiqə

Sual: Növbəlik məhsuldarlığı ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ metr
- ☐ faiz
- ☒ ədəd
- ☐ sm
- ☐ dəqiqə

Sual: İki məhsul vahidi və ya işçi sahəsi arasındakı məsafəni ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ dəqiqə
- ☐ faiz
- ☐ ədəd
- ☒ metr
- ☐ saat

BÖLMƏ: 0603

Ad	0603
Suallardan	30
Maksimal faiz	30
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	100 %

Sual: Texniki layihəni yerinə yetirmək üçün ilkin məlumatların alınması nə mənə daşıyır? (Çəki: 1)

- ☐ texniki şərtlərin hazırlanması
- ☐ texnoloji prosesin məqsədi
- ☐ texnoloji hesabatların düzgünlüyü
- ☒ texnoloji hesabatların məqsədi sayılır
- ☐ texnoloji prosesin gedişi

Sual: Texnoloji hesabatlar hansı variantda tam verilib? (Çəki: 1)

- ☐ xammalın, hazır məhsulların, köməkçi materialların və taraların hesabatı; texnoloji avadanlıqların hesabatı

- ☐ işçi qüvvələrin hesabı və yerləşdirilməsi; istehsalat və köməkçi otaqların sahələrinin hesabı və seçilməsi
 - ☐ texnoloji məqsədlərə su, buxar, elektrik enerjisi, soyuq, hava və qaz sərfinin hesabı
 - ☐ xammalın, hazır məhsulların, köməkçi materialların və taraların hesabı
 - ☒ xammalın, hazır məhsulların, köməkçi materialların və taraların hesabı; texnoloji avadanlıqların hesabı; işçi qüvvələrin hesabı və yerləşdirilməsi; istehsalat və köməkçi otaqların sahələrinin hesabı və seçilməsi; texnoloji məqsədlərə su, buxar, elektrik enerjisi, soyuq, hava və qaz sərfinin hesabı
-

Sual: $Mc = M \cdot d \cdot \dot{\epsilon} \cdot Z / 100$ düsturunda Mc nəyi ifadə edir? (Çəki: 1)

- ☐ mütənasiblik əmsalı
 - ☐ diri çəkiyə görə ət çıxımı
 - ☐ diri çəki
 - ☐ cəmdəyin iriliyi
 - ☒ cəmdəyin çəkisi
-

Sual: Növbə ərzindəki xammalın miqdarının ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ qram
 - ☒ kq
 - ☐ ton
 - ☐ sentner
 - ☐ milliqram
-

Sual: Kolbasa məmulatları çeşidinin seçilməsi aşağıdakılardan hansı ilə əlaqələndirilir? (Çəki: 1)

- ☐ ölçüsünə görə damardan təmizlənmiş ət çıxımı ilə
 - ☐ keyfiyyətə görə damardan təmizlənmiş ət çıxımı ilə
 - ☒ sortlara görə damardan təmizlənmiş ət çıxımı ilə
 - ☐ sortlara görə vətərlərdən təmizlənmiş ət çıxımı ilə
 - ☐ sortlara görə sümüklərdən təmizlənmiş ət çıxımı ilə
-

Sual: Əsas xammalın ümumi miqdarını ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ sentner
 - ☐ ton
 - ☐ litr
 - ☒ kq
 - ☐ qram
-

Sual: Növbə ərzində istehsal edilən hazır məmulatların miqdarını ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ ton
 - ☐ sentner
 - ☐ milliqram
 - ☐ qram
 - ☒ kq
-

Sual: Növbədə emal olunan xammalın miqdarını ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☒ kq

- ☐ dəqiqə
 - ☐ saat
 - ☐ ədəd
 - ☐ faiz
-

Sual: Bir işçinin növbə ərzində istehsal normasını ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ ədəd
 - ☒ kq
 - ☐ metr
 - ☐ faiz
 - ☐ dəqiqə
-

Sual: İşçi qüvvələrini hansı amilləri nəzərə alaraq yerləşdirirlər? (Çəki: 1)

- ☐ işçilərin iş şəraiti
 - ☐ işçilərin hesablanmış miqdarı
 - ☒ işçilərin hesablanmış miqdarı, onların kvalifikasiyası (iş təcrübəsi və işçi dərəcəsi) və iş şəraiti
 - ☐ işçilərin kvalifikasiyası
 - ☐ işçilərin iş təcrübəsi
-

Sual: Sahəni ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ ton
 - ☐ sentner
 - ☐ dm²
 - ☐ sm²
 - ☒ m²
-

Sual: Əsas xammalın ümumi miqdarını ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ sentner
 - ☐ ton
 - ☐ litr
 - ☒ kq
 - ☐ qram
-

Sual: $A = B \cdot 100 \dots / Z$ düsturunda Z nəyi ifadə edir? (Çəki: 1)

- ☐ növbədə tələb olunan verilmiş növ məmulat üçün əsas xammalın ümumi miqdarı
 - ☐ növbə ərzində istehsal edilən hazır məmulatların miqdarı
 - ☒ xammalın çəkisinə nəzərən, hazır məmulat çıxımı
 - ☐ növbə ərzində bir növ əsas xammalın tələb edilən miqdarı
 - ☐ əsas xammalın reseptə görə 100 kq ümumi miqdarına müvafiq
-

Sual: $A = B \cdot 100 \dots / Z$ düsturunda B nəyi ifadə edir? (Çəki: 1)

- ☐ növbədə tələb olunan verilmiş növ məmulat üçün əsas xammalın ümumi miqdarı
 - ☒ növbə ərzində istehsal edilən hazır məmulatların miqdarı
 - ☐ xammalın çəkisinə nəzərən, hazır məmulat çıxımı
 - ☐ növbə ərzində bir növ əsas xammalın tələb edilən miqdarı
 - ☐ əsas xammalın reseptə görə 100 kq ümumi miqdarına müvafiq
-

Sual: $A = B \cdot 100, \dots / Z$ düsturunda A nəyi ifadə edir? (Çəki: 1)

- ☒ növbədə tələb olunan verilmiş növ məmulat üçün əsas xammalın ümumi miqdarı
 - ☐ növbə ərzində istehsal edilən hazır məmulatların miqdarı
 - ☐ xammalın çəkisinə nəzərən, hazır məmulat çıxımı
 - ☐ növbə ərzində bir növ əsas xammalın tələb edilən miqdarı
 - ☐ əsas xammalın reseptə görə 100 kq ümumi miqdarına müvafiq
-

Sual: $A = B \cdot 100, \dots / Z$ aşağıdakılardan hansını ifadə edən düsturdur? (Çəki: 1)

- ☐ sərf olunan xammalın ümumi miqdarı
 - ☐ hazır məhsulun ümumi miqdarı
 - ☐ daxil olan xammalın ümumi miqdarını
 - ☐ köməkçi xammalın ümumi miqdarını
 - ☒ əsas xammalın ümumi miqdarını
-

Sual: Əsas xammalın ümumi miqdarı hansı düsturla hesablanır? (Çəki: 1)

- ☐ $Q = B \cdot 100, \dots / Z$
 - ☐ $A = K \cdot 100, \dots / Z$
 - ☐ $A = B \cdot 100, \dots / 100$
 - ☒ $A = B \cdot 100, \dots / Z$
 - ☐ $A = B \cdot 2, \dots / Z$
-

Sual: $M_n = A \cdot M_d \cdot \zeta \cdot Z, \dots / 100$ düsturunda M_n nəyi ifadə edir? (Çəki: 1)

- ☒ növbə ərzindəki xammalın miqdarı
 - ☐ gün ərzindəki xammalın miqdarı
 - ☐ il ərzindəki xammalın miqdarı
 - ☐ iş gününün sonundakı xammalın miqdarı
 - ☐ 1 saatdakı xammalın miqdarı
-

Sual: $M_n = A \cdot M_d \cdot \zeta \cdot Z, \dots / 100$ aşağıdakılardan hansını ifadə edən düsturdur? (Çəki: 1)

- ☐ Verilən sexə gün ərzində daxil olan xammalın miqdarı
 - ☐ Verilən sexə il ərzində daxil olan xammalın miqdarı
 - ☐ Verilən sexə növbə ərzində daxil olan xammalın çəkisi
 - ☐ Verilən sexə növbə ərzində daxil olan xammalın keyfiyyəti
 - ☒ Verilən sexə növbə ərzində daxil olan xammalın miqdarı
-

Sual: Verilən sexə növbə ərzində daxil olan xammalın miqdarını hansı düsturla hesablayırlar? (Çəki: 1)

- ☐ $M_n = K \cdot M_d \cdot \zeta \cdot Z, \dots / 100$
 - ☐ $M_n = A \cdot M_d \cdot \zeta \cdot Z, \dots / 2$
 - ☐ $M_q = A \cdot M_d \cdot \zeta \cdot Z, \dots / 100$
 - ☒ $M_n = A \cdot M_d \cdot \zeta \cdot Z, \dots / 100$
 - ☐ $M_n = A \cdot M_d \cdot \zeta \cdot G, \dots / 100$
-

Sual: $M_q = M_d \cdot \zeta \cdot Z, \dots / 100$ düsturunda M_q nəyi ifadə edir? (Çəki: 1)

- ☐ on baş heyvandan alınan xammalın miqdarı
- ☒ bir baş heyvandan alınan xammalın miqdarı
- ☐ üç baş heyvandan alınan xammalın miqdarı
- ☐ bir baş heyvandan alınan xammalın keyfiyyəti
- ☐ bir baş heyvandan alınan xammalın kütləsi

Sual: $A = Q, \dots / Mc$ düsturunda Q nəyi ifadə edir? (Çəki: 1)

- ☐ gün ərzində emal olunan heyvanların miqdarı
 - ☐ növbə ərzində emal olunan heyvanların miqdarı
 - ☐ il ərzində emal olunan heyvanların miqdarı
 - ☒ verilən heyvan növünə görə, ət kombinatının növbəlik məhsuldarlığı
 - ☐ iki növbə ərzində emal olunan heyvanların miqdarı
-

Sual: $A = Q, \dots / Mc$ düsturunda A nəyi ifadə edir? (Çəki: 1)

- ☐ gün ərzində emal olunan heyvanların miqdarı
 - ☒ növbə ərzində emal olunan heyvanların miqdarı
 - ☐ il ərzində emal olunan heyvanların miqdarı
 - ☐ iki növbə ərzində emal olunan heyvanların miqdarı
 - ☐ verilən heyvan növünə görə, ət kombinatının növbəlik məhsuldarlığı
-

Sual: Növbə ərzində başların miqdarını hansı formula əsasən təyin edirlər? (Çəki: 1)

- ☒ $A = Q, \dots / Mc$
 - ☐ $A = Q, \dots \cdot x Mc$
 - ☐ $A = G, \dots / Mc$
 - ☐ $A = Q, \dots / Pc$
 - ☐ $H = Q, \dots / Mc$
-

Sual: $Mc = M \text{ d.ç} \cdot Z / 100$ düsturunda Z nəyi ifadə edir? (Çəki: 1)

- ☐ diri çəki
 - ☒ diri çəkiyə görə ət çıxımı
 - ☐ cəmdəyin çəkisi
 - ☐ mütənasiblik əmsalı
 - ☐ cəmdəyin iriliyi
-

Sual: $Mc = M \text{ d.ç} \cdot Z / 100$ düsturunda $M \text{ d.ç}$ nəyi ifadə edir? (Çəki: 1)

- ☒ diri çəki
 - ☐ diri çəkiyə görə ət çıxımı
 - ☐ cəmdəyin çəkisi
 - ☐ mütənasiblik əmsalı
 - ☐ cəmdəyin iriliyi
-

Sual: $Mc = M \text{ d.ç} \cdot Z / 100$ düsturunda Mc nəyi ifadə edir? (Çəki: 1)

- ☐ mütənasiblik əmsalı
 - ☐ diri çəkiyə görə ət çıxımı
 - ☐ diri çəki
 - ☐ cəmdəyin iriliyi
 - ☒ cəmdəyin çəkisi
-

Sual: Xammal hesabı hansı düsturla aparılır? (Çəki: 1)

- ☐ $Mc = M \text{ p.ç} \cdot Z / 100$
 - ☐ $Mc = M \text{ d.ç} \cdot Z \times 100$
 - ☐ $Ma = M \text{ d.ç} \cdot Z / 100$
 - ☒ $Mc = M \text{ d.ç} \cdot Z / 100$
 - ☐ $Mc = M \text{ d.ç} \cdot G / 100$
-

Sual: Ət kombinatı sexlərinin xammal hesabatları hansı qruplara ayrılır? (Çəki: 1)

- ☐ Heyvanların kəsilməsi və cəmdəyin hazırlanması sexinin xammal hesabatı; subməhsullar, bağırsağ, piy, yem və texniki məhsullar
- ☐ Yem və texniki məhsullar, dəri konservləşdirici, qan emalı sexlərinin, habelə soyuducunun xammal hesabatı
- ☒ Heyvanların kəsilməsi və cəmdəyin hazırlanması sexinin xammal hesabatı; Subməhsullar, bağırsağ, piy, yem və texniki məhsullar, dəri konservləşdirici, qan emalı sexlərinin, habelə soyuducunun xammal hesabatı; Ət emalı, konserv sexlərinin xammal hesabatı
- ☐ Dəri konservləşdirici, qan emalı sexlərinin, habelə soyuducunun xammal hesabatı; ət emalı, konserv sexlərinin xammal hesabatı
- ☐ Ət emalı, konserv sexlərinin xammal hesabatı

Sual: Texnoloji sxemlərin hansı tip tərtibatı məqsəduyğun sayılır? (Çəki: 1)

- ☐ düzxətli tərtibatı
- ☒ vektorlu tərtibatı
- ☐ simmetrik tərtibatı
- ☐ qeyri-simmetrik tərtibatı
- ☐ dairəvi tərtibatı

BÖLMƏ: 0701

Ad	0701
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	100 %

Sual: Növbə ərzində əsas xammalın tələb edilən miqdarının ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☒ kq
- ☐ ton
- ☐ qram
- ☐ ədəd
- ☐ faiz

Sual: Reseptə uyğun olaraq bir bankaya yığılan normanı ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ ədəd
- ☒ kq
- ☐ faiz
- ☐ qram
- ☐ ton

Sual: Növbə ərzindəki hazır məhsulun miqdarı ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ qram
- ☒ kq
- ☐ ton

- ☐ faiz
 - ☐ ədəd
-

Sual: Növbə ərzindəki xammalın miqdarını ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ ton
 - ☐ ədəd
 - ☒ kq
 - ☐ faiz
 - ☐ litr
-

Sual: Xammala görə məhsul çıxımını ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ ədəd
 - ☐ qram
 - ☐ kq
 - ☒ faiz
 - ☐ ton
-

Sual: Hesabatları hansı amillərə görə yerinə yetirirlər? (Çəki: 1)

- ☐ materialların sərf normalarına görə
 - ☐ materialların sərf normalarına və ya çəlləklərin tutumuna görə
 - ☐ çəlləklərin tutumuna görə
 - ☐ növbəlik məhsuldarlığa görə
 - ☒ materialların sərf normalarına və ya çəlləklərin tutumuna və növbəlik məhsuldarlığa görə
-

Sual: Yardımcı materialların miqdarını ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ ədəd
 - ☐ qram
 - ☐ faiz
 - ☐ sm
 - ☒ kq və ya metr
-

Sual: 1 baş komplekt, dəri və s. sərf normasını ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☒ kq
 - ☐ faiz
 - ☐ ədəd
 - ☐ qram
 - ☐ sentner
-

Sual: 1 ədəd məhsul üçün sərf normasını ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ ton
 - ☐ qram
 - ☐ kisə
 - ☐ ədəd
 - ☒ kq
-

Sual: Verilmiş sexin növbəlik məhsuldarlığını ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ faiz
- ☒ ədəd
- ☐ ton
- ☐ kq
- ☐ qram

Sual: Rekonstruksiya sözünün mənası aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ ölçülərini azaltma
- ☐ inkişaf etdirmə
- ☐ ölçülərini dəyişdirmə
- ☐ bərpa etmə
- ☒ yenidən qurulma

BÖLMƏ: 0702

Ad	0702
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	100 %

Sual: Yardımçı materialın miqdarını ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ ədəd
- ☐ faiz
- ☐ ton və ya metr
- ☒ kq və ya metr
- ☐ qram və ya santimetr

Sual: Sümüklü ətin çəkisinə nəzərən damardan təmizlənmiş mal və ya donuz əti çıxımının ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☒ faiz
- ☐ kq
- ☐ ədəd
- ☐ ton
- ☐ qram

Sual: Damarsız mal və ya donuz ətinin növbəlik miqdarının ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ ədəd
- ☐ sentner
- ☐ ton
- ☐ qram
- ☒ kq

Sual: 100 kq əsas xammala duzun və ya ədviyyələrin sərf normasının ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ faiz
 - ☐ ton
 - ☐ sentner
 - ☐ qram
 - ☒ kq
-

Sual: Verilən növ kolbasa məmulatı üçün növbə ərzində duzun və ədviyyələrin tələb olunan miqdarının ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ ton
 - ☐ qram
 - ☐ faiz
 - ☒ kq
 - ☐ sentner
-

Sual: Əsas xammalın reseptə görə 100 kq ümumi miqdarına müvafiq xammalın sərf normasını ifadə edən ölçü vahidi hansıdır? (Çəki: 1)

- ☐ sentner
 - ☐ faiz
 - ☐ ton
 - ☐ qram
 - ☒ kq
-

Sual: Növbə ərzində bir növ əsas xammalın tələb edilən miqdarını ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ sentner
 - ☐ qram
 - ☐ milliqram
 - ☒ kq
 - ☐ ton
-

Sual: $A = D \cdot 100, \dots / Z$ düsturunda D nəyi ifadə edir? (Çəki: 1)

- ☐ damarsız mal və ya donuz ətinin günlük miqdarı
 - ☒ damarsız mal və ya donuz ətinin növbəlik miqdarı
 - ☐ damarsız mal və ya donuz ətinin illik miqdarı
 - ☐ damarsız mal və ya donuz ətinin bir saatlıq miqdarı
 - ☐ damarsız mal və ya donuz ətinin bir aylıq miqdarı
-

Sual: $A = D \cdot 100, \dots / Z$ düsturunda Z nəyi ifadə edir? (Çəki: 1)

- ☐ sümüklü ətin çəkisinə nəzərən damardan təmizlənmiş qoyun əti çıxımı
 - ☐ sümüklü ətin çəkisinə nəzərən damardan təmizlənmiş quş əti çıxımı
 - ☒ sümüklü ətin çəkisinə nəzərən damardan təmizlənmiş mal və ya donuz əti çıxımı
 - ☐ sümüklü ətin çəkisinə nəzərən damardan təmizlənmiş mal əti çıxımı
 - ☐ sümüklü ətin çəkisinə nəzərən damardan təmizlənmiş donuz əti çıxımı
-

Sual: $A = D \cdot 100, \dots / Z$ düsturunda A nəyi ifadə edir? (Çəki: 1)

- ☒ mal və ya donuz ətinin növbəlik miqdarı
- ☐ quş ətinin günlük miqdarı
- ☐ quş ətinin növbəlik miqdarı
- ☐ qoyun ətinin növbəlik miqdarı
- ☐ qoyun ətinin günlük miqdarı

Sual: $A = B / K$ düsturunda K nəyi ifadə edir? (Çəki: 1)

- ☐ mütənasiblik əmsalı
 - ☐ xüsusi istilik əmsalı
 - ☐ sabit ədəd
 - ☐ şərti bankalardan adi bankalara keçid əmsalı
 - ☒ şərti bankalardan fiziki bankalara keçid əmsalı
-

Sual: $A = B / K$ düsturunda B nəyi ifadə edir? (Çəki: 1)

- ☐ gün ərzində hər çeşiddən olan konservlərin şərti bankalarının miqdarı
 - ☐ il ərzində hər çeşiddən olan konservlərin şərti bankalarının miqdarı
 - ☐ növbə ərzində bir çeşiddən olan konservlərin şərti bankalarının miqdarı
 - ☒ növbə ərzində hər çeşiddən olan konservlərin şərti bankalarının miqdarı
 - ☐ növbə ərzində hər çeşiddən olan konservlərin keyfiyyəti
-

Sual: $A = B / K$ düsturunda A nəyi ifadə edir? (Çəki: 1)

- ☐ gün ərzində hər çeşiddən olan konservlərin fiziki bankalarının miqdarı
 - ☒ növbə ərzində hər çeşiddən olan konservlərin fiziki bankalarının miqdarı
 - ☐ il ərzində hər çeşiddən olan konservlərin fiziki bankalarının miqdarı
 - ☐ növbə ərzində bir çeiddən olan konservlərin fiziki bankalarının miqdarı
 - ☐ növbə ərzində hər çeşiddən olan konservlərin fiziki bankalarının keyfiyyəti
-

Sual: Hazır məmulatlar istehsalı üçün sümüklü mal və ya donuz ətinin miqdarı hansı düsturla hesablanır? (Çəki: 1)

- ☒ $A = D \cdot 100, \dots / Z$
 - ☐ $A = D \cdot 100, \dots / k$
 - ☐ $D = A \cdot 100, \dots / Z$
 - ☐ $A = D \cdot 2, \dots / Z$
 - ☐ $A = D \cdot 100, \dots / M$
-

Sual: $C = A \cdot p, \dots / 100$ düsturunda P nəyi ifadə edir? (Çəki: 1)

- ☐ 1 kq əsas xammala duzun və ya ədviyyələrin sərf norması
 - ☐ 50 kq əsas xammala duzun və ya ədviyyələrin sərf norması
 - ☒ 100 kq əsas xammala duzun və ya ədviyyələrin sərf norması
 - ☐ 10 kq əsas xammala duzun və ya ədviyyələrin sərf norması
 - ☐ 5 kq əsas xammala duzun və ya ədviyyələrin sərf norması
-

Sual: $C = A \cdot p, \dots / 100$ düsturunda C nəyi ifadə edir? (Çəki: 1)

- ☐ verilən növ kolbasa məmulatı üçün gün ərzində duzun və ədviyyələrin tələb olunan miqdarı
 - ☒ verilən növ kolbasa məmulatı üçün növbə ərzində duzun və ədviyyələrin tələb olunan miqdarı
 - ☐ verilən növ kolbasa məmulatı üçün il ərzində duzun və ədviyyələrin tələb olunan miqdarı
 - ☐ verilən növ kolbasa məmulatı üçün növbə ərzində duzun tələb olunan miqdarı
 - ☐ verilən növ kolbasa məmulatı üçün növbə ərzində ədviyyələrin tələb olunan miqdarı
-

Sual: Duzun və ədviyyələrin tələb olunan miqdarı hansı düsturla hesablanır? (Çəki: 1)

- ☒ $C = A \cdot p, \dots / 100$
- ☐ $C = A \cdot k, \dots / 100$
- ☐ $Q = A \cdot p, \dots / 100$

- ☐ $C = A \cdot p, \dots /2$
- ☐ $A = C \cdot p, \dots /100$

Sual: $D = A \cdot P, \dots /100$ düsturunda D nəyi ifadə edir? (Çəki: 1)

- ☐ il ərzində bir növ əsas xammalın tələb edilən miqdarı
- ☐ növbə ərzində iki növ əsas xammalın tələb edilən miqdarı
- ☒ növbə ərzində bir növ əsas xammalın tələb edilən miqdarı
- ☐ gün ərzində bir növ əsas xammalın tələb edilən miqdarı
- ☐ 1 saat ərzində bir növ əsas xammalın tələb edilən miqdarı

Sual: Növünə görə (damardan təmizlənmiş mal əti, donuz piyi və.s) əsas xammalın miqdarını hansı düsturla hesablayırlar? (Çəki: 1)

- ☐ $D = A \cdot K, \dots /100$
- ☒ $D = A \cdot P, \dots /100$
- ☐ $Q = A \cdot P, \dots /100$
- ☐ $D = A \cdot P, \dots /100$
- ☐ $D = A \cdot P, \dots /2$

BÖLMƏ: 0703

Ad	0703
Suallardan	80
Maksimal faiz	80
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	100 %

Sual: Avadanlığın növbə ərzində iş davamiyyətini ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ faiz
- ☐ nisbət
- ☒ saat
- ☐ saniyə
- ☐ dəqiqə

Sual: Növbəlik davamiyyəti ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ ədəd
- ☐ saniyə
- ☐ faiz
- ☐ dəqiqə
- ☒ saat

Sual: Layihələndirilən müəssisənin (sexin) işinin texniki-iqtisadi göstəricilərini layihənin hansı bölməsində müəyyən edirlər? (Çəki: 1)

- ☒ iqtisadi hesabatlar
- ☐ texniki normalar
- ☐ texniki hesabatlar
- ☐ texniki şərtlər
- ☐ iqtisadi normalar

Sual: Müəssisənin yenidən qurulması və genişləndirilməsinə çəkilən xərclər, yeni tikilərlə müqasibədə orta hesabla neçə dəfə tez ödənilir? (Çəki: 1)

- ☐ 3.0
 - ☒ 2.0-2.
 - ☐ 1.5
 - ☐ 2.5
 - ☐ 3.5
-

Sual: Rekonstruksiya prosesində mövcud çatışmazlıqlar üçün aşağıdakılardan hansı doğrudur? (Çəki: 1)

- ☐ heç bir çatışmazlıq mövcud olmur
 - ☐ yalnız tamamilə aradan qaldırmaq
 - ☐ aradan qaldırmamaq
 - ☐ yalnız qismən aradan qaldırmaq
 - ☒ tamamilə və ya qismən aradan qaldırmaq
-

Sual: Texniki hissə üzrə hesabat yazısında istehsal prosesinin hansı göstəricisini təsvir edirlər? (Çəki: 1)

- ☒ qəbul edilmiş texnologiyasını və fasiləsizliyini
 - ☐ yalnız fasiləsizliyini
 - ☐ davamətmə müddətini
 - ☐ qəbul edilmiş texnologiyasını
 - ☐ başlama zamanını
-

Sual: Müasir layihələndirmə əsas istehsal proseslərinin hansı vasitələrlə təchiz edilməsini nəzərdə tutur? (Çəki: 1)

- ☐ yalnız nəzarət ölçü cihazları (NÖC) ilə
 - ☒ nəzarət ölçü cihazları (NÖC) və avtomatlaşdırılma vasitələri ilə
 - ☐ yalnız avtomatlaşdırılma vasitələri ilə
 - ☐ termometrlərlə
 - ☐ tərəzilərlə
-

Sual: NÖC və avtomatlaşdırılma tətbiq edilərkən əldə edilən üstünlüklər hansı variantda tam verilib? (Çəki: 1)

- ☐ xammal və materiallara, elektrik enerjisinə qənaət olunur
 - ☐ buraxılan məhsulun keyfiyyəti yüksəlir
 - ☒ əmək məhsuldarlığı yüksəlir, buraxılan məhsulun keyfiyyəti yüksəlir, əmək şəraiti yaxşılaşır, xammal və materiallara, elektrik enerjisinə qənaət olunur
 - ☐ əmək şəraiti yaxşılaşır
 - ☐ əmək məhsuldarlığı yüksəlir
-

Sual: Növbə ərzində hər çeşiddən olan konservlərin fiziki bankaların miqdarının ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ litr
 - ☐ kq
 - ☒ ədəd
 - ☐ sm
 - ☐ faiz
-

Sual: Ət emalı zavodunda proseslərin avtomatlaşdırılması üçün hansı sistemlər qəbul edilir? (Çəki: 1)

- ☐ kolbasa qiyməsinin duzlanması zamanı duz məhsulunun konsentrasiyasına (qatılığına) avtomatik nəzarət, onun yazılması və avtomatik tənzimlənməsi, kolbasa rulonunun mərkəzinə temperaturaya nəzarət ELRO universal istilik kamerasında texnoloji proseslərin avtomatik tənzimlənməsi
 - ☒ donun açılması kameralarında-havanın istiliyinə nəzarət və avtomatik tənzimlənməsi, havanın nəmliyinə nəzarət, qiymə hazırlanarkən komponentlərin avtomatik çəki dozalaşdırılması; kolbasa qiyməsinin duzlanması zamanı duz məhsulunun konsentrasiyasına (qatılığına) avtomatik nəzarət, onun yazılması və avtomatik tənzimlənməsi, kolbasa rulonunun mərkəzinə temperaturaya nəzarət ELRO universal istilik kamerasında texnoloji proseslərin avtomatik tənzimlənməsi və siqnallaşdırılması
 - ☐ qiymə hazırlanarkən komponentlərin avtomatik çəki dozalaşdırılması
 - ☐ universal istilik kamerasında texnoloji proseslərin avtomatik tənzimlənməsi və siqnallaşdırılması
 - ☐ havanın nəmliyinə nəzarət, qiymə hazırlanarkən komponentlərin avtomatik çəki dozalaşdırılması; kolbasa qiyməsinin duzlanması zamanı duz məhsulunun konsentrasiyasına (qatılığına) avtomatik nəzarət, onun yazılması və avtomatik tənzimlənməsi
-

Sual: Aşağıdakılardan hansı fasiləsiz axın xəttidir? (Çəki: 1)

- ☒ AVJ
 - ☐ AVM
 - ☐ AV
 - ☐ AVK
 - ☐ AVİ
-

Sual: Cərəyanın gərginliyinə və gücünə nəzarət üçün hansı aparat istifadə olunur? (Çəki: 1)

- ☐ FEOR-5 aparatı
 - ☐ FEOR-4 aparatı
 - ☐ FEOR-3 aparatı
 - ☐ FEOR-2 aparatı
 - ☒ FEOR-1 aparatı
-

Sual: Avtomatik tənzimlənməyə aid olan texnoloji prosesin və ya əməliyyatların seçilməsi, tənzimləmə sistemləri aparatlarla vericilərin və icraedici mexanizmlərin qurulma yerləri, habelə avtomatik tənzimlənmənin prinsipial sxemlərinin yerinə yetirilməsi necə adlanır? (Çəki: 1)

- ☐ layihə yeri
 - ☐ layihə çertyoju
 - ☐ layihənin maketi
 - ☒ layihə tapşırığı
 - ☐ iş prosesi
-

Sual: Rekonstruksiya prosesində mövcud çatışmamazlıqlar üçün aşağıdakılardan hansı doğrudur? (Çəki: 1)

- ☐ heç bir çatışmazlıq mövcud olmur
 - ☐ yalnız tamamilə aradan qaldırmaq
 - ☐ aradan qaldırmamaq
 - ☐ yalnız qismən aradan qaldırmaq
 - ☒ tamamilə və ya qismən aradan qaldırmaq
-

Sual: Sexlərin (şöbələrin) gücünün artırılması nəyin hesabına əldə edilir? (Çəki: 1)

- ☐ daha mükəmməl texnologiyaların hesabına
 - ☐ effektiv avadanlıqların, daha kompakt yerləşdirilməsinin hesabına
 - ☐ mövcud sahələrin daha yaxşı planlaşdırılması hesabına
 - ☒ daha məhsuldar və effektiv avadanlıqların, daha kompakt yerləşdirilməsinin, daha mükəmməl texnologiyaların, mövcud sahələrin daha yaxşı planlaşdırılması hesabına
 - ☐ işçilərin sayının artırılması hesabına
-

Sual: Rekonstruksiya edərkən hansı amillərə diqqət yetirilir? (Çəki: 1)

- ☐ əməliyyatlararası daşınmalar zamanı əl əməyinin azaldılması və təməmilə aradan qaldırılmasına
 - ☐ istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılmasına
 - ☒ istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılmasına, əsas, köməkçi proseslərdə və əməliyyatlararası daşınmalar zamanı əl əməyinin azaldılması və təməmilə aradan qaldırılmasına
 - ☐ əsas, köməkçi proseslərdə və əməliyyatlararası daşınmalar zamanı əl əməyinin azaldılması və təməmilə aradan qaldırılmasına
 - ☐ əl əməyinin azaldılması və təməmilə aradan qaldırılmasına
-

Sual: Yeni müəssisələrin tikilməsi ilə müqasibədə rekonstruksiya (yenidən qurulma), vahid güc artımı üçün material vəsaitinə tələb olunan xərclər və zaman vahidi neçədir? (Çəki: 1)

- ☒ az xərc, kiçik zaman
 - ☐ yalnız çox xərc
 - ☐ çox xərc, çox zaman
 - ☐ az xərc, çox zaman
 - ☐ çox xərc, az zaman
-

Sual: Müəssisənin işinin texniki-iqtisadi göstəriciləri istehsal gücünün və məhsulların realizə olunmasının (natural ifadələrdə buraxılan məhsulun həcmi məhsul buraxılışının, işçilərinin sayının əmək məhsuldarlığının səviyyəsinin məhsulun maya dəyərinin istehsalın rentabellik səviyyəsinin və kapital xərclərinin effektivliyinin (özünə çəkilən xərclərin ödənilmə müddəti) hesablanması hansı istehsal sahəsində həyata keçirilir? (Çəki: 1)

- ☐ 5 m²
 - ☐ 10 m²
 - ☐ 15 m²
 - ☒ 1 m²
 - ☐ 20 m²
-

Sual: Müəssisənin işinin texniki-iqtisadi göstəriciləri istehsal gücünün və məhsulların realizə olunmasının (natural ifadələrdə buraxılan məhsulun həcmi, ümumi və əmtəəlik məhsulun həcmi və məhsulların realizasiya həcmi) 1m² istehsal sahəsində hansı göstəricilərin hesablanması ilə müəyyənləşdirilir? (Çəki: 1)

- ☐ məhsul buraxılışının, işçilərinin sayının əmək məhsuldarlığının səviyyəsinin məhsulun maya dəyərinin istehsalın rentabellik səviyyəsinin hesablanması
 - ☐ məhsul buraxılışının, işçilərinin sayının əmək məhsuldarlığının səviyyəsinin hesablanması
 - ☒ məhsul buraxılışının, işçilərinin sayının əmək məhsuldarlığının səviyyəsinin məhsulun maya dəyərinin istehsalın rentabellik səviyyəsinin və kapital xərclərinin effektivliyinin (özünə çəkilən xərclərin ödənilmə müddəti) hesablanması
 - ☐ məhsul buraxılışının hesablanması
 - ☐ işçilərinin sayının əmək məhsuldarlığının səviyyəsinin məhsulun maya dəyərinin istehsalın rentabellik səviyyəsinin hesablanması
-

Sual: İqtisadi hesabatlar əsasında verilmiş tikintinin və ya müəssisənin hansı göstəriciləri sübuta yetirilir? (Çəki: 1)

- ☐ yenidən qurulmasının effektivliyini
 - ☒ yenidən qurulmasının effektivliyini və məqsədə uyğunluğunu
 - ☐ yenidən qurulmasının məqsədə uyğunluğunu
 - ☐ yenidən qurulma müddətini
 - ☐ yenidən qurulma zamanını
-

Sual: $M = m \cdot A \cdot t / T$ düsturunda t nəyi ifadə edir? (Çəki: 1)

- ☐ avadanlığın gün ərzində iş davamiyyəti
 - ☒ avadanlığın növbə ərzində iş davamiyyəti
 - ☐ avadanlığın bir saat ərzində iş davamiyyəti
 - ☐ avadanlığın il ərzində iş davamiyyəti
 - ☐ avadanlığın iki saat ərzində iş davamiyyəti
-

Sual: Avadanlığın məhsuldarlığını ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☒ t/saat
 - ☐ kq/saat
 - ☐ t/dəq
 - ☐ t/san
 - ☐ kq/dəq
-

Sual: $M = m \cdot A \cdot t / T$ düsturunda A nəyi ifadə edir? (Çəki: 1)

- ☐ bir sutka ərzindəki məhsuldarlıq
 - ☐ bir növbə ərzindəki məhsuldarlıq
 - ☐ müəssisənin məhsuldarlığı
 - ☐ sexin məhsuldarlığı
 - ☒ avadanlığın məhsuldarlığı
-

Sual: 1 saat ərzində xammal sərfinin nisbi normasını ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ m³.dəq/ton
 - ☐ sm³.saat/ton
 - ☐ m³.saat/kq
 - ☒ m³.saat/ton
 - ☐ m³.saat/qram
-

Sual: $M = m \cdot A \cdot t / T$ düsturunda m nəyi ifadə edir? (Çəki: 1)

- ☐ 1 gün ərzində xammal sərfinin nisbi norması
 - ☐ 1 ay ərzində xammal sərfinin nisbi norması
 - ☒ 1 saat ərzində xammal sərfinin nisbi norması
 - ☐ 1 il ərzində xammal sərfinin nisbi norması
 - ☐ 1 növbə ərzində xammal sərfinin nisbi norması
-

Sual: Növbədə tələb edilən su (buxar və.s) miqdarını ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ sm³
- ☒ m³
- ☐ dm³
- ☐ km³

☐ ədəd

Sual: $M = m \cdot A \cdot t / T$ düsturunda M nəyi ifadə edir? (Çəki: 1)

- ☒ növbədə tələb edilən su (buxar və.s) miqdarı
 - ☐ gün ərzində tələb edilən su (buxar və.s) miqdarı
 - ☐ iki saat ərzində tələb edilən su (buxar və.s) miqdarı
 - ☐ bir saat ərzində tələb edilən su (buxar və.s) miqdarı
 - ☐ il ərzində tələb edilən su (buxar və.s) miqdarı
-

Sual: Qurulmuş avadanlıqlara görə hesabat hansı düsturla hesablanır? (Çəki: 1)

- ☐ $T = m \cdot A \cdot t / M$
 - ☐ $M = m \cdot C \cdot t / T$
 - ☐ $M = m \cdot A \cdot c / T$
 - ☐ $M = m \cdot K \cdot t / T$
 - ☒ $M = m \cdot A \cdot t / T$
-

Sual: $My.m = p \cdot A$ düsturunda $My.m$ nəyi ifadə edir? (Çəki: 1)

- ☐ xammalın miqdarını
 - ☐ əsas materialın miqdarını
 - ☒ yardımçı materialın miqdarını
 - ☐ hazır məhsulun miqdarını
 - ☐ çəkilən xərcləri
-

Sual: $My.m = p \cdot A$ düsturunda A nəyi ifadə edir? (Çəki: 1)

- ☒ verilmiş sexin növbəlik məhsuldarlığı
 - ☐ verilmiş sexing günlük məhsuldarlığı
 - ☐ verilmiş sexin bir saatlıq məhsuldarlığı
 - ☐ verilmiş sexing illik məhsuldarlığı
 - ☐ verilmiş müəssisənin məhsuldarlığı
-

Sual: $My.m = p \cdot A$ düsturunda A nəyi ifadə edir? (Çəki: 1)

- ☒ verilmiş sexin növbəlik məhsuldarlığı
 - ☐ verilmiş sexing günlük məhsuldarlığı
 - ☐ verilmiş sexin bir saatlıq məhsuldarlığı
 - ☐ verilmiş sexing illik məhsuldarlığı
 - ☐ verilmiş müəssisənin məhsuldarlığı
-

Sual: $My.m = p \cdot A$ düsturunda p nəyi ifadə edir? (Çəki: 1)

- ☐ 10 ədəd məhsul üçün sərf norması
 - ☐ 2 ədəd məhsul üçün sərf norması
 - ☐ 5 ədəd məhsul üçün sərf norması
 - ☒ 1 ədəd məhsul üçün sərf norması
 - ☐ 20 ədəd məhsul üçün sərf norması
-

Sual: Növbə ərzində tərtib edilən su, buxar, soyuq, elektrik enerjisi və bu kimi başqalarının miqdarı hansı düsturla təyin edilir? (Çəki: 1)

- ☐ $My.m = p / A$
- ☐ $My.m = c \cdot A$
- ☒ $My.m = p \cdot A$

- ☐ $My \cdot m = p \cdot k$
 - ☐ $m \cdot p = My \cdot A$
-

Sual: Sahələrin nisbi normalarını ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ sm/ton
 - ☒ m/ton
 - ☐ dm/ton
 - ☐ l/ton
 - ☐ km/ton
-

Sual: Növbə ərzində istehsal gücünü ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☒ ton
 - ☐ qram
 - ☐ ədəd
 - ☐ kq
 - ☐ faiz
-

Sual: $F = Q \cdot f$ düsturunda f nəyi ifadə edir? (Çəki: 1)

- ☐ növbə ərzində istehsal gücü
 - ☐ sexin məhsuldarlığı
 - ☐ həcmlərin nisbi normaları
 - ☒ sahələrin nisbi normaları
 - ☐ gün ərzində istehsal gücü
-

Sual: $F = Q \cdot f$ düsturunda Q nəyi ifadə edir? (Çəki: 1)

- ☐ bir saat ərzində istehsal gücü
 - ☐ gün ərzində istehsal gücü
 - ☒ növbə ərzində istehsal gücü
 - ☐ iki saat ərzində istehsal gücü
 - ☐ il ərzində istehsal gücü
-

Sual: $F = Q \cdot f$ düsturunda F nəyi ifadə edir? (Çəki: 1)

- ☐ həcm
 - ☒ sahə
 - ☐ uzunluq
 - ☐ en
 - ☐ çəki
-

Sual: İstehsal məqsədləri və yardımçı məqsədlər üçün otaqların sahələri hansı düsturla hesablanır? (Çəki: 1)

- ☒ $F = Q \cdot f$
 - ☐ $F = Q \cdot k$
 - ☐ $F = Q \cdot c$
 - ☐ $Q = F / f$
 - ☐ $f = Q / F$
-

Sual: Sexlərin sahələrini hansı amilə görə hesablayırlar? (Çəki: 1)

- ☐ bir saat ərzində istehsal olunan məhsul normasına görə
- ☐ növbəlik məhsuldarlığa görə

- ☐ işçilərin sayına
 - ☐ gün ərzində istehsal olunan məhsul normasına görə
 - ☒ sexin məhsuldarlığına
-

Sual: Sahələrin hesablanması üstünlük təşkil edən neçə göstəricidən birinə görə yerinə yetirilir? (Çəki: 1)

- ☐ 7
 - ☐ 5
 - ☐ 2
 - ☒ 3
 - ☐ 4
-

Sual: Növbənin davamiyyətini ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ dəqiqə
 - ☒ saniyə
 - ☐ saat
 - ☐ sutka
 - ☐ gün
-

Sual: Məhsul vahidi istehsalı üçün vaxt normasını ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☒ san/kq
 - ☐ dəq/kq
 - ☐ saat/kq
 - ☐ san/qram
 - ☐ san/ton
-

Sual: $n = A \cdot t / T$ düsturunda T nəyi ifadə edir? (Çəki: 1)

- ☐ məhsul vahidi istehsalı üçün xammal norması
 - ☐ bir işçinin növbə ərzində istehsal norması
 - ☐ 1 paket məhsul istehsalı üçün vaxt norması
 - ☐ məhsul vahidi istehsalı üçün vaxt norması
 - ☒ növbənin davamiyyəti
-

Sual: $n = A \cdot t / T$ düsturunda t nəyi ifadə edir? (Çəki: 1)

- ☐ məhsul vahidi istehsalı üçün xammal norması
 - ☐ 1 kq məhsul istehsalı üçün xammal norması
 - ☐ 1 paket məhsul istehsalı üçün vaxt norması
 - ☒ məhsul vahidi istehsalı üçün vaxt norması
 - ☐ məhsul vahidi istehsalı üçün işçi sayı
-

Sual: Əgər istehsal norması vaxt norması əsasında müəyyənləşdirilsə, onda uzun müddətli əməliyyatlar üçün işçilərin sayını hansı düsturla hesablayırlar? (Çəki: 1)

- ☐ $A = n \cdot t / T$
 - ☐ $n = A \cdot c / T$
 - ☒ $n = A \cdot t / T$
 - ☐ $n = A \cdot t / k$
 - ☐ $n = A \cdot t \times T$
-

Sual: $n = A / p$ düsturunda p nəyi ifadə edir? (Çəki: 1)

- ☐ bir işçinin gün ərzində istehsal norması
 - ☐ bir işçinin bir saat ərzində istehsal norması
 - ☐ bir işçinin il ərzində istehsal norması
 - ☐ bir işçinin iki saat ərzində istehsal norması
 - ☒ bir işçinin növbə ərzində istehsal norması
-

Sual: $n = A / p$ düsturunda A nəyi ifadə edir? (Çəki: 1)

- ☐ hazır məhsulun miqdarı
 - ☐ çəkilən xərclərin miqdarı
 - ☐ işçilərin sayı
 - ☒ növbədə emal olunan xammalın miqdarı
 - ☐ növbəlik məhsuldarlıq
-

Sual: $n = A / p$ düsturunda n nəyi ifadə edir? (Çəki: 1)

- ☐ hazır məhsulun miqdarı
 - ☐ çəkilən xərclərin miqdarı
 - ☒ işçilərin sayı
 - ☐ məhsulun emal edilmə davamiyyəti
 - ☐ növbəlik məhsuldarlıq
-

Sual: İşçi qüvvəsini hansı düstur əsasında hesablanır? (Çəki: 1)

- ☐ $n = A \times p$
 - ☒ $n = A / p$
 - ☐ $A = n / p$
 - ☐ $n = A / k$
 - ☐ $Q = A / p$
-

Sual: Sahədə normal işin təşkili üçün əlavə uzunluğu ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☒ metr
 - ☐ dəqiqə
 - ☐ saat
 - ☐ ədəd
 - ☐ faiz
-

Sual: Məhsulun emal edilmə davamiyyətini ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ faiz
 - ☐ ədəd
 - ☐ metr
 - ☐ saat
 - ☒ dəqiqə
-

Sual: $L = A \cdot l \cdot t + L1 / T \cdot 60$ düsturunda $L1$ nəyi ifadə edir? (Çəki: 1)

- ☒ sahədə normal işin təşkili üçün əlavə uzunluq
- ☐ yol sahəsinin eni
- ☐ növbəlik məhsuldarlıq
- ☐ məhsulun emal edilmə davamiyyəti
- ☐ iki məhsul vahidi və ya işçi sahəsi arasındakı məsafə

Sual: $L = A \cdot l \cdot t + L1 / T \cdot 60$ düsturunda t nəyi ifadə edir? (Çəki: 1)

- ☐ sahədə normal işin təşkili üçün əlavə uzunluq
 - ☐ iki məhsul vahidi və ya işçi sahəsi arasındakı məsafə
 - ☐ növbəlik məhsuldarlıq
 - ☐ yol sahəsinin eni
 - ☒ məhsulun emal edilmə davamiyyəti
-

Sual: $L = A \cdot l \cdot t + L1 / T \cdot 60$ düsturunda l nəyi ifadə edir? (Çəki: 1)

- ☐ yol sahəsinin (stol, çən) uzunluğu
 - ☐ yol sahəsinin eni
 - ☐ növbəlik məhsuldarlıq
 - ☒ iki məhsul vahidi və ya işçi sahəsi arasındakı məsafə
 - ☐ bir saatlıq məhsuldarlıq
-

Sual: $L = A \cdot l \cdot t + L1 / T \cdot 60$ düsturunda A nəyi ifadə edir? (Çəki: 1)

- ☐ illik məhsuldarlıq
 - ☐ günlük məhsuldarlıq
 - ☒ növbəlik məhsuldarlıq
 - ☐ bir saatlıq məhsuldarlıq
 - ☐ iki saatlıq məhsuldarlıq
-

Sual: $L = A \cdot l \cdot t + L1 / T \cdot 60$ düsturunda L nəyi ifadə edir? (Çəki: 1)

- ☐ yol sahəsinin eni
 - ☒ yol sahəsinin (stol, çən) uzunluğu
 - ☐ iki məntəqə arasındakı məsafə
 - ☐ 1 saat ərzində dövrlər sayı
 - ☐ növbə ərzində verilən maşına daxil olan xammalın miqdarı
-

Sual: Texnoloji avadanlıqların hesablanması hansı düsturla aparılır? (Çəki: 1)

- ☒ $L = A \cdot l \cdot t + L1 / T \cdot 60$
 - ☐ $A = L \cdot l \cdot t + L1 / T \cdot 60$
 - ☐ $L = A \cdot l \cdot t + L1 / T \cdot 2$
 - ☐ $L = A \cdot l \cdot c + L1 / T \cdot 60$
 - ☐ $L = A \cdot l \cdot t + L1 / k \cdot 60$
-

Sual: $N = A / T \cdot g \cdot c$ düsturunda c nəyi ifadə edir? (Çəki: 1)

- ☐ 10 saat ərzində dövrlər sayı
 - ☐ 2 saat ərzində dövrlər sayı
 - ☐ 3 saat ərzində dövrlər sayı
 - ☐ 5 saat ərzində dövrlər sayı
 - ☒ 1 saat ərzində dövrlər sayı
-

Sual: $N = A / T \cdot g \cdot c$ düsturunda g nəyi ifadə edir? (Çəki: 1)

- ☐ fasiləsiz ilə işləyən avadanlığın tutumu
 - ☐ növbənin davamiyyəti
 - ☐ 1 saat ərzində dövrlər sayı
 - ☒ fasilə ilə işləyən avadanlığın tutumu
 - ☐ növbə ərzində verilən maşına daxil olan xammalın miqdarı
-

Sual: $N = A / T \cdot g \cdot c$ düsturunda T nəyi ifadə edir? (Çəki: 1)

- ☐ fasilə ilə işləyən avadanlığın tutumu
 - ☐ növbə ərzində verilən maşına daxil olan xammalın miqdarı
 - ☒ növbənin davamiyyəti
 - ☐ avadanlıq vahidin sayı
 - ☐ 1 saat ərzində dövrlər sayı
-

Sual: $N = A / T \cdot g \cdot c$ düsturunda A nəyi ifadə edir? (Çəki: 1)

- ☐ gün ərzində verilən maşına daxil olan xammalın miqdarı
 - ☒ növbə ərzində verilən maşına daxil olan xammalın miqdarı
 - ☐ bir saat ərzində verilən maşına daxil olan xammalın miqdarı
 - ☐ iki saat ərzində verilən maşına daxil olan xammalın miqdarı
 - ☐ il ərzində verilən maşına daxil olan xammalın miqdarı
-

Sual: $N = A / T \cdot g \cdot c$ düsturunda N nəyi ifadə edir? (Çəki: 1)

- ☒ avadanlıq vahidin sayı
 - ☐ xammal sərfinin miqdarı
 - ☐ hazır məhsulun miqdarı
 - ☐ köməkçi materialların miqdarı
 - ☐ əsas materialların miqdarı
-

Sual: Hər hansı bir istənilən texnoloji əməliyyat üçün avadanlıqların sayı hansı düsturla hesablanır? (Çəki: 1)

- ☐ $N = A / T \cdot c$
 - ☐ $N = k / T \cdot g \cdot c$
 - ☐ $A = N / T \cdot g \cdot c$
 - ☐ $N = A / T \cdot g \cdot a$
 - ☒ $N = A / T \cdot g \cdot c$
-

Sual: $N = M / V$ düsturunda V nəyi ifadə edir? (Çəki: 1)

- ☒ bir çəlləyin tutumu
 - ☐ növbə ərzində tələb edilən çəlləklərin miqdarı
 - ☐ növbə ərzində istehsal olunan məhsulun miqdarı
 - ☐ gün ərzində tələb edilən çəlləklərin miqdarı
 - ☐ il ərzində tələb edilən çəlləklərin miqdarı
-

Sual: $N = M / V$ düsturunda M nəyi ifadə edir? (Çəki: 1)

- ☐ gün ərzində istehsal olunan məhsulun miqdarı
 - ☐ il ərzində istehsal olunan məhsulun miqdarı
 - ☐ bir saat ərzində istehsal olunan məhsulun miqdarı
 - ☐ iki saat ərzində istehsal olunan məhsulun miqdarı
 - ☒ növbə ərzində istehsal olunan məhsulun miqdarı
-

Sual: $N = M / V$ düsturunda N nəyi ifadə edir? (Çəki: 1)

- ☐ gün ərzində tələb edilən çəlləklərin miqdarı
- ☐ il ərzində tələb edilən çəlləklərin miqdarı
- ☐ bir saat ərzində tələb edilən çəlləklərin miqdarı
- ☒ növbə ərzində tələb edilən çəlləklərin miqdarı
- ☐ iki saat ərzində tələb edilən çəlləklərin miqdarı

Sual: Çəlləklərin sayı hansı düsturla hesablanır? (Çəki: 1)

- ☐ $N = M / K$
 - ☐ $M = N / V$
 - ☒ $N = M / V$
 - ☐ $N = M \times V$
 - ☐ $N = K / V$
-

Sual: $M y.m = P \cdot A$ düsturunda A nəyi ifadə edir? (Çəki: 1)

- ☐ verilən sexin günlük məhsuldarlığı
 - ☐ verilən sexin illik məhsuldarlığı
 - ☐ verilən sexin bir saatlıq məhsuldarlığı
 - ☒ verilən sexin növbəlik məhsuldarlığı
 - ☐ verilən sexin iki növbəlik məhsuldarlığı
-

Sual: $M y.m = P \cdot A$ düsturunda P nəyi ifadə edir? (Çəki: 1)

- ☐ verilən sexin günlük məhsuldarlığı
 - ☐ yardımçı materialların miqdarı
 - ☒ 1 baş komplekt, dəri və s. sərf norması
 - ☐ 2 baş komplektin sərf norması
 - ☐ verilən sexin növbəlik məhsuldarlığı
-

Sual: $M y.m = P \cdot A$ düsturunda M.y.m nəyi ifadə edir? (Çəki: 1)

- ☐ çəlləklərin tutumu
 - ☒ yardımçı materialların miqdarı
 - ☐ əsas materialların miqdarı
 - ☐ verilən sexin iki növbəlik məhsuldarlığı
 - ☐ 1 baş komplekt, dəri və s. sərf norması
-

Sual: Ümumi hesabatlar hansı düstur əsasında yerinə yetirilir? (Çəki: 1)

- ☒ $M y.m = P \cdot A$
 - ☐ $M y.m = Q \cdot A$
 - ☐ $M x = P \cdot A$
 - ☐ $M y.m = P \cdot K$
 - ☐ $M y.m = Z \cdot A$
-

Sual: $Mm = Mx \cdot Z / 100$ düsturunda Z nəyi ifadə edir? (Çəki: 1)

- ☒ xammala görə məhsul çıxımı
 - ☐ sərf olunan xammalın miqdarı
 - ☐ növbə ərzindəki xammalın miqdarı
 - ☐ növbə ərzindəki hazır məhsulun miqdarı
 - ☐ reseptə uyğun olaraq bir bankaya yığılan norma
-

Sual: $Mm = Mx \cdot Z / 100$ düsturunda Mx nəyi ifadə edir? (Çəki: 1)

- ☐ gün ərzindəki xammalın miqdarı
 - ☐ il ərzindəki xammalın miqdarı
 - ☐ bir saat ərzindəki xammalın miqdarı
 - ☐ iki saat ərzindəki xammalın miqdarı
 - ☒ növbə ərzindəki xammalın miqdarı
-

Sual: $M_m = M_x \cdot Z / 100$ düsturunda M_m nəyi ifadə edir? (Çəki: 1)

- ☐ bir saat ərzindəki hazır məhsulun miqdarı
 - ☐ gün ərzindəki hazır məhsulun miqdarı
 - ☐ il ərzindəki hazır məhsulun miqdarı
 - ☒ növbə ərzindəki hazır məhsulun miqdarı
 - ☐ iki saat ərzindəki hazır məhsulun miqdarı
-

Sual: Hazır məhsullar çıxımını xammalın çəkisinə görə təyin edən düstur aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ $M_m = M_x \cdot Z / 2$
 - ☐ $Q = M_x \cdot Z / 100$
 - ☒ $M_m = M_x \cdot Z / 100$
 - ☐ $M_m = M_x \cdot K / 100$
 - ☐ $M_m = P \cdot Z / 100$
-

Sual: $D = P \cdot A$ düsturunda P nəyi ifadə edir? (Çəki: 1)

- ☐ reseptə uyğun olaraq iki bankaya yığılan norma
 - ☐ reseptə uyğun olaraq üç bankaya yığılan norma
 - ☐ reseptə uyğun olaraq dörd bankaya yığılan norma
 - ☐ reseptə uyğun olaraq beş bankaya yığılan norma
 - ☒ reseptə uyğun olaraq bir bankaya yığılan norma
-

Sual: $D = P \cdot A$ düsturunda D nəyi ifadə edir? (Çəki: 1)

- ☐ il ərzində əsas xammalın tələb edilən miqdarı
 - ☐ gün ərzində əsas xammalın tələb edilən miqdarı
 - ☐ bir saat ərzində əsas xammalın tələb edilən miqdarı
 - ☒ növbə ərzində əsas xammalın tələb edilən miqdarı
 - ☐ iki saat ərzində əsas xammalın tələb edilən miqdarı
-

Sual: Növlər üzrə əsas xammalın miqdarı hansı düsturla hesablanır? (Çəki: 1)

- ☐ $D = P / A$
 - ☐ $P = D / A$
 - ☒ $D = P \cdot A$
 - ☐ $A = D / P$
 - ☐ $P = P \cdot D$
-

Sual: Fiziki bankaların miqdarı hansı düsturla hesablanır? (Çəki: 1)

- ☐ $B = A / K$
 - ☒ $A = B / K$
 - ☐ $A = K / B$
 - ☐ $K = B / A$
 - ☐ $A = Bx / K$
-

BÖLMƏ: 0801

Ad _____ 0801

Suallardan _____ 4

Maksimal faiz _____ 4

Sualları qarışdırmaq



Sual: Konveyerli sahənin uzunluğunu neçə formula görə hesablayırlar? (Çəki: 1)

- ☒ 2
☐ 3
☐ 4
☐ 5
☐ 6

Sual: Yol sahəsinin uzunluğunu ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☒ metr
☐ kq
☐ kilometr
☐ qram
☐ santimetr

Sual: İribuynuzlu heyvanların cəmdəkləri arasındakı məsafə nə qədər qəbul edilir? (Çəki: 1)

- ☐ 2 metr
☐ 1.8 metr
☒ 3 metr
☐ 4 metr
☐ 2.8 metr

Sual: İribuynuzlu heyvanlar üçün qansızlaşdırma davamiyyəti neçə dəqiqədir? (Çəki: 1)

- ☐ 45 dəqiqə
☐ 15 dəqiqə
☐ 5 dəqiqə
☒ 8-10 dəqiqə
☐ 5-10 dəqiqə

BÖLMƏ: 0802

Ad	0802
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	100 %

Sual: Növbəlik məhsuldarlığı ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ ədəd
☐ kq
☒ baş
☐ qram
☐ metr

Sual: $L=A \cdot l \cdot t / T \cdot 60$ düsturunda l nəyi ifadə edir? (Çəki: 1)

- ☐ konveyerin uzunluğu
- ☐ konveyerin sahəsi
- ☐ konveyerin eni
- ☒ konveyerdə cəmdəklər arasındakı məsafə
- ☐ cəmdəklərin çəkisi

Sual: Konveyerdə cəmdəklər arasındakı məsafəni ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ desimetr
- ☐ kilometr
- ☐ millimetr
- ☐ santimetr
- ☒ metr

Sual: Verilmiş iş yerində əməliyyatların davamiyyətini ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ saat
- ☒ dəqiqə
- ☐ saniyə
- ☐ gün
- ☐ həftə

Sual: Konveyerin sürətini ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☒ metr/dəqiqə
- ☐ metr/saniyə
- ☐ metr/saat
- ☐ kilometr/dəqiqə
- ☐ santimetr/dəqiqə

BÖLMƏ: 0803

Ad	0803
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	100 %

Sual: $L=A \cdot l \cdot t / T \cdot 60$ düsturunda t nəyi ifadə edir? (Sürət 19.02.2015 16:13:31) (Çəki: 1)

- ☒ verilmiş iş yerində əməliyyatların davamiyyəti
- ☐ verilmiş iş yerində əməliyyatların sayı
- ☐ konveyerdə cəmdəklər arasındakı məsafə
- ☐ növbəlik məhsuldarlıq
- ☐ yol sahəsinin uzunluğu

Sual: Növbənin davamiyyətini ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Sürət 19.02.2015 16:14:19) (Çəki: 1)

- ☐ saniyə
- ☐ gün

- ☐ dəqiqə
 - ☒ saat
 - ☐ ay
-

Sual: Konveyerin sürətini ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☒ metr/dəqiqə
 - ☐ metr/saniyə
 - ☐ metr/saat
 - ☐ kilometr/dəqiqə
 - ☐ santimetr/dəqiqə
-

Sual: $L=V \cdot t$ düsturunda V nəyi ifadə edir? (Çəki: 1)

- ☐ konveyerin uzunluğu
 - ☐ konveyerin sahəsi
 - ☐ konveyerin eni
 - ☐ konveyerin diaqonalının uzunluğu
 - ☒ konveyerin sürəti
-

Sual: $L=A \cdot l \cdot t / T \cdot 60$ düsturunda T nəyi ifadə edir? (Çəki: 1)

- ☐ günlük davamiyyət
 - ☐ bir saatlıq davamiyyət
 - ☒ növbənin davamiyyət
 - ☐ illik davamiyyət
 - ☐ aylıq davamiyyət
-

Sual: $L=A \cdot l \cdot t / T \cdot 60$ düsturunda t nəyi ifadə edir? (Çəki: 1)

- ☒ verilmiş iş yerində əməliyyatların davamiyyəti
 - ☐ verilmiş iş yerində əməliyyatların sayı
 - ☐ konveyerdə cəmdəklər arasındakı məsafə
 - ☐ növbəlik məhsuldarlıq
 - ☐ yol sahəsinin uzunluğu
-

Sual: $L=A \cdot l \cdot t / T \cdot 60$ düsturunda L nəyi ifadə edir? (Çəki: 1)

- ☐ yol sahəsinin eni
 - ☐ yol sahəsi
 - ☐ sürət
 - ☐ təcil
 - ☒ yol sahəsinin uzunluğu
-

Sual: Aşağıdakı variantlardan hansında konveyerli sahənin uzunluğunu hesablayan düsturlar verilmişdir? (Çəki: 1)

- ☐ $V=L/t$; $L=A \cdot l \cdot t$
 - ☐ $t=L/V$; $L=A \cdot c \cdot t / T \cdot 60$
 - ☐ $L=V \cdot c$; $L=A \cdot l \cdot t / k \cdot 60$
 - ☒ $L=A \cdot l \cdot t / T \cdot 60$; $L=V \cdot t$
 - ☐ $L=A \cdot l \cdot t / T \cdot 60$; $t=L/V$
-

Sual: Aşağıdakılardan hansı konveyerli sahənin uzunluğunu hesablayan düsturdur? (Çəki: 1)

- ☐ $V=L/t$

- ☐ $L=V \cdot c$
- ☒ $L=V \cdot t$
- ☐ $L=V \cdot k$
- ☐ $t=L \cdot V$

Sual: Aşağıdakılardan hansı konveyerli sahənin uzunluğunu hesablayan düsturdur? (Çəki: 1)

- ☐ $L=A \cdot c \cdot t / T \cdot 60$
- ☒ $L=A \cdot l \cdot t / T \cdot 60$
- ☐ $L=A \cdot l \cdot t / T \cdot 2$
- ☐ $L=A \cdot l \cdot t / k \cdot 60$
- ☐ $L=A \cdot l \cdot t$

BÖLMƏ: 0901

Ad	0901
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	100 %

Sual: Qoyun cəmdəkləri arasındakı məsafə nə qədər qəbul edilir? (Çəki: 1)

- ☐ 1 metr
- ☐ 2 metr
- ☒ 0.9 metr
- ☐ 1.9 metr
- ☐ 3 metr

Sual: Qoyunlar üçün qansızlaşdırma davamiyyəti neçə dəqiqədir? (Çəki: 1)

- ☐ 5 dəqiqə
- ☐ 2 dəqiqə
- ☐ 7 dəqiqə
- ☐ 3 dəqiqə
- ☒ 6-8 dəqiqə

Sual: Trixinelloskopiya nəticələrinin gözlənilmə davamiyyəti neçə dəqiqədir? (Çəki: 1)

- ☒ 10 dəqiqə
- ☐ 5 dəqiqə
- ☐ 6 dəqiqə
- ☐ 8 dəqiqə
- ☐ 3 dəqiqə

Sual: Növbənin davamiyyətini ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ dəqiqə
- ☒ saat
- ☐ saniyə
- ☐ gün
- ☐ həftə

BÖLMƏ: 0902

Ad	0902
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	100 %

Sual: Meydançalarda işləmə hallarında iş yerinin uzunluq artımını ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☒ metr
☐ santimetr
☐ kilometr
☐ millimetr
☐ desimetr

Sual: Avadanlıq vahidinin sayını ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ kq
☐ qram
☒ ədəd
☐ metr
☐ faiz

Sual: Verilən maşına növbə ərzində daxil olan xammalın miqdarını ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ ədəd
☐ ton
☐ faiz
☐ qram
☒ kq

Sual: Heyvanları nə ilə keyləşdirirlər? (Çəki: 1)

- ☐ xüsusi iynələrlə
☐ aşağı tezlikli elektrik cərəyanı ilə
☐ dəyişən tezlikli elektrik cərəyanı ilə
☒ yüksək tezlikli elektrik cərəyanı ilə
☐ sabit tezlikli elektrik cərəyanı ilə

BÖLMƏ: 0903

Ad	0903
Suallardan	38
Maksimal faiz	38
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	100 %

Sual: Fasilə ilə işləyən avadanlığın tutumunu ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ litr
 - ☐ ton
 - ☐ qram
 - ☒ kq
 - ☐ sentner
-

Sual: 1 saat ərzindəki tsikllərin (dövrələrin) sayı neçə qəbul edilir? (Çəki: 1)

- ☒ 1
 - ☐ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
-

Sual: Əməliyyatın (prosesin) davamiyyətini ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ gün
 - ☐ dəqiqə
 - ☐ saniyə
 - ☒ saat
 - ☐ ay
-

Sual: Növbə ərzində istirahət vaxtı neçə qəbul edilmişdir? (Çəki: 1)

- ☒ 2000 saniyə
 - ☐ 3000 saniyə
 - ☐ 1000 saniyə
 - ☐ 4000 saniyə
 - ☐ 5000 saniyə
-

Sual: $M = m A$ düsturunda m nəyi ifadə edir? (Çəki: 1)

- ☒ emal edilən 1 baş heyvana texnoloji məqsədlər üçün su buxar elektrik
 - ☐ emal edilən 2 baş heyvana texnoloji məqsədlər üçün su buxar elektrik
 - ☐ emal edilən 3 baş heyvana texnoloji məqsədlər üçün su buxar elektrik
 - ☐ emal edilən 4 baş heyvana texnoloji məqsədlər üçün su buxar elektrik
 - ☐ emal edilən 5 baş heyvana texnoloji məqsədlər üçün su buxar elektrik
-

Sual: Su buxar elektrik enerjisi sərfi hansı düsturla hesablanır? (Çəki: 1)

- ☐ $M = n A$
 - ☐ $M = c A$
 - ☐ $m = M/A$
 - ☐ $A = m/M$
 - ☒ $M = m A$
-

Sual: Heyvanları nə ilə keyləşdirirlər? (Çəki: 1)

- ☐ xüsusi iynələrlə
- ☐ aşağı tezlikli elektrik cərəyanı ilə
- ☐ dəyişən tezlikli elektrik cərəyanı ilə
- ☒ yüksək tezlikli elektrik cərəyanı ilə
- ☐ sabit tezlikli elektrik cərəyanı ilə

Sual: Dərinin mexaniki çıxarılması üçün istifadə olunan qurğular hansı bənddə tam verilib? (Çəki: 1)

- ☐ "FUAM"
 - ☐ "Moskva-4"
 - ☒ "FUAM", "Moskva-4"
 - ☐ "FUAM", "Moskva-1"
 - ☐ "FUAM", "Moskva-3"
-

Sual: $F = Q \cdot f$ düsturunda f nəyi ifadə edir? (Çəki: 1)

- ☐ növbəlik istehsal gücü
 - ☒ sahənin nisbi norması
 - ☐ texnoloji əməliyyatın davamiyyəti
 - ☐ işçilərin hesablanmış sayı
 - ☐ texnoloji əməliyyatın sayı
-

Sual: $F = Q \cdot f$ düsturunda Q nəyi ifadə edir? (Çəki: 1)

- ☒ növbəlik istehsal gücü
 - ☐ bir saatlıq istehsal gücü
 - ☐ günlük istehsal gücü
 - ☐ iki növbəlik istehsal gücü
 - ☐ illik istehsal gücü
-

Sual: Heyvanların kəsimi və cəmdəklərin hazırlanması sexinin sahəsini sahələrin nisbi normalarına görə hansı düsturla hesablanır? (Çəki: 1)

- ☐ $F = C \cdot f$
 - ☐ $F = K \cdot f$
 - ☐ $F = Q \cdot m$
 - ☐ $Q = F / f$
 - ☒ $F = Q \cdot f$
-

Sual: $n = t/R$ düsturunda t nəyi ifadə edir? (Çəki: 1)

- ☐ texnoloji əməliyyatın sayı
 - ☐ işçilərin hesablanmış sayı
 - ☐ bir sexdəki işçilərin sayı
 - ☒ texnoloji əməliyyatın davamiyyəti
 - ☐ gün ərzində emal edilən heyvanların miqdarı
-

Sual: $n = t/R$ düsturunda n nəyi ifadə edir? (Çəki: 1)

- ☐ növbə ərzində emal edilən heyvanların miqdarı
 - ☐ sexlərin sayı
 - ☒ işçilərin hesablanmış sayı
 - ☐ bir sexdəki işçilərin sayı
 - ☐ gün ərzində emal edilən heyvanların miqdarı
-

Sual: İşçilərin hesablanmış sayı hansı düsturla hesablanır? (Çəki: 1)

- ☐ $n = t \cdot R$
- ☒ $n = t/R$
- ☐ $n = m/R$

- ☐ $m=t/R$
 - ☐ $n=t/K$
-

Sual: Növbə ərzində istirahət vaxtı neçə qəbul edilmişdir? (Çəki: 1)

- ☒ 2000 saniyə
 - ☐ 3000 saniyə
 - ☐ 1000 saniyə
 - ☐ 4000 saniyə
 - ☐ 5000 saniyə
-

Sual: $R=T_n - T_{is} / A$ düsturunda A nəyi ifadə edir? (Çəki: 1)

- ☐ gün ərzində emal edilən heyvanların miqdarı
 - ☐ il ərzində emal edilən heyvanların miqdarı
 - ☐ bir saat ərzində emal edilən heyvanların miqdarı
 - ☐ iki saat ərzində emal edilən heyvanların miqdarı
 - ☒ növbə ərzində emal edilən heyvanların miqdarı
-

Sual: $R=T_n - T_{is} / A$ düsturunda T_{is} nəyi ifadə edir? (Çəki: 1)

- ☐ il ərzində istirahət vaxtı
 - ☐ gün ərzində istirahət vaxtı
 - ☐ bir saat ərzində istirahət vaxtı
 - ☒ növbə ərzində istirahət vaxtı
 - ☐ iki saat ərzində istirahət vaxtı
-

Sual: $R=T_n - T_{is} / A$ düsturunda T_n nəyi ifadə edir? (Çəki: 1)

- ☐ illik davamiyyət
 - ☐ günlük davamiyyət
 - ☒ növbəlik davamiyyət
 - ☐ bir saatlıq davamiyyət
 - ☐ iki saatlıq davamiyyət
-

Sual: $R=T_n - T_{is} / A$ düsturunda R nəyi ifadə edir? (Çəki: 1)

- ☐ texnoloji prosesin davam etmə müddətini
 - ☒ texnoloji prosesin ritmi
 - ☐ texnoloji prosesin sayını
 - ☐ avadanlıq vahidinin sayını
 - ☐ fasiləsiz prosesin zamanını
-

Sual: Texnoloji axın ritmi hansı düsturla hesablanır? (Çəki: 1)

- ☒ $R=T_n - T_{is} / A$
 - ☐ $R=T_n - T_{is} / 2$
 - ☐ $R=T_n - T_{is} / c$
 - ☐ $M=T_n - T_{is} / A$
 - ☐ $P=T_n - T_{is} / A$
-

Sual: Konveyer xətləri ilə təchizatlanmış sexlərdə işçilərin sayını hesablamaq üçün nəyi təyin etmək lazımdır? (Çəki: 1)

- ☐ texnoloji axın vaxtını
- ☐ texnoloji prosesin sayını

- ☐ texnoloji axını
 - ☐ texnoloji funksiyaları
 - ☒ texnoloji axın ritmini
-

Sual: $C=60/T$ düsturundakı T nəyi ifadə edir? (Çəki: 1)

- ☐ avadanlıq vahidinin sayı
 - ☐ fasilə ilə işləyən avadanlığın tutumu
 - ☒ əməliyyatın (prosesin) davamiyyəti
 - ☐ fasiləsi ilə işləyən avadanlığın təvəzi
 - ☐ növbənin davamiyyəti
-

Sual: 1 saat ərzindəki tsikllərin (dövrələrin) sayı hansı düsturla hesablanır? (Çəki: 1)

- ☐ $C=60/K$
 - ☒ $C=60/T$
 - ☐ $C=30/T$
 - ☐ $T=60/C$
 - ☐ $M=60/T$
-

Sual: 1 saat ərzindəki tsikllərin (dövrələrin) sayı neçə qəbul edilir? (Çəki: 1)

- ☒ 1
 - ☐ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
-

Sual: $N = A / T \cdot g \cdot c$ düsturunda c nəyi ifadə edir? (Çəki: 1)

- ☐ 1 növbə ərzindəki tsikllərin (dövrələrin) sayı
 - ☐ 1 gün ərzindəki tsikllərin (dövrələrin) sayı
 - ☐ 2 saat ərzindəki tsikllərin (dövrələrin) sayı
 - ☐ 5 saat ərzindəki tsikllərin (dövrələrin) sayı
 - ☒ 1 saat ərzindəki tsikllərin (dövrələrin) sayı
-

Sual: $N = A / T \cdot g \cdot c$ düsturunda g nəyi ifadə edir? (Çəki: 1)

- ☐ fasiləsiz ilə işləyən avadanlığın tutumu
 - ☐ fasilə ilə işləyən avadanlığın sahəsi
 - ☒ fasilə ilə işləyən avadanlığın tutumu
 - ☐ fasiləsiz ilə işləyən avadanlığın tutumu
 - ☐ fasilə ilə işləyən avadanlığın uzunluğu
-

Sual: $N = A / T \cdot g \cdot c$ düsturunda T nəyi ifadə edir? (Çəki: 1)

- ☒ növbənin davamiyyəti
 - ☐ iş gününün davamiyyəti
 - ☐ iki növbənin davamiyyəti
 - ☐ il ərzindəki növbələrin sayı
 - ☐ ay ərzindəki növbələrin sayı
-

Sual: $N = A / T \cdot g \cdot c$ düsturunda A nəyi ifadə edir? (Çəki: 1)

- ☐ verilən maşına il ərzində daxil olan xammalın miqdarı
- ☐ verilən maşına gün ərzində daxil olan xammalın miqdarı

- ☐ verilən maşına bir saat ərzində daxil olan xammalın miqdarı
 - ☒ verilən maşına növbə ərzində daxil olan xammalın miqdarı
 - ☐ verilən maşına iki saat ərzində daxil olan xammalın miqdarı
-

Sual: Avadanlıq vahidinin sayını ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ kq
 - ☐ qram
 - ☒ ədəd
 - ☐ metr
 - ☐ faiz
-

Sual: $N = A / T \cdot g \cdot c$ düsturunda N nəyi ifadə edir? (Çəki: 1)

- ☐ avadanlıq vahidinin tutumu
 - ☒ avadanlıq vahidinin sayı
 - ☐ avadanlıq vahidinin qabarit ölçüləri
 - ☐ avadanlıq vahidinin uzunluğu
 - ☐ avadanlıq vahidinin sahəsi
-

Sual: Avadanlığın sayı hansı düsturla təyin edilir? (Çəki: 1)

- ☒ $N = A / T \cdot g \cdot c$
 - ☐ $A = N / T \cdot g \cdot c$
 - ☐ $N = A / T \cdot g \cdot k$
 - ☐ $N = A / t \cdot g \cdot c$
 - ☐ $N = A / T \cdot m \cdot c$
-

Sual: $L = l \cdot n + a \cdot n_1$ düsturunda l neçə qəbul edilir? (Çəki: 1)

- ☐ 3 metr
 - ☐ 2.5 metr
 - ☐ 2 metr
 - ☐ 1 metr
 - ☒ 0.45 metr
-

Sual: Başlar üçün olan konveyerin uzunluğu əsas konveyerin uzunluğunun neçədə bir hissəsi kimi qəbul edilə bilər? (Çəki: 1)

- ☐ 1/3
 - ☐ 1/5
 - ☐ 1/2
 - ☒ 1/4
 - ☐ 1/10
-

Sual: Müxtəlif hündürlüklü meydançaların sayını ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ qram
 - ☐ metr
 - ☒ ədəd
 - ☐ faiz
 - ☐ kq
-

Sual: $L = l \cdot n + a \cdot n_1$ düsturunda n_1 nəyi ifadə edir? (Çəki: 1)

- ☐ hesablanan sahədə məşğul olan işçilərinin sayı
- ☒ müxtəlif hündürlüklü meydançaların sayı
- ☐ ümumilikdə müəssisədə işçilərin sayı
- ☐ meydançalarda işləmə hallarında iş yerinin uzunluq artımı
- ☐ hesablanan sahədə məşğul olmayan işçilərinin sayı

Sual: $L=l \cdot n + a \cdot n^2$ düsturunda a nəyi ifadə edir? (Çəki: 1)

- ☐ hesablanan sahədə məşğul olan işçilərinin sayı
- ☐ ümumilikdə müəssisədə işçilərin sayı
- ☐ hesablanan sahə
- ☐ hesablanan sahədə məşğul olmayan işçilərinin sayı
- ☒ meydançalarda işləmə hallarında iş yerinin uzunluq artımı

Sual: $L=l \cdot n + a \cdot n^2$ düsturunda n nəyi ifadə edir? (Çəki: 1)

- ☐ hesablanan sahədə məşğul olmayan işçilərinin sayı
- ☐ hesablanan sahə
- ☒ hesablanan sahədə məşğul olan işçilərinin sayı
- ☐ ümumilikdə müəssisədə işçilərin sayı
- ☐ fəhlələrin sayı

Sual: Konveyersiz yol sahəsinin uzunluğu hansı bərabərliyə əsasən hesablanır? (Çəki: 1)

- ☐ $L=l \cdot n + k \cdot n^2$
- ☒ $L=l \cdot n + a \cdot n^2$
- ☐ $L=c \cdot n + a \cdot n^2$
- ☐ $M=l \cdot n + a \cdot n^2$
- ☐ $V=l \cdot n + a \cdot n^2$

BÖLMƏ: 1001

Ad	1001
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	100 %

Sual: Heyvanların kəsimi və cəmdəklərin hazırlanması sexi hansı korpusun əsas sexidir? (Çəki: 1)

- ☐ piy korpusunun
- ☐ ət korpusunun
- ☒ ət-piy korpusunun
- ☐ sümük korpusunun
- ☐ əzələ korpusunun

Sual: Birmərtəbəli binalarda məhsulları digər sexlərə hansı növ nəqliyyatla ötürürlər? (Çəki: 1)

- ☐ konveyerli və konveyersiz asılqan yollarla
- ☐ üfürülmə və döşəməyə yerləşdirilən nəqliyyatla
- ☐ konveyersiz asılqan yollarla
- ☒ konveyerli və konveyersiz asılqan yollarla , üfürülmə və döşəməyə yerləşdirilən nəqliyyatla

BÖLMƏ: 1002

Ad	1002
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	100 %

Sual: Heyvanların kəsimi və cəmdəklərin hazırlanması sexində neçə dərəcə istilikli sudan istifadə edilir? (Sürət 19.02.2015 16:24:48) (Çəki: 1)

- ☐ 10, 30, 60 S
- ☒ 15, 38 və 65 S
- ☐ 20,40 və 65 S
- ☐ 45,38 və 65 S
- ☐ 15,38 və 70 S

Sual: Çoxmərtəbəli binalarda məhsulları digər sexlərə hansı növ nəqliyyatla ötürürlər? (Sürət 19.02.2015 16:25:06) (Çəki: 1)

- ☐ konveyerli və konveyersiz asılqan yollarla
- ☐ üfürülmə və döşəməyə yerləşdirilən nəqliyyatla
- ☐ mərtəbələrarası konveyer yolları ilə, mail və liftlərlə
- ☐ konveyersiz asılqan yollarla
- ☒ konveyerli və konveyersiz asılqan yollarla , üfürülmə və döşəməyə yerləşdirilən nəqliyyatla, mərtəbələrarası konveyer yolları ilə, mail və liftlərlə

Sual: Sexi planlaşdırarkən hansı tip otaqlar nəzərdə tutulur? (Sürət 19.02.2015 16:25:20) (Çəki: 1)

- ☒ kəsimqabağı qovma, qida məqsədli qanın yığılı və fibrinsizləşdirilməsi şöbəsi, habelə trixinelkioskopiya və endokrin xammallar donduran aparatlar otağı
- ☐ kəsimqabağı qovma, qida məqsədli qanın yığılı otağa
- ☐ fibrinsizləşdirilməsi şöbəsi
- ☐ endokrin xammallar donduran aparatlar otağı
- ☐ trixinelkioskopiya və endokrin xammallar donduran aparatlar otağı

Sual: Bütövlükdə sexi, şərti olaraq hansı zonalara bölmək olar? (Sürət 19.02.2015 16:25:34) (Çəki: 1)

- ☐ içəlatın çıxarılması və təmizləməsi zonalarına
- ☒ qansızlaşdırma, dərinin əl ilə sıyırılması və çıxarılması, içəlatın çıxarılması və təmizlənməsi zonalarına
- ☐ dərinin əl ilə sıyırılması və çıxarılması zonalarına
- ☐ qansızlaşdırma, dərinin əl ilə sıyırılması zonalarına
- ☐ qansızlaşdırma, dərinin əl ilə sıyırılması və çıxarılması, içəlatın çıxarılması zonalarına

BÖLMƏ: 1003

Ad	1003
Suallardan	3

Maksimal faiz	3
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	100 %

Sual: Əsas avadanlıqları hansı sxemlərə əsasən seçirlər? (Sürət 19.02.2015 16:26:24) (Çəki: 1)

- ☐ şərti sxemlərə
- ☐ işçi sxemlərə
- ☒ texnoloji sxemlərə
- ☐ işçi və texnoloji sxemlərə
- ☐ şərti və işçi sxemlərə

Sual: İribuynuzlu heyvanların emalı üzrə axın xəttinə daxil olanlar hansı variantda tam verilib? (Sürət 19.02.2015 16:26:40) (Çəki: 1)

- ☐ mədələrin emalı xətləri, elektrik mişarları
- ☐ boks, bucurğadlar, qansızlaşdırma, əl ilə dərinə sıyrma, ıçalat çıxartma və təmizləmə konveyerli, mexaniki dəri çıxaran aqreqat, ıçalatın yoxlanılması üçün konveyerli stol
- ☐ başların emalı və yoxlanması üçün konveyer
- ☒ boks, bucurğadlar, qansızlaşdırma, əl ilə dərinə sıyrma, ıçalat çıxartma və təmizləmə konveyerli, mexaniki dəri çıxaran aqreqat, ıçalatın yoxlanılması üçün konveyerli stol, başların emalı və yoxlanması üçün konveyer, mədələrin emalı xətləri, elektrik mişarları
- ☐ mexaniki dəri çıxaran aqreqat, ıçalatın yoxlanılması üçün konveyerli stol

Sual: Xırdabuynuzlu heyvanların emalı xəttinə aid olanlar hansı bənddə tam verilib? (Sürət 19.02.2015 16:27:35) (Çəki: 1)

- ☐ qansızlaşdırma xəttinə qaldırma elevatorundan
- ☐ cəmdəkləri ramalardan aşma sahəsindən
- ☐ hazırlama və təmizləmə konveyerindən
- ☐ dərinə çıxartmaq üçün aqreqatdan, ıçalatı çıxartma və yoxlama stolundan
- ☒ qansızlaşdırma xəttinə qaldırma elevatorundan, hazırlama və təmizləmə konveyerindən, dərinə çıxartmaq üçün aqreqatdan, ıçalatı çıxartma və yoxlama stolundan, cəmdəkləri ramalardan aşma sahəsindən

BÖLMƏ: 1101

Ad	1101
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	100 %

Sual: Ət emalı korpusunda istehsal edilən məhsullar hansı bənddə tam verilib? (Sürət 23.02.2015 13:01:53) (Çəki: 1)

- ☒ kolbasa məmulatları və qaxaclar, ət yarımfabrikatları, çəkilib – qablaşdırılmış ət, kotletlər, düşbərələr, mətbəx (kulinar) məmulatları və bəzən də ət blokları
- ☐ düşbərələr, mətbəx (kulinar) məmulatları və ət blokları
- ☐ ət yarımfabrikatları, çəkilib – qablaşdırılmış ət

- ☐ kolbasa məmulatları və qaxaclər
 - ☐ kotletlər, düşbərələr
-

Sual: Dondurulmuş ətın saxlanması kameraları hansı kameralar ilə əlaqədardır? (Sürət 23.02.2015 13:06:54) (Çəki: 1)

- ☐ ət emalı korpusu ilə
 - ☐ ekspedisiya şöbəsi ilə
 - ☒ dondurma kameraları, ət emalı korpusu və ekspedisiya şöbəsi ilə
 - ☐ dondurma kameraları
 - ☐ dondurma kameraları, ət emalı korpusu
-

Sual: Bekon (hissə verilmiş, duzlanmış donuz ətı) istehsalının texnoloji sxemi hansı variantda doğru verilib? (Sürət 23.02.2015 13:07:05) (Çəki: 1)

- ☐ duzlama (ilkin şprislemə ilə) → duz məhlulunda saxlama → duzlama çənindən çıxartma → duz məhlulunun süzülmesi üçün ştabelə düzmə
 - ☐ donuz yarımcəmdəklərinin emal üçün xüsusi hazırlanması → duzlama (ilkin şprislemə ilə) → duz məhlulunda saxlama → duzlama çənindən çıxartma → duz məhlulunun süzülmesi üçün ştabelə düzmə → ştabellərdə saxlama
 - ☐ keyfiyyət qiymətləndirməsi → sortlara və kateqoriyalara görə sortlaşdırma → son təmizləmə, qablaşdırma və markalama → saxlama → realizasiya
 - ☒ donuz yarımcəmdəklərinin emal üçün xüsusi hazırlanması → duzlama (ilkin şprislemə ilə) → duz məhlulunda saxlama → duzlama çənindən çıxartma → duz məhlulunun süzülmesi üçün ştabelə düzmə → ştabellərdə saxlama → keyfiyyət qiymətləndirməsi → sortlara və kateqoriyalara görə sortlaşdırma → son təmizləmə, qablaşdırma və markalama → saxlama → realizasiya
 - ☐ donuz yarımcəmdəklərinin emal üçün xüsusi hazırlanması → duzlama (ilkin şprislemə ilə) → duz məhlulunda saxlama → son təmizləmə, qablaşdırma və markalama → saxlama → realizasiya
-

Sual: Qızardılmış məmulatlar (donuz ətı) istehsalının texnoloji sxemi hansı variantda doğru verilib? (Sürət 23.02.2015 13:07:32) (Çəki: 1)

- ☐ donuz yarımcəmdəklərinin emal üçün hazırlanması → xammalın (arxa budlardan – bujenina, bel və qurşaq hissələrdən – karbonad) hazırlanması saxlama → qablaşdırma → realizasiya
 - ☐ duzlayıcı qarışıqla sürtülmə → rotasiyalı sobalarda və ya elektrik şkaflarında qızartma → soyutma
 - ☐ rotasiyalı sobalarda və ya elektrik şkaflarında qızartma → soyutma → keyfiyyətin qiymətləndirilməsi → sellofana bükülmə
 - ☐ xammalın (arxa budlardan – bujenina, bel və qurşaq hissələrdən – karbonad) hazırlanması → duzlayıcı qarışıqla sürtülmə → rotasiyalı sobalarda və ya elektrik şkaflarında qızartma → soyutma → keyfiyyətin qiymətləndirilməsi → sellofana bükülmə → saxlama → qablaşdırma → realizasiya
 - ☒ donuz yarımcəmdəklərinin emal üçün hazırlanması → xammalın (arxa budlardan – bujenina, bel və qurşaq hissələrdən – karbonad) hazırlanması → duzlayıcı qarışıqla sürtülmə → rotasiyalı sobalarda və ya elektrik şkaflarında qızartma → soyutma → keyfiyyətin qiymətləndirilməsi → sellofana bükülmə → saxlama → qablaşdırma → realizasiya
-

Sual: Təbii yarımfabrikatlar (porsiyalaşdırılmış və xırda tikəlilər) istehsalının texnoloji sxemi hansı bənddə doğru verilib? (Sürət 23.02.2015 13:07:55) (Çəki: 1)

- ☒ xammalın emala hazırlanması → ət porsiyalara və ya tikələrə doğrama → porsiyaların tərəzidə çəkilməsi → qablaşdırma → yeşiklərə düzmə və bu yeşiklərin plomblanması
- ☐ xammalın emala hazırlanması → ət porsiyalara və ya tikələrə doğrama → porsiyaların tərəzidə çəkilməsi → qablaşdırma

- ☐ xammalın emala hazırlanması → eti porsiyalara və ya tikələrə doğrama → porsiyaların tərəzidə çəkilməsi → yeşiklərin plomblanması
 - ☐ xammalın emala hazırlanması → porsiyaların tərəzidə çəkilməsi → qablaşdırma → yeşiklərə düzmə və bu yeşiklərin plomblanması
 - ☐ qablaşdırma → yeşiklərə düzmə və bu yeşiklərin plomblanması
-

Sual: Döyülmüş yarımfabrikatlar istehsalının texnoloji sxemi hansı bənddə doğru verilib? (Sürət 23.02.2015 13:08:10) (Çəki: 1)

- ☐ damardan təmizlənmiş etin xırdalanması → çörəyin suda isladılması → çörəyin və soğanın xırdalanması → qiymənin düzəldilməsi və qarışdırılması → avtomat maşında formalaşdırma → yeşiklərə düzmə və yeşiklərin plomblanması
 - ☒ damardan təmizlənmiş etin xırdalanması → çörəyin suda isladılması → çörəyin və soğanın xırdalanması → qiymənin düzəldilməsi və qarışdırılması → avtomat maşında formalaşdırma → unlama → qablaşdırma → yeşiklərə düzmə və yeşiklərin plomblanması
 - ☐ damardan təmizlənmiş etin xırdalanması → avtomat maşında formalaşdırma → unlama → qablaşdırma → yeşiklərə düzmə və yeşiklərin plomblanması
 - ☐ qiymənin düzəldilməsi və qarışdırılması → avtomat maşında formalaşdırma → unlama → qablaşdırma → yeşiklərə düzmə və yeşiklərin plomblanması
 - ☐ damardan təmizlənmiş etin xırdalanması → çörəyin suda isladılması → çörəyin və soğanın xırdalanması → qiymənin düzəldilməsi və qarışdırılması → avtomat maşında formalaşdırma → unlama → qablaşdırma
-

Sual: Qablaşdırılmış et istehsalının texnoloji sxemi hansı bənddə doğru verilib? (Sürət 23.02.2015 13:08:22) (Çəki: 1)

- ☐ yarımçəmdəyin qabaq və arxa hissələrə bölünməsi → böyük modelli mişarda etin sortlu hissələrinə irişəkili mişarlanması
 - ☐ qablaşdırma → yeşiklərə düzmə və düzmə yeşiklərin markalanması
 - ☒ yarımçəmdəyin qabaq və arxa hissələrə bölünməsi → böyük modelli mişarda etin sortlu hissələrinə irişəkili mişarlanması → porsiyaların tərəzidə çəkilməsi → qablaşdırma → yeşiklərə düzmə və düzmə yeşiklərin markalanması
 - ☐ yarımçəmdəyin qabaq və arxa hissələrə bölünməsi → qablaşdırma → yeşiklərə düzmə və düzmə yeşiklərin markalanması
 - ☐ yarımçəmdəyin qabaq və arxa hissələrə bölünməsi → böyük modelli mişarda etin sortlu hissələrinə irişəkili mişarlanması → porsiyaların tərəzidə çəkilməsi
-

Sual: Pelmaninin hazırlanma texnologiyasını əks etdirən sxem hansı bənddə doğru verilib? (Sürət 23.02.2015 13:08:56) (Çəki: 1)

- ☐ qiymənin düzəldilməsi və hazırlanması → pelmeni avtomatında formalaşdırma → pelmenilərin dondurulması → fırlanan deşikli barabanda emal edilmə → karton qutulara qablaşdırma → konteynerlərə düzüb yığma
 - ☐ onun ələnməsi → xəmirin hazırlanması → qiymənin düzəldilməsi və hazırlanması → pelmeni avtomatında formalaşdırma → pelmenilərin dondurulması → fırlanan deşikli barabanda emal edilmə
 - ☐ onun ələnməsi → pelmeni avtomatında formalaşdırma → pelmenilərin dondurulması → fırlanan deşikli barabanda emal edilmə → karton qutulara qablaşdırma → konteynerlərə düzüb yığma
 - ☒ onun ələnməsi → xəmirin hazırlanması → qiymənin düzəldilməsi və hazırlanması → pelmeni avtomatında formalaşdırma → pelmenilərin dondurulması → fırlanan deşikli barabanda emal edilmə → karton qutulara qablaşdırma → konteynerlərə düzüb yığma
 - ☐ onun ələnməsi → xəmirin hazırlanması → qiymənin düzəldilməsi və hazırlanması → pelmeni avtomatında formalaşdırma → karton qutulara qablaşdırma → konteynerlərə düzüb yığma
-

Sual: Yarımhislənmiş kolbasaların çökmə davamiyyəti neçə saat təşkil edir? (Sürət 23.02.2015 16:05:26) (Çəki: 1)

- ☐ 3 saat
- ☒ 4 saat
- ☐ 1 saat
- ☐ 2 saat
- ☐ 0,5 saat

Sual: Çiy hislənmiş kolbasalarda çökmə davamiyyəti neçə təşkil edir? (Sürət 23.02.2015 16:05:50) (Çəki: 1)

- ☐ 1 sutka
- ☐ 3 sutka
- ☒ 5-7 sutka
- ☐ 5 sutka
- ☐ 7 sutka

Sual: Kolbasa zavodunun məhsuldarlığı və onun istehsal etdiyi məhsulların çeşidi nədən asılıdır? (Çəki: 1)

- ☐ ölkədən
- ☒ ət kombinatının istehlak və xammal zonalarına nəzərən yerləşdirilmə yerindən
- ☐ zavodun yerləşdiyi ərazidən
- ☐ istehsal sahəsinin ölçüsündən
- ☐ istehsal olunacaq məhsulun miqdarından

BÖLMƏ: 1102

Ad	1102
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	100 %

Sual: İstehsalın intensivləşdirilməsi ilə əlaqədar olaraq müasir zamanda bişirilmiş kolbasalar üçün ət hansı halda hazırlanır? (Sürət 23.02.2015 16:08:35) (Çəki: 1)

- ☐ tikəlməmiş və duzlanmış halda
- ☐ duzlanmış halda
- ☐ duzlanmamış halda
- ☐ tikəlməmiş halda
- ☒ tikəlməmiş lakin duzlanmamış halda

Sual: İstehsalın intensivləşdirilməsi ilə əlaqədar olaraq müasir zamanda bişirilmiş kolbasalar üçün ət neçə diametrləli dəliyə malik qəfəsdən keçirilir? (Sürət 23.02.2015 16:08:49) (Çəki: 1)

- ☒ 2-3 mm
- ☐ 3-mm
- ☐ 4 mm
- ☐ 5 mm
- ☐ 6 mm

Sual: Duz məhlulunu hazırlamaq üçün 100 litr suya neçə qram nitrit istifadə edilir? (Sürət 23.02.2015 16:09:21) (Çəki: 1)

- ☐ 40 qram
 - ☐ 20 qram
 - ☐ 30 qram
 - ☒ 75 qram
 - ☐ 15 qram
-

Sual: 100 kq ət üçün neçə kq duz məhlulu götürülür? (Sürət 23.02.2015 16:10:09) (Çəki: 1)

- ☐ 7
 - ☐ 8
 - ☐ 5
 - ☐ 2
 - ☒ 10
-

Sual: Duzlanmış ətə havasının temperaturu neçə dərəcə olan kameraya yerləşdirilir? (Sürət 23.02.2015 16:10:28) (Çəki: 1)

- ☐ 2 S
 - ☐ 4 S
 - ☒ 2- 4 S
 - ☐ 5 S
 - ☐ 7 S
-

Sual: Duzlanmış ətə havasının temperaturu 2-4 S olan kameraya yerləşdirib neçə saat saxlamaq lazımdır? (Sürət 23.02.2015 16:11:09) (Çəki: 1)

- ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☒ 6
 - ☐ 2
-

Sual: Növbə ərzində mal ətə yarımfabrikatları istehsalı neçə faiz qəbul edilir? (Sürət 23.02.2015 16:11:55) (Çəki: 1)

- ☐ 500 kq
 - ☐ 600 kq
 - ☐ 700 kq
 - ☒ 800 kq
 - ☐ 400 kq
-

Sual: Praktikada tez – tez hansı duzlama üsulundan istifadə edilir? (Sürət 23.02.2015 16:12:05) (Çəki: 1)

- ☒ kombinə olunmuş duzlama üsulundan
 - ☐ yaş duzlama üsulundan
 - ☐ quru duzlama üsulundan
 - ☐ qarışıq duzlama üsulundan
 - ☐ yeni növ duzlama üsulundan
-

Sual: Təcili üsulla duzlama zamanı budlara şprisləmə ilə yeridilən duz məhlulu neçə faiz təşkil edir? (Sürət 23.02.2015 16:12:19) (Çəki: 1)

- ☐ 10 %

- ☐ 12 %
 - ☒ 12-15 %
 - ☐ 13 %
 - ☐ 15 %
-

Sual: Qaxacların üzərinə əlavə etmək üçün lazım olan məhlulun miqdarı xammalın kütləsinin neçə faizini təşkil edir? (Sürət 23.02.2015 16:12:37) (Çəki: 1)

- ☐ 10 %
 - ☐ 30 %
 - ☐ 20 %
 - ☒ 40-50 %
 - ☐ 30-40 %
-

Sual: Ovxdalayıcı qarışıq neçə faiz duzdan ibarət olur? (Sürət 23.02.2015 16:12:58) (Çəki: 1)

- ☐ 60 %
 - ☐ 70 %
 - ☐ 80 %
 - ☐ 90 %
 - ☒ 97 %
-

Sual: Ovxdalayıcı qarışıq neçə faiz şəkərdən və ya yalnız duzdan ibarət olur? (Sürət 23.02.2015 16:13:04) (Çəki: 1)

- ☒ 3%
 - ☐ 1 %
 - ☐ 2 %
 - ☐ 0,5 %
 - ☐ 0,9 %
-

Sual: Dayanıqlı dəmir – beton çənlərin miqdarı hansı amillər nəzərə alınmaqla hesablanır? (Sürət 23.02.2015 16:13:20) (Çəki: 1)

- ☐ həcmdən istifadə norması, duzlama davamiyyəti və xammalın miqdarı
 - ☒ ölçüləri, həcmdən istifadə norması, duzlama davamiyyəti və xammalın miqdarı
 - ☐ ölçüləri, duzlama davamiyyəti və xammalın miqdarı
 - ☐ ölçüləri, həcmdən istifadə norması, xammalın miqdarı
 - ☐ ölçüləri, həcmdən istifadə norması
-

Sual: Kolbasa məmulatlarının termiki emalı üçün neçə ramalı qızartma, buxarla bişirmə və hisləmə (stasionar) kameraları layihələndirilə bilər? (Sürət 23.02.2015 16:13:31) (Çəki: 1)

- ☐ 2
 - ☐ 3
 - ☒ 3-4
 - ☐ 4
 - ☐ 5
-

Sual: Normativ iş şəraitlərinə görə bir fırıfıra və qarışdırıcıya düşən sahə nə qədər təşkil edir? (Sürət 23.02.2015 16:13:48) (Çəki: 1)

- ☐ 12 m²
- ☐ 15 m²
- ☐ 16 m²
- ☐ 14 m²

● 18 m2

Sual: Donuz qaxaclarının sortlaşdırılması və şprislenməsi otaqları üçün sahə norması, vetçına – duzlama şöbələrində emal olunana 150 cəmdəyə nə qədər təşkil edir? (Sürət 23.02.2015 16:14:14) (Çəki: 1)

- 36 m2
 - 26 m2
 - 16 m2
 - 10 m2
 - 6 m2
-

Sual: Bişirilib hislənmiş kolbasalarda çökmə davamiyyəti neçə təşkil edir? (Sürət 23.02.2015 16:14:28) (Çəki: 1)

- 6 saat
 - 12 saat
 - 24 saat
 - 24-48 saat
 - 48 saat
-

Sual: İribuynuzlu heyvanların emalının prinsipial texnoloji sxemi hansı bənddə doğru verilib? (Çəki: 1)

- Qəbul – yuma - qalaqlanma və dərinin daxili üz qabığından (mezdre) azad etmə - konservləşdirmə - duzlama – sortlaşdırma və tay bağlama – anbara istiqamətləndirmə
 - Qəbul – yuma - qalaqlanma və dərinin daxili üz qabığından (mezdre) azad etmə - konservləşdirmə – sortlaşdırma və tay bağlama – anbara istiqamətləndirmə
 - Qəbul – yuma - qalaqlanma və dərinin daxili üz qabığından (mezdre) azad etmə - konservləşdirmə – anbara istiqamətləndirmə
 - Qəbul – yuma - qalaqlanma və dərinin daxili üz qabığından (mezdre) azad etmə - konservləşdirmə - duzlama – sortlaşdırma
 - dərinin daxili üz qabığından (mezdre) azad etmə - konservləşdirmə - duzlama – sortlaşdırma və tay bağlama – anbara istiqamətləndirmə
-

BÖLMƏ: 1103

Ad	1103
Suallardan	29
Maksimal faiz	29
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	100 %

Sual: Əti duzlamaq üçün hansı sıxlığa malik duz məhlulundan istifadə edilir? (Sürət 23.02.2015 16:15:34) (Çəki: 1)

- 1,110 qr/sm3
 - 1,201 qr/sm3
 - 1,105 qr/sm3
 - 1,106 qr/sm3
 - 1,108 qr/sm3
-

Sual: Duz məhlulunu hazırlamaq üçün 100 litr suya neçə kq duz istifadə edilir? (Sürət 23.02.2015 16:15:59) (Çəki: 1)

- ☐ 15 kq
 - ☐ 20 kq
 - ☒ 26 kq
 - ☐ 10 kq
 - ☐ 12 kq
-

Sual: Əti duz məhlulunda neçə dəqiqə qarışdırırlar? (Sürət 23.02.2015 16:16:12) (Çəki: 1)

- ☒ 2-3 dəqiqə
 - ☐ 3 dəqiqə
 - ☐ 4 dəqiqə
 - ☐ 5 dəqiqə
 - ☐ 6 dəqiqə
-

Sual: Duz məhlulu ilə qarışdırıldıqdan sonra ətin temperature neçə dərəcədən çox olmamalıdır? (Sürət 23.02.2015 16:16:32) (Çəki: 1)

- ☐ 8 S
 - ☒ 8 -10 S
 - ☐ 10 S
 - ☐ 7 S
 - ☐ 5 S
-

Sual: Məcburi saxlanılma zamanı ət duz məhlulunda neçə saat saxlanıla bilər? (Sürət 23.02.2015 16:16:54) (Çəki: 1)

- ☐ 1
 - ☐ 6
 - ☐ 12
 - ☐ 18
 - ☒ 24
-

Sual: Kolbasa məmulatları istehsalı zamanı I və II sort bişirilmiş kolbasalar və I sort sardelkalar üçün 2 kq donuz və ya 3 kq mal əti əvəzinə 100 kq xammala neçə kq miqdarında heyvan qanının şəffaf, qida üçün yararlı zərdabından istifadə edilir? (Sürət 23.02.2015 16:17:10) (Çəki: 1)

- ☒ 10 kq
 - ☐ 9 kq
 - ☐ 8 kq
 - ☐ 7 kq
 - ☐ 6 kq
-

Sual: I sort sardelkalar hazırlayarkən neçə kq yağsızlaşdırılmış quru süd istifadə edilir? (Sürət 23.02.2015 16:17:33) (Çəki: 1)

- ☐ 0,1 kq
 - ☒ 2 kq
 - ☐ 1,3 kq
 - ☐ 0,4 kq
 - ☐ 1,5 kq
-

Sual: Hansı qatmalardan istifadə edilməsi kifayət qədər ət xammalına qənaət etməyə imkan verir? (Sürət 23.02.2015 16:17:47) (Çəki: 1)

- ☐ nitritli
 - ☐ vitaminli
 - ☒ zülallı
 - ☐ duzlu
 - ☐ minerallı
-

Sual: "Nojoks" tipli sosis qabıqları üçün sərf nə qədər təşkil edir? (Sürət 23.02.2015 16:18:01) (Çəki: 1)

- ☐ 3800 metr
 - ☐ 3000 metr
 - ☐ 3500 metr
 - ☒ 3846 metr və 3572 metr
 - ☐ 4000 metr
-

Sual: "Viskora" tipli qabıqlar üçün sərf nə qədər təşkil edir? (Sürət 23.02.2015 16:18:07) (Çəki: 1)

- ☐ 2000 metr
 - ☐ 2500 metr
 - ☐ 3000 metr
 - ☐ 3500 metr
 - ☒ 4582 metr
-

Sual: Doldurulmuş hazır pəlmənilərin xammalın kütləsinə nəzərən çıxımı neçə faiz təşkil edir? (Sürət 23.02.2015 16:18:31) (Çəki: 1)

- ☒ 115 %
 - ☐ 105 %
 - ☐ 100 %
 - ☐ 110 %
 - ☐ 90 %
-

Sual: Yarımfabrikatlar üçün neçə faiz mal əti xammalı nəzərdə tutulur? (Sürət 23.02.2015 16:18:52) (Çəki: 1)

- ☐ 18 %
 - ☒ 18.1 %
 - ☐ 17 %
 - ☐ 16 %
 - ☐ 15 %
-

Sual: Yarımfabrikatlar üçün neçə faiz sümüklü donuz əti nəzərdə tutulur? (Sürət 23.02.2015 16:19:01) (Çəki: 1)

- ☐ 23 %
 - ☐ 24 %
 - ☒ 22.2%
 - ☐ 25 %
 - ☐ 20 %
-

Sual: Qablaşdırılmış ət istehsalı üçün iribuynuzlu heyvan cəmdəklərinin tam hazırlanması zamanı, onun kütləsinin neçə faizindən istifadə edilir? (Sürət 23.02.2015 16:19:18) (Çəki: 1)

- ☐ 50 %
 - ☐ 60 %
 - ☐ 70 %
 - ☐ 80 %
 - ☒ 95 %
-

Sual: Adi duzlama metodu zamanı budlara şprisləmə ilə yeridilən duz məhlulu neçə faiz təşkil edir? (Sürət 23.02.2015 16:19:37) (Çəki: 1)

- ☐ 3 %
 - ☒ 5-10 %
 - ☐ 5 %
 - ☐ 7 %
 - ☐ 9 %
-

Sual: Universal kameraların sayı hesablanarkən hansı amillər əsas götürülür? (Sürət 23.02.2015 16:20:05) (Çəki: 1)

- ☐ istilik emalının ümumi davamiyyəti
 - ☐ qızartma və bişirmə proseslərinin davamiyyəti
 - ☐ yalnız qızartma proseslərinin davamiyyəti
 - ☒ istilik emalının ümumi davamiyyəti, yeni qızartma və bişirmə proseslərinin davamiyyəti
 - ☐ yalnız bişirmə proseslərinin davamiyyəti
-

Sual: Yarımfabrikatlar standartı görə neçə qram kütləli porsiyalarda hazırlanır? (Sürət 23.02.2015 16:20:18) (Çəki: 1)

- ☒ 125, 250, 500 və 100 qram
 - ☐ 200, 400 qram
 - ☐ 100, 300, 500 qram
 - ☐ 350 qram
 - ☐ 550 qram
-

Sual: Buxar – hava qarışığında ətin donunun açılma davamiyyəti neçə saat təşkil edir? (Sürət 23.02.2015 16:20:49) (Çəki: 1)

- ☐ 12 saat
 - ☒ 24 saat
 - ☐ 16 saat
 - ☐ 8 saat
 - ☐ 4 saat
-

Sual: Buxar – hava qarışığında ətin donunun açılma davamiyyəti 24 saat təşkil etdiyindən, sexin ahəngdar işləməsi üçün ən az neçə kamera lazımdır? (Sürət 23.02.2015 16:20:56) (Çəki: 1)

- ☐ 5-dən
 - ☐ 1-dən
 - ☒ 2-dən
 - ☐ 3-dən
 - ☐ 4-dən
-

Sual: Ətin duzlanması və saxlanması şöbəsinin sahəsi hansı amillər əsasında hesablanır? (Sürət 23.02.2015 16:21:13) (Çəki: 1)

- ☐ maşınların əndaza ölçüləri nəzərə alınmaqla

- ☐ ətin duzlanması nəzərə alınmaqla
 - ☐ ətin saxlanması davamiyyəti nəzərə alınmaqla
 - ☒ maşınların əndaza ölçüləri, habelə ətin duzlanması və saxlanması davamiyyəti nəzərə alınmaqla
 - ☐ ətin duzlanması və saxlanması davamiyyəti nəzərə alınmaqla
-

Sual: Əsas avadanlıqlara hansı variantda tam verilib? (Çəki: 1)

- ☐ stelajlar, stendlər, konvyerlər
 - ☐ mezdriil maşınları, dəriləri konserləşdirmək üçün aparatlar
 - ☐ navalqovan maşınlar, mezdriil maşınları
 - ☒ navalqovan maşınlar, mezdriil maşınları, dəriləri konserləşdirmək üçün aparatlar, stelajlar, stendlər, konvyerlər
 - ☐ stendlər, konvyerlər
-

Sual: Xammal və hazır məhsulları nəql etmək üçün olan vasitələr hansı bənddə tam verilib? (Çəki: 1)

- ☐ yalnız maillər
 - ☐ maillər və konveyerlər
 - ☒ maillərlə, konvyerlər və döşəməyə qoyulmuş transportyorlar
 - ☐ yalnız döşəməyə qoyulmuş konveyerlər
 - ☐ maillər və döşəməyə qoyulmuş konveyerlər
-

Sual: Sortlaşdırma, markalama və tay bağlamaq üçün stolun ölçüləri hansı bənddə doğru verilib? (Çəki: 1)

- ☐ 5000x200x700 mm
 - ☒ 3000x2000x700 mm
 - ☐ 300x200x700 mm
 - ☐ 9000x4000x700 mm
 - ☐ 3000x2000x900 mm
-

Sual: Duz məhlulunu axıtmaq üçün lövhəli transportyorun ölçüləri hansı bənddə doğru verilib? (Çəki: 1)

- ☒ L=4500 mm, b=2000 mm
 - ☐ L=500 mm, b=200 mm
 - ☐ L=5000 mm, b=2000 mm
 - ☐ L=7500 mm, b=3000 mm
 - ☐ L=4500 mm, b=25000 mm
-

Sual: Şnekli aparatın ölçüləri hansı bənddə doğru verilib? (Çəki: 1)

- ☐ L=10000 mm; d=5000 mm
 - ☐ L=9000 mm; d=6000 mm
 - ☐ L=2000 mm; d=8000 mm
 - ☐ L=700 mm; d=300 mm
 - ☒ L=12000 mm; d=3000 mm
-

Sual: Şnekli aparatda seksiyaların sayı neçədir? (Çəki: 1)

- ☐ 4
- ☐ 6
- ☐ 8
- ☒ 9

Sual: Navalqovan maşında dəriləri qəbul etmək üçün transportyorun ölçüləri hansı bənddə doğru verilib? (Çəki: 1)

- ☐ L=9000 mm, b=2000 mm
- ☐ L=7000 mm, b=1000 mm
- ☒ L=9000 mm, b=1000 mm
- ☐ L=7000 mm, b=2000 mm
- ☐ L=900 mm, b=100 mm

Sual: Navalqovan maşının ölçüləri hansı bənddə doğru verilib? (Çəki: 1)

- ☐ 6940x1786x1000 mm
- ☐ 7000x1786x1560 mm
- ☒ 6940x1786x1560 mm
- ☐ 6940x1700x1560 mm
- ☐ 6000x1786x1560 mm

Sual: Yuma maşınında dəriləri qəbul etmək üçün stolun ölçüləri hansı bənddə doğru verilib? (Çəki: 1)

- ☐ 2000x1500x1100 mm
- ☒ 2500x1500x1100 mm
- ☐ 2500x1500x1000 mm
- ☐ 2500x1000x1100 mm
- ☐ 2500x4000x2000 mm

BÖLMƏ: 1201

Ad	1201
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	100 %

Sual: Xırdabuynuzlu heyvanların dərisinin emalının texnoloji sxemi hansı bənddə doğru verilib? (Sürət 23.02.2015 16:22:10) (Çəki: 1)

- ☐ Qəbul – sbivka repyev və dərinin daxili üz qabığının kənarlaşdırılması – konservləşdirmə – anbara istiqamətləndirmə
- ☒ Qəbul – sbivka repyev və dərinin daxili üz qabığının kənarlaşdırılması – konservləşdirmə - sortlaşdırma və tay bağlama – anbara istiqamətləndirmə
- ☐ Qəbul – sbivka repyev və dərinin daxili üz qabığının kənarlaşdırılması – konservləşdirmə - sortlaşdırma
- ☐ dərinin daxili üz qabığının kənarlaşdırılması – konservləşdirmə - sortlaşdırma və tay bağlama – anbara istiqamətləndirmə
- ☐ Qəbul – konservləşdirmə - sortlaşdırma və tay bağlama – anbara istiqamətləndirmə

Sual: Donuzların dərisi və kruponunun emalının texnoloji sxemi hansı bənddə doğru verilib? (Sürət 23.02.2015 16:22:38) (Çəki: 1)

- ☐ sortlaşdırma və tay bağlama – anbara istiqamətləndirmə
- ☐ Qəbul – duzlama – sortlaşdırma və tay bağlama

- ☒ Qəbul – duzlama – sortlaşdırma və tay bağlama – anbara istiqamətləndirmə
- ☐ tay bağlama – anbara istiqamətləndirmə
- ☐ Qəbul və tay bağlama – anbara istiqamətləndirmə

Sual: Xammalın miqdarının asılı olduğu amillər hansı bənddə tam verilib? (Sürət 23.02.2015 16:22:52) (Çəki: 1)

- ☐ heyvanın dəri çəkisindən və sexin növbəlik məhsuldarlığından
- ☐ çıxım hesabından, heyvanın dəri çəkisindən
- ☐ çıxım hesabından və sexin növbəlik məhsuldarlığından
- ☒ çıxım hesabından, heyvanın dəri çəkisindən və sexin növbəlik məhsuldarlığından
- ☐ çıxım hesabından

BÖLMƏ: 1202

Ad	1202
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	100 %

Sual: İribuynuzlu heyvanların emalının prinsipial texnoloji sxemi hansı bənddə doğru verilib? (Sürət 23.02.2015 16:24:05) (Çəki: 1)

- ☒ Qəbul – yuma - qalaqlanma və dərinin daxili üz qabığından (mezdre) azad etmə - konservləşdirmə - duzlama – sortlaşdırma və tay bağlama – anbara istiqamətləndirmə
- ☐ Qəbul – yuma - qalaqlanma və dərinin daxili üz qabığından (mezdre) azad etmə - konservləşdirmə – sortlaşdırma və tay bağlama – anbara istiqamətləndirmə
- ☐ Qəbul – yuma - qalaqlanma və dərinin daxili üz qabığından (mezdre) azad etmə - konservləşdirmə – anbara istiqamətləndirmə
- ☐ Qəbul – yuma - qalaqlanma və dərinin daxili üz qabığından (mezdre) azad etmə - konservləşdirmə - duzlama – sortlaşdırma
- ☐ dərinin daxili üz qabığından (mezdre) azad etmə - konservləşdirmə - duzlama – sortlaşdırma və tay bağlama – anbara istiqamətləndirmə

Sual: Əsas avadanlıqlara hansı variantda tam verilib? (Sürət 23.02.2015 16:24:18) (Çəki: 1)

- ☐ stelajlar, stendlər, konvyerlər
- ☐ mezdri məşinləri, dəriləri konserləşdirmək üçün aparatlar
- ☐ navalqovan məşinlər, mezdri məşinləri
- ☒ navalqovan məşinlər, mezdri məşinləri, dəriləri konserləşdirmək üçün aparatlar, stelajlar, stendlər, konvyerlər
- ☐ stendlər, konvyerlər

Sual: Ayrı ayrı əməliyyatlara cəm nisbi duz sərfini ifadə edən ölçü vahidi hansıdır? (Sürət 23.02.2015 16:24:29) (Çəki: 1)

- ☐ qram
- ☒ faiz
- ☐ litr
- ☐ ədəd
- ☐ kq

Bölmə: 1203

Ad	1203
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	100 %

Sual: (Çəki: 1)

$m_{t,b}$ neyə bərabərdir?

- ☐ 0%
- ☒ 5 %
- ☐ 3%
- ☐ 2%
- ☐ 1%

Sual: (Çəki: 1)

$m_{t,b}$ neyi ifadə edir?

- ☒ tay bağlama zamanı işlədilən duzun miqdarı, cüt dərilərin kütləsinə görə %-lə
- ☐ yaş duzlama zamanı işlədilən duzun miqdarı
- ☐ köməkçi materialların miqdarı
- ☐ quru duzlama zamanı işlədilən duzun miqdarı
- ☐ hazır məhsul çıxımı

Sual: (Çəki: 1)

$m_{q,d}$ neyə bərabərdir?

- ☐ 20 %
- ☐ 30 %
- ☐ 35 %
- ☐ 40 %
- ☒ 35-50%

Bölmə: 1301

Ad	1301
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	100 %

Sual: Donuzlar üçün cədvəllərdə neçə ədəd verilir? (Sürət 23.02.2015 16:26:16) (Çəki: 1)

- ☐ 6
- ☐ 5
- ☐ 4
- ☐ 3

Sual: Növbədə xörək duzu sərfini ifadə edən ölçü vahidi hansıdır? (Sürət 23.02.2015 16:26:31) (Çəki: 1)

- ☐ qram
- ☐ kq
- ☒ ton
- ☐ sentner
- ☐ milliqram

Sual: Heyvanların növünə görə növbə ərzində emal edilən dərilərin kütləsini ifadə edən ölçü vahidi aşağıdakılardan hansıdır? (Sürət 23.02.2015 16:26:47) (Çəki: 1)

- ☐ sentner
- ☐ milliqram
- ☐ qram
- ☐ kq
- ☒ ton

BÖLMƏ: 1302

Ad	1302
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	100 %

Sual: Sexin işçi sahələrinin tərkibinə hansı şöbələr daxildir? (Sürət 23.02.2015 16:27:20) (Çəki: 1)

- ☒ dərilərin duzlanması şöbəsi, uzun tüklərin (saçların) və cod tüklərin emalı otağı, şorabaların hazırlanması və bərpa edilməsi otağı
- ☐ cod tüklərin emalı otağı, şorabaların hazırlanması və bərpa edilməsi otağı
- ☐ şorabaların hazırlanması və bərpa edilməsi otağı
- ☐ dərilərin duzlanması şöbəsi
- ☐ dərilərin duzlanması şöbəsi və şorabaların hazırlanması və bərpa edilməsi otağı

Sual: Anbar sahələrinin tərkibinə hansı anbarlar daxildir? (Sürət 23.02.2015 16:27:41) (Çəki: 1)

- ☐ dəri anbarları
- ☒ dəri və duz anbarları
- ☐ duz anbarları
- ☐ ət anbarları
- ☐ piy anbarları

Sual: Barabanlarda duzlama zamanı Σ mi neçə faiz qəbul edilir? (Sürət 23.02.2015 16:28:04) (Çəki: 1)

- ☐ 5%
- ☐ 15 %
- ☐ 25 %
- ☒ 35%

Bölmə: 1303

Ad	1303
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	100 %

Sual: İribuynuzlu heyvan dərilərinin 400 dəri/növbə məhsuldarlıqlı emal xətti üzrə texnoloji hesabatı aparmalıdırsa, iribuynuzlu heyvanların diri kütləsini nə qədər qəbul edilir? (Sürət 23.02.2015 16:28:38) (Çəki: 1)

- ☐ 100 kq
- ☐ 200 kq
- ☒ 350 kq
- ☐ 300 kq
- ☐ 400 kq

Sual: Şnekli aparatda seksiyaların sayı neçədir? (Sürət 23.02.2015 16:29:32) (Çəki: 1)

- ☐ 4
- ☐ 6
- ☐ 8
- ☒ 9
- ☐ 3

Sual: Xammal və hazır məhsulları nəql etmək üçün olan vasitələr hansı bənddə tam verilib? (Sürət 23.02.2015 16:30:09) (Çəki: 1)

- ☐ yalnız maillər
- ☐ maillər və konveyerlər
- ☒ maillərlə, konveyerlər və döşəməyə qoyulmuş transportyorlar
- ☐ yalnız döşəməyə qoyulmuş konveyerlər
- ☐ maillər və döşəməyə qoyulmuş konveyerlər

Bölmə: 1401

Ad	1401
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	100 %

Sual: Soyuducu üçün otaq layihələndirilən zaman hansı amillər nəzərə alınmalıdır? (Sürət 23.02.2015 16:31:01) (Çəki: 1)

- ☐ havanın temperaturu
- ☐ yalnız havanın hərəkət sürəti
- ☐ müəssisə daxilindəki temperatur

- ☐ yalnız nəmlik rejimi
 - ☒ nəmlik rejimini və havanın hərəkət sürəti
-

Sual: Növbə ərzində emal edilən xammalın miqdarının ölçü vahidi hansıdır? (Sürət 23.02.2015 16:31:13) (Çəki: 1)

- ☐ sentner
 - ☐ qram
 - ☐ ton
 - ☒ kq
 - ☐ milliqram
-

Sual: Ayrı – ayrı kameralar yerləşdirilərkən nəzərə alınan amillər hansı bənddə tam verilib? (Sürət 23.02.2015 16:31:28) (Çəki: 1)

- ☐ məhsulların rahat daşınması
 - ☐ məhsulların rahat daşınması və sanitariya normalarının ödənilməsi
 - ☒ kameralar arasında texnoloji əlaqə, məhsulların rahat daşınması və sanitariya normalarının ödənilməsi
 - ☐ kameralar arasında texnoloji əlaqə
 - ☐ kameralar arasında texnoloji əlaqə, məhsulların rahat daşınması
-

Sual: Soyudulmuş ətın saxlanma kameralarını harada yerləşdirmək olar? (Sürət 23.02.2015 16:31:43) (Çəki: 1)

- ☐ soyutma kameralarının yanında
 - ☐ yuxarı mərtəbədə
 - ☐ 1 – ci mərtəbədə
 - ☒ həm soyutma kameralarının yanında, yəni yuxarı mərtəbədə və həm də 1 – ci mərtəbədə, ekspedisiyanın yanında
 - ☐ ekspedisiyanın yanında
-

Sual: Subməhsulların soyudulması və saxlanması kamerası hansı mərtəbədə yerləşdirilir? (Sürət 23.02.2015 16:31:52) (Çəki: 1)

- ☒ ət – piy korpusunun subməhsullar sexi yerləşdirilən mərtəbədə
 - ☐ birinci mərtəbədə
 - ☐ ikinci mərtəbədə
 - ☐ üçüncü mərtəbədə
 - ☐ dördüncü mərtəbədə
-

Sual: Kameraların sayı və onların ölçüləri müəssisənin hansı göstəriciləri ilə təyin olunur? (Sürət 23.02.2015 16:32:17) (Çəki: 1)

- ☐ müəssisənin istismar şərtləri ilə
 - ☐ müəssisənin gücü ilə
 - ☒ müəssisənin gücü və istismar şərtləri ilə
 - ☐ müəssisənin sahəsi ilə
 - ☐ sexin sahəsi ilə
-

BÖLMƏ: 1402

Ad	1402
Suallardan	16
Maksimal faiz	16

Sual: Yardımçı sahələrə daxil olanlar hansı bənddə tam verilib? (Sürət 23.02.2015 16:33:07) (Çəki: 1)

- ☐ yuyunma yerləri, inventar
- ☐ dəhlizlər, maili konveyerlər, vestibüllər, liftlər, pilləkənlər, sex kontorları
- ☐ arabacıqları saxlamaq üçün anbarcıqlar, çəkib – bükmə yeri və ekspedisiya
- ☒ dəhlizlər, maili konveyerlər, vestibüllər, liftlər, pilləkənlər, sex kontorları, yuyunma yerləri, inventar və arabacıqları saxlamaq üçün anbarcıqlar, çəkib – bükmə yeri və ekspedisiya
- ☐ vestibüllər, liftlər, pilləkənlər

Sual: Təxmini hesabatlar üçün yardımçı sahələrin ölçüləri soyuducu kameraların ümumi sahəsinin neçə faizini təşkil edir? (Sürət 23.02.2015 16:33:28) (Çəki: 1)

- ☐ 10 %
- ☐ 15 %
- ☐ 20 %
- ☐ 25 %
- ☒ 30 %

Sual: Soyuducuya hansı kameralar daxildir? (Sürət 23.02.2015 16:33:42) (Çəki: 1)

- ☒ ət soyudan, soyudulmuş əti saxlayan, subməhsulları soyudan və saxlayan, əti və subməhsulları donduran, dondurulmuş əti saxlayan, bağırsaqları və əridilmiş qida piyini soyudan və saxlayan kameralar
- ☐ ət soyudan, soyudulmuş əti saxlayan, subməhsulları soyudan və saxlayan, əti və subməhsulları donduran kameralar
- ☐ ət soyudan, soyudulmuş əti saxlayan, subməhsulları soyudan və saxlayan kameralar
- ☐ dondurulmuş əti saxlayan, bağırsaqları və əridilmiş qida piyini soyudan və saxlayan kameralar
- ☐ əti və subməhsulları donduran, dondurulmuş əti saxlayan, bağırsaqları və əridilmiş qida piyini soyudan və saxlayan kameralar

Sual: Birfazalı dondurulma zamanı kameralar qarşısında hansı otaq nəzərdə tutulur? (Sürət 23.02.2015 16:34:04) (Çəki: 1)

- ☐ keyfiyyət otağı
- ☒ sortlaşdırıcı otaq
- ☐ laboratoriya otağı
- ☐ qəbul otağı
- ☐ ayırma otağı

Sual: Dondurulmuş ətin saxlanması kameraları hansı kameralar ilə əlaqədardır? (Sürət 23.02.2015 16:34:15) (Çəki: 1)

- ☐ ət emalı korpusu ilə
- ☐ ekspedisiya şöbəsi ilə
- ☒ dondurma kameraları, ət emalı korpusu və ekspedisiya şöbəsi ilə
- ☐ dondurma kameraları
- ☐ dondurma kameraları, ət emalı korpusu

Sual: 3 mərtəbəli soyuducuda bu kameraların əsas sahəsi hansı mərtəbədə yerləşir? (Sürət 23.02.2015 16:34:21) (Çəki: 1)

- ☐ dördüncü mərtəbədə
 - ☐ üçüncü mərtəbədə
 - ☐ birinci mərtəbədə
 - ☒ ikinci mərtəbədə
 - ☐ beşinci mərtəbədə
-

Sual: Əridilmiş qida piyinin saxlanma kamerası hansı sexlərlə əlaqədardır? (Sürət 23.02.2015 16:34:33) (Çəki: 1)

- ☐ dondurma kameraları ilə
 - ☐ ət emalı korpusu ilə
 - ☐ ekspedisiya şöbəsi ilə
 - ☐ ət-piy sexi ilə
 - ☒ bir tərəfdən piy sexi ilə, digər tərəfdən isə ekspedisiya şöbəsi ilə
-

Sual: $F = A \cdot t \cdot 1.1 / q_2 \cdot T$ düsturunda 1.1 nəyi ifadə edir? (Çəki: 1)

- ☐ asılqan yolun ümumi uzunluğunu
 - ☐ stellajın yüklənmə normasını
 - ☐ ehtiyat yol əmsalı
 - ☒ ehtiyat sahə əmsalı
 - ☐ soyuqla emal davamiyyətini
-

Sual: $F = A \cdot t \cdot 1.1 / q_2 \cdot T$ düsturunda q_2 nəyi ifadə edir? (Çəki: 1)

- ☐ stellajların sahəsini
 - ☐ ehtiyat yol əmsalını
 - ☒ stellajın yüklənmə norması
 - ☐ 1 metr asılqan yolun yüklənmə normasını
 - ☐ asılqan yolun ümumi uzunluğu
-

Sual: $F = A \cdot t \cdot 1.1 / q_2 \cdot T$ düsturunda F nəyi ifadə edir? (Çəki: 1)

- ☐ ehtiyat yol əmsalını
 - ☒ stellajların sahəsini
 - ☐ soyuqla emal davamiyyətini
 - ☐ 1 metr asılqan yolun yüklənmə normasını
 - ☐ asılqan yolun ümumi uzunluğu
-

Sual: Subməhsulların, endokrin – ferment xammalının düşbərələrin və başqalarının soyudulması, dondurulması və saxlanması üçün stellajların hesabı hansı düsturla hesablanır? (Çəki: 1)

- ☒ $F = A \cdot t \cdot 1.1 / q_2 \cdot T$
 - ☐ $L = A \cdot t \cdot 1.1 / q_1 \cdot T$
 - ☐ $L = A \cdot m \cdot 1.1 / q_1 \cdot T$
 - ☐ $L = A \cdot t \cdot 1.1 / q_1 \cdot K$
 - ☐ $Q = A \cdot t \cdot 1.1 / q_1 \cdot T$
-

Sual: $L = A \cdot t \cdot 1.1 / q_1 \cdot T$ düsturunda 1.1 nəyi ifadə edir? (Çəki: 1)

- ☐ soyuqla emal davamiyyəti
- ☐ növbə ərzində soyuqla emala məruz qoyulan məhsulun kütləsi
- ☐ asılqan yolun ümumi uzunluğu

- ☐ 1 metr asılqan yolun yüklənmə norması
- ☒ ehtiyat yol əmsalı

Sual: $L = A \cdot t \cdot 1.1 / q_1 \cdot T$ düsturunda q_1 nəyi ifadə edir? (Çəki: 1)

- ☐ ehtiyat yol əmsalı
- ☐ soyuqla emal davamiyyəti
- ☐ asılqan yolun ümumi uzunluğu
- ☒ 1 metr asılqan yolun yüklənmə norması
- ☐ növbə ərzində soyuqla emala məruz qoyulan məhsulun kütləsi

Sual: $L = A \cdot t \cdot 1.1 / q_1 \cdot T$ düsturunda A nəyi ifadə edir? (Çəki: 1)

- ☐ 1 metr asılqan yolun yüklənmə norması
- ☐ asılqan yolun ümumi uzunluğu
- ☒ növbə ərzində soyuqla emala məruz qoyulan məhsulun kütləsi
- ☐ ehtiyat yol əmsalı
- ☐ soyuqla emal davamiyyəti

Sual: $L = A \cdot t \cdot 1.1 / q_1 \cdot T$ düsturunda L nəyi ifadə edir? (Çəki: 1)

- ☐ növbə ərzində soyuqla emala məruz qoyulan məhsulun kütləsi
- ☒ asılqan yolun ümumi uzunluğu
- ☐ soyuqla emal davamiyyəti
- ☐ 1 metr asılqan yolun yüklənmə norması
- ☐ ehtiyat yol əmsalı

Sual: Asılqan yolların hesablanması hansı düsturla aparılır? (Çəki: 1)

- ☒ $L = A \cdot t \cdot 1.1 / q_1 \cdot T$
- ☐ $M = A \cdot t \cdot 1.1 / q_1 \cdot T$
- ☐ $L = K \cdot t \cdot 1.1 / q_1 \cdot T$
- ☐ $Q = A \cdot t \cdot 1.1 / q_1 \cdot T$
- ☐ $L = A \cdot t \cdot 1.1 / q_1 \cdot V$

BÖLMƏ: 1403

Ad	1403
Suallardan	35
Maksimal faiz	35
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	100 %

Sual: Tərtib edilərkən ayrı – ayrı otaqların yerləşdirilmə xüsusiyyətlərini hansı amillərə görə nəzərə alınır? (Sürət 23.02.2015 16:35:31) (Çəki: 1)

- ☐ otaqların ölçülərinə görə
- ☒ istilik rejiminə və onların təyinatına görə
- ☐ məhsulun növünə görə
- ☐ yalnız istilik rejiminə görə
- ☐ yalnız təyinatına görə

Sual: Temperatur rejimlərinə görə soyuducunun bütün otaqlarını neçə qrupa bölmək olar? (Sürət 23.02.2015 16:35:48) (Çəki: 1)

- ☐ 6
 - ☐ 5
 - ☒ 2
 - ☐ 3
 - ☐ 4
-

Sual: Temperatur rejimlərinə görə soyuducunun hansı otaqları vardır? (Sürət 23.02.2015 16:35:57) (Çəki: 1)

- ☐ aşağı temperaturlu otaqlar
 - ☐ 0 S istiliyə yaxın temperaturalı otaqlar
 - ☐ 2 S istiliyə yaxın temperaturalı otaqlar
 - ☒ aşağı temperaturlu; 0 S istiliyə yaxın temperaturalı otaqlar
 - ☐ 1S istiliyə yaxın temperaturalı otaqlar
-

Sual: Kameraların təyinatı nə ilə müəyyənləşdirilir? (Sürət 23.02.2015 16:36:16) (Çəki: 1)

- ☐ temperaturuna əsasən
 - ☐ yerləşdiyi ərazi ilə
 - ☐ ölçüsü ilə
 - ☐ adına və ölçüsünə əsasən
 - ☒ adı ilə
-

Sual: Çoxmərtəbəli soyuducular ət – piy korpusunun hansı xüsusiyyətinə görə tikilir? (Sürət 23.02.2015 16:36:32) (Çəki: 1)

- ☒ mərtəbələrinin sayına görə
 - ☐ sahəsinə görə
 - ☐ yerləşdiyi əraziyə görə
 - ☐ temperaturuna görə
 - ☐ sahəsinə və yerləşdiyi əraziyə görə
-

Sual: Bağırsaqların saxlanma kamerası hansı sexlərlə əlaqədardır? (Sürət 23.02.2015 16:36:54) (Çəki: 1)

- ☒ ət – piy korpusunun bağırsaq sexi və ət emalı korpusunun bağırsaqdan qabıq hazırlayan sexi ilə
 - ☐ ət emalı korpusunun bağırsaqdan qabıq hazırlayan sexi ilə
 - ☐ ət – piy korpusunun bağırsaq sexi ilə
 - ☐ ekspedisiya şöbəsi ilə
 - ☐ ət emalı korpusu ilə
-

Sual: Kondisiyalara uyğun gəlməyən yüklərin qəbulu və emalı kamerası neçənci mərtəbədə yerləşir? (Sürət 23.02.2015 16:37:11) (Çəki: 1)

- ☐ ikinci mərtəbədə
 - ☒ birinci mərtəbədə
 - ☐ üçüncü mərtəbədə
 - ☐ dördüncü mərtəbədə
 - ☐ beşinci mərtəbədə
-

Sual: Soyuducu neçə platformaya malik ola bilər? (Sürət 23.02.2015 16:37:24) (Çəki: 1)

- ☐ 5

- ☐ 1
 - ☐ 4
 - ☐ 3
 - ☒ 2
-

Sual: Ekspedisiya ilə platformanın əlaqəsi hansı otağın vasitəçiliyi ilə olur? (Sürət 23.02.2015 16:37:40) (Çəki: 1)

- ☒ tərəzi otağının
 - ☐ yuma otağının
 - ☐ sortlaşdırıcı otaq
 - ☐ keyfiyyət otağı
 - ☐ laboratoriya otağı
-

Sual: Soyuducu hansı platformalara malikdir? (Sürət 23.02.2015 16:37:52) (Çəki: 1)

- ☐ dəmir yolu
 - ☒ avtomobil və dəmir yolu
 - ☐ gəmi
 - ☐ avtomobil
 - ☐ gəmi və dəmir yolu
-

Sual: Kameranın sahəsi hansı ölçü vahidi ilə ifadə edilir? (Sürət 23.02.2015 16:38:05) (Çəki: 1)

- ☐ km
 - ☐ sm²
 - ☒ m²
 - ☐ dm
 - ☐ metr
-

Sual: Emal edilən məhsulun miqdarı hansı ölçü vahidi ilə ifadə olunur? (Sürət 23.02.2015 16:38:20) (Çəki: 1)

- ☐ ədəd
 - ☐ qram
 - ☐ metr
 - ☒ kq
 - ☐ ton
-

Sual: Döşəməyə düşən yük norması hansı ölçü vahidi ilə ifadə edilir? (Sürət 23.02.2015 16:38:32) (Çəki: 1)

- ☐ kq/m
 - ☐ metr
 - ☐ kq
 - ☐ qram/m²
 - ☒ kq/m²
-

Sual: Texnoloji prosesin davamiyyəti hansı ölçü vahidi ilə ifadə edilir? (Sürət 23.02.2015 16:38:45) (Çəki: 1)

- ☒ saat (sutka)
- ☐ dəqiqə
- ☐ saniyə
- ☐ həftə
- ☐ ay

Sual: Ekspedisiya nə ilə əlaqəyə malik olmalıdır? (Çəki: 1)

- ☐ ət emalı sexi ilə
 - ☐ dondurma kamerası ilə
 - ☐ piy sexi ilə
 - ☒ platforma ilə
 - ☐ ət-piy sexi ilə
-

Sual: 650 m2 sahəli akkumulyator kameraları üçün elektrik mühərriklərinin müəyyənləşdirilmiş gücü nə qədərdir? (Çəki: 1)

- ☐ 50 kVt
 - ☐ 40 kVt
 - ☐ 10 kVt
 - ☐ 30 kVt
 - ☒ 20 kVt
-

Sual: 180 m2 sahəli tez soyudulan ət və 150 m2 sahəli birfazlı dondurulmuş ət kameraları üçün elektrik mühərriklərinin müəyyənləşdirilmiş gücü nə qədərdir? (Çəki: 1)

- ☐ 50 kVt
 - ☐ 20 kVt
 - ☐ 40 kVt
 - ☒ 10 kVt
 - ☐ 30 kVt
-

Sual: (Çəki: 1)

$M_{ym} = p \cdot A$ dusturunda A neyi ifadə edir?

- ☐ eyni vaxtda anbarda saxlanılan məhsulun miqdarı
 - ☐ yardımçı materialların miqdarı
 - ☒ sexin növbəlik məhsuldarlığı
 - ☐ texnoloji prosesin davamiyyətini
 - ☐ növbə ərzində emal olunan xammalın miqdarını
-

Sual: (Çəki: 1)

$M_{ym} = p \cdot A$ dusturunda M_{ym} neyi ifadə edir?

- ☐ eyni vaxtda anbarda saxlanılan məhsulun miqdarı
 - ☒ yardımçı materialların miqdarı
 - ☐ ştabelin hündürlüyü
 - ☐ növbə ərzində emal olunan xammalın miqdarını
 - ☐ texnoloji prosesin davamiyyətini
-

Sual: Soyuqluq, su, elektrik enerjisi sərfi 1 kq məhsula düşən norma nəzərə alınmaqla necə hesablanır? (Çəki: 1)

- | | |
|----------------------|----------------------------------|
| $M_{ym} = p \cdot A$ | ☒ |
| $M_{ym} = p \cdot B$ | ☐ |
| $M_{ym} = m \cdot A$ | ☐ |
| $N_{ym} = p \cdot A$ | ☐ |
| $M_{ym} = m \cdot n$ | ☐ |
-

Sual: (Çəki: 1)

$F = \frac{A}{h \cdot q}$ dusturunda h neyi ifadə edir?

- ☐ eyni vaxtda anbarda saxlanılan məhsulun miqdarı
 - ☐ düşməyə düşən yük normasını
 - ☒ ştabelin hündürlüyü
 - ☐ növbə ərzində emal olunan xammalın miqdarını
 - ☐ texnoloji prosesin davamiyyətin
-

Sual: (Çəki: 1)

$F = \frac{A}{h \cdot q}$ dusturunda A neyi ifadə edir?

- ☐ ştabelin hündürlüyü
 - ☒ eyni vaxtda anbarda saxlanılan məhsulun miqdarı
 - ☐ düşməyə düşən yük normasını
 - ☐ texnoloji prosesin davamiyyətini
 - ☐ növbə ərzində emal olunan xammalın miqdarını
-

Sual: (Çəki: 1)

$F = \frac{A \cdot n \cdot t \cdot k}{q}$ dusturunda q neyi ifadə edir?

- ☐ emal edilən məhsulun miqdarını
 - ☐ işçi növbələrinin sayını
 - ☐ kameranın sahəsini
 - ☒ düşməyə düşən yük normasını
 - ☐ texnoloji prosesin davamiyyəti
-

Sual: (Çəki: 1)

$F = \frac{A \cdot n \cdot t \cdot k}{q}$ dusturunda K neyi ifadə edir?

- ☐ emal edilən məhsulun miqdarını
 - ☐ işçi növbələrinin sayını
 - ☒ sahənin ehtiyat əmsali
 - ☐ texnoloji prosesin davamiyyəti
 - ☐ kameranın sahəsini
-

Sual: (Çəki: 1)

$F = \frac{A \cdot n \cdot t \cdot k}{q}$ dusturunda t neyi ifadə edir?

- ☐ kameranın sahəsini
 - ☒ texnoloji prosesin davamiyyəti
 - ☐ işçi növbələrinin sayını
 - ☐ emal edilən məhsulun miqdarını
 - ☐ sahənin ehtiyat əmsali
-

Sual: (Çəki: 1)

$F = \frac{A \cdot n \cdot t \cdot k}{q}$ dusturunda n neyi ifadə edir?

- ☒ işçi növbələrinin sayını

- ☐ kameranın sahəsini
 - ☐ emal edilən məhsulun miqdarını
 - ☐ il ərzində emal olunan xammal normasını
 - ☐ işçilərin sayını
-

Sual: (Çəki: 1)

$F = \frac{A \cdot n \cdot t \cdot k}{q}$ düsturunda A neyi ifadə edir?

- ☐ işçi növbələrinin sayını
 - ☐ işçilərin sayını
 - ☐ kameranın sahəsini
 - ☐ il ərzində emal olunan xammal normasını
 - ☒ emal edilən məhsulun miqdarını
-

Sual: (Çəki: 1)

$F = \frac{A \cdot n \cdot t \cdot k}{q}$ düsturunda F neyi ifadə edir?

- ☐ emal edilən məhsulun miqdarını
 - ☐ işçi növbələrinin sayını
 - ☐ işçilərin sayını
 - ☒ kameranın sahəsini
 - ☐ il ərzində emal olunan xammal normasını
-

Sual: $n = A/P$ düsturunda P neyi ifadə edir? (Çəki: 1)

- ☐ növbədə emal olunan xammalın miqdarı
 - ☒ 1 işçinin növbə ərzində istehsal norması
 - ☐ 1 gündə istehsal norması
 - ☐ gün ərzində emal olunan xammal norması
 - ☐ il ərzində emal olunan xammal norması
-

Sual: $n = A/P$ düsturunda A neyi ifadə edir? (Çəki: 1)

- ☒ növbədə emal olunan xammalın miqdarı
 - ☐ 1 işçinin növbə ərzində istehsal norması
 - ☐ 1 gündə istehsal norması
 - ☐ gün ərzində emal olunan xammal norması
 - ☐ il ərzində emal olunan xammal norması
-

Sual: İşçi qüvvələri hansı düsturla hesablanır? (Çəki: 1)

- ☐ $A/K=P$
 - ☐ $K=m/n$
 - ☐ $A=P/n$
 - ☐ $P=A/n$
 - ☒ $n=A/P$
-

Sual: $N=A/q \cdot T$ düsturunda T neyi ifadə edir? (Çəki: 1)

- ☐ ehtiyat sahə əmsalını
- ☐ avadanlığın məhsuldarlığını
- ☒ növbənin davamiyyətini
- ☐ soyuqla emal davamiyyətini

☐ növbə ərzində emal edilən xammalın miqdarı

Sual: $N=A/q \cdot T$ düsturunda A nəyi ifadə edir? (Çəki: 1)

- ☒ növbə ərzində emal edilən xammalın miqdarını
 - ☐ soyuqla emal davamiyyətini
 - ☐ avadanlığın məhsuldarlığını
 - ☐ ehtiyat sahə əmsalı
 - ☐ növbənin davamiyyətini
-

Sual: $N=A/q \cdot T$ düsturunda q nəyi ifadə edir? (Çəki: 1)

- ☐ növbə ərzində emal edilən xammalın miqdarını
 - ☒ avadanlığın məhsuldarlığını
 - ☐ ehtiyat sahə əmsalı
 - ☐ növbənin davamiyyətini
 - ☐ soyuqla emal davamiyyətini
-

Sual: Dondurucu aparatların sayı hansı bərabərliyə əsasən hesablanır? (Çəki: 1)

- ☐ $T=A/q \cdot N$
 - ☐ $N=A/q \cdot V$
 - ☐ $N=A/m \cdot T$
 - ☐ $N=M/q \cdot T$
 - ☒ $N=A/q \cdot T$
-

BÖLMƏ: 1501

Ad	1501
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	100 %

Sual: Xammallar, köməkçi materiallar və tara sərfi nəyə görə təyin edilir? (Sürət 23.02.2015 16:39:18) (Çəki: 1)

- ☒ reseptə və sərf normalarına görə
 - ☐ yalnız reseptə görə
 - ☐ yalnız sərf normalarına görə
 - ☐ texnoloqun göstərişinə görə
 - ☐ texnoloqun göstərişinə və sərf normalarına görə
-

Sual: Sümüklü ətin tələb edilən miqdarını tapmaq üçün cəmdəklərin hazırlanması zamanı, habelə kolbasa istehsalında ətin sümükdən və damardan təmizlənməsi zamanı nədən istifadə edilir? (Sürət 23.02.2015 16:39:36) (Çəki: 1)

- ☐ xammal sərfi normalarından
 - ☒ məhsul çıxımı normalarından
 - ☐ köməkçi materialların sərfi normasından
 - ☐ xammal sərfi və məhsul çıxımı normalarından
 - ☐ enerji sərfindən
-

Sual: Sümüklü ətin miqdarı hansı ölçü vahidi ilə ifadə edilir? (Sürət 23.02.2015 16:39:48) (Çəki: 1)

- ☐ kq/m
 - ☐ sentner
 - ☐ qram
 - ☐ ton
 - ☒ kq
-

Sual: $L = V \cdot t$ düsturunda b nəyi ifadə edir? (Sürət 23.02.2015 16:40:20) (Çəki: 1)

- ☒ konveyerdə və ya onun qarşısında xüsusi avadanlığın tutduğu yer
 - ☐ konveyerin sürətini
 - ☐ əməliyyatın davamiyyəti
 - ☐ işçinin istehsal normasını
 - ☐ növbə ərzində emal olunan məhsul normasını
-

Sual: $N=A\backslash Q\cdot K$ düsturunda A nəyi ifadə edir? (Sürət 23.02.2015 16:40:33) (Çəki: 1)

- ☐ işçinin istehsal normasını
 - ☐ konveyerin sürətini
 - ☒ növbə ərzində daxil olan bankaların sayı
 - ☐ avtoklavın tutumu
 - ☐ əmsal
-

Sual: Eyni vaxtda işləmə əmsalı həm güc və həm də işıqlanma yüklənmələri üçün neçə faiz qəbul edilir? (Sürət 23.02.2015 16:40:53) (Çəki: 1)

- ☐ 5%
 - ☐ 7%
 - ☐ 3%
 - ☐ 1%
 - ☒ 0.6 %
-

Sual: Konserv istehsalı hansı otaqlarla əlaqəyə malik olmalıdır? (Sürət 23.02.2015 16:41:06) (Çəki: 1)

- ☒ soyuducu, ət – piy və ət emalı korpusları, konserv taraları– banka ilə təminatlandıran otaq və ya istehsal sahəsi ilə
 - ☐ konserv taraları– banka ilə təminatlandıran otaq və ya istehsal sahəsi ilə
 - ☐ soyuducu ilə
 - ☐ ət – piy və ət emalı korpusları
 - ☐ istehsal sahəsi ilə
-

Sual: Konserv zavodunu neçə mərtəbəli binalarda yerləşdirmək olar? (Sürət 23.02.2015 16:41:15) (Çəki: 1)

- ☐ yalnız 2 mərtəbəli
 - ☒ 1,2,3 və daha çox mərtəbəli
 - ☐ yalnız 2 və 3 mərtəbəli
 - ☐ yalnız 3 mərtəbəli
 - ☐ yalnız 1 mərtəbəli
-

Sual: Ət kombinatlarında 1-ci mərtəbələr hansı şöbələr yerləşdirilir? (Sürət 23.02.2015 16:41:32) (Çəki: 1)

- ☐ hermetikləşdirmə və konservlərin saxlanması şöbələri
- ☐ sterilləşdirmə şöbəsi
- ☐ termostat kamerası
- ☒ sterilləşdirmə şöbəsi, termostat kamerası, hermetikləşdirmə və konservlərin saxlanması şöbələri
- ☐ konservlərin saxlanması şöbələri

Sual: Konserv zavoduna hansı şöbələr daxil olur? (Sürət 23.02.2015 16:41:42) (Çəki: 1)

- ☐ istehsal şöbələri
- ☐ tənəkə bankalar istehsalı
- ☐ litoqrafiya şöbəsi
- ☐ istehsal şöbələri, tənəkə bankalar istehsalı
- ☒ istehsal şöbələri, tənəkə bankalar istehsalı, bəzi hallarda isə litoqrafiya şöbəsi

BÖLMƏ: 1502

Ad	1502
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	100 %

Sual: Damardan təmizlənmiş ət çıxımı hansı ölçü vahidi ilə ifadə edilir? (Sürət 23.02.2015 16:42:27) (Çəki: 1)

- ☐ kq
- ☐ qram
- ☒ %
- ☐ ədəd
- ☐ sm

Sual: Tənəkə sərfi milyon şərti bankaya (mln. ş. b.) neçə ton qəbul edilir? (Sürət 23.02.2015 16:42:43) (Çəki: 1)

- ☐ 20
- ☐ 40
- ☐ 60
- ☐ 80
- ☒ 90

Sual: Avadanlıqlar hansı amillərdən asılı olaraq seçilir? (Sürət 23.02.2015 16:42:57) (Çəki: 1)

- ☒ texnoloji sxemlərə görə iqtisadi məqsədəuyğunluqdan, onların məhsuldarlığından, konservlərin verilmiş çeşidindən və istehsal məhsuldarlığından
- ☐ texnoloji sxemlərə görə iqtisadi məqsədəuyğunluqdan
- ☐ texnoloji sxemlərə görə iqtisadi məqsədəuyğunluqdan, onların məhsuldarlığından, konservlərin verilmiş çeşidindən
- ☐ istehsal məhsuldarlığından
- ☐ konservlərin verilmiş çeşidindən və istehsal məhsuldarlığından

Sual: $F = \alpha \cdot A \cdot (K \cdot t - 1)$ düsturunda F nəyi ifadə edir? (Sürət 23.02.2015 16:43:12) (Çəki: 1)

- ☐ gün ərzində növbələrin sayını
- ☐ növbə ərzindəki bankaların sayını
- ☒ termostatlaşdırma şöbəsinin sahəsini
- ☐ termostatlaşdırma davamiyyətini
- ☐ konservlərin 1 m² sahəyə yüklənmə norması

BÖLMƏ: 1503

Ad	1503
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	100 %

Sual: $L = Q \cdot l_a \cdot T \cdot K$ düsturunda l nəyi ifadə edir? (Sürət 23.02.2015 16:44:04) (Çəki: 1)

- ☐ növbənin davamətmə müddəti
- ☐ işçinin istehsal norması
- ☐ növbə ərzində emal olunan məhsul norması
- ☒ yerinə yetirilən əməliyyat üçün stolun bir adama uzunluq norması
- ☐ sümüksüz ətin miqdarı

Sual: $L = Q \cdot l_a \cdot T \cdot K$ düsturunda a nəyi ifadə edir? (Sürət 23.02.2015 16:44:09) (Çəki: 1)

- ☐ növbənin davamətmə müddətini
- ☐ sümüksüz ətin miqdarı
- ☐ növbə ərzində emal olunan məhsul norması
- ☐ yerinə yetirilən əməliyyat üçün stolun bir adama uzunluq norması
- ☒ işçinin istehsal normasını

Sual: $L = Q \cdot l_a \cdot T \cdot K$ düsturunda K nəyi ifadə edir? (Sürət 23.02.2015 16:44:13) (Çəki: 1)

- ☐ işçinin istehsal normasını
- ☒ əmək məhsuldarlığının artım əmsalını
- ☐ sümüksüz ətin miqdarını
- ☐ növbə ərzində emal olunan məhsul normasını
- ☐ yerinə yetirilən əməliyyat üçün stolun bir adama uzunluq norması

Sual: $L = V \cdot t$ düsturunda V nəyi ifadə edir? (Sürət 23.02.2015 16:44:20) (Çəki: 1)

- ☐ işçinin istehsal normasını
- ☐ əməliyyatın davamiyyətini
- ☐ növbə ərzində emal olunan məhsul normasını
- ☒ konveyerin sürətini
- ☐ konveyerdə və ya onun qarşısında xüsusi avadanlığın tutduğu yer

Sual: $L = V \cdot t$ düsturunda t nəyi ifadə edir? (Sürət 23.02.2015 16:44:28) (Çəki: 1)

- ☐ konveyerdə və ya onun qarşısında xüsusi avadanlığın tutduğu yer
- ☐ növbə ərzində emal olunan məhsul normasını
- ☐ işçinin istehsal normasını

- ☐ konveyerin sürətini
 - ☒ əməliyyatın davamiyyəti
-

Sual: $n=A \backslash HV$ düsturunda A nəyi ifadə edir? (Sürət 23.02.2015 16:44:44) (Çəki: 1)

- ☒ daxil olan xammalın miqdarını
 - ☐ konveyerin sürətini
 - ☐ işçilərin sayını
 - ☐ sümüksüz ətin miqdarını
 - ☐ gündəlik istehsal normasını
-

